

**Əbülfət HƏSƏNOĞLU**

**NASİMİ  
“ƏNƏLHƏQ” QİNNİN  
KÖKİ,ƏRİ**

ƏBÜLFƏT HƏSƏNOĞLU

*Sevə bilib, sevilərək tac almışam.  
Pulumla yox, namusumla bac olmuşam.  
Elm, iman yollarında kamilləşib,  
Mənəviyyat dünyasında ucalmışam.*

NƏSİMİ  
«ƏNƏLHƏQ» QİNİN  
KÖKLƏRİ

«NURLAN» NƏŞRİYYATI

B A K I - 2 0 0 4

*Kitabın işqi üzü görməsində göstərdiyi diqqət və qayğıya görə, xəzim Qəribov Aşər Qərib oğluna dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.*

*Qoy elm yolunda sərf olunan bütün xərclərin əvəzini Allah artıqlaması ilə yetirsin!*

## MÜƏLLİF

Redaktor: *İsmayıllı İMANZADƏ*

### Əbülfət Həsənoğlu.

Nəsimi «ənələhəq»qinin kökləri. Bakı, «Nurlan» nəşriyyatı, 2004-cü il. 100 səhifə.

Bu kitab İmadəddin Nəsimi yaradıcılığını və onun felsefəsini dərin məhəbbətle sevən Əbülfət Həsənoğlunun təsəvvüf, sufilik və hürufilik baxımından oldukça uğurlu tədqiqatıdır.

Müəllifin təqdim etdiyi nümunələrə verdiyi şəhərlər yeni olması ilə böyük maraq doğurur.

«Nəsimi «ənələhəq»qinin kökləri» az araşdırılmış dahi şair İmadəddin Nəsiminin dini etiqadını və həqiqi obrazını oxuculara təqdim etməsi ilə təqdirəlayıqdır.

H — 46300000-80  
N - 098 - 2004      *Qrifli nəşr*

© Ə.Həsənoğlu, 2004.

## MÜƏLLİFDƏN

*Ey ulu idrak sahibi dahi Nəsimi, vurgunun olduğum gündən nələri öyrətmədin sən mənə ?!..*

*Görməyi öyrətdin, — bəsirətin, idrakin gözü ilə görməyi.*

*Yüksək elmlilik və daxili zənginliyin sayəsində ilahi eşq yolcularının öz məşuqlarına qoşuşma yolunu öyrətdin, yəni könlük meracını anlatdırın mənə.*

*İçməyi öyrətdin, — eşqin və elmin badəsindən içib məstlik (kamillik) məqamına yetməyi öyrətdin mənə.*

*Danişmaq öyrətdin, — həyat bahasına başa gəlsə belə, həqiqəti danışmağı.*

*Susmağı öyrətdin, — nadan meydanda susmağı.*

*Toxluq öyrətdin, — dünya malına qarşı toxluq və ikrah.*

*Aclıq öyrətdin, — kamilləşmə yolunda qoşa dənizə (bəhreyn) bənzər gözlərin elmə olan aclığını.*

*Məhəbbət öyrətdin mənə, — Allaha məhəbbət və imanı kamillik.*

*Nifrət öyrətdin, — nadanlığı, riyakarlığı, dönüklüyü və yalana nifrat.*

*Duymağı öyrətdin mənə, — ən incə mətləb və mənaları, pis ilə yaxşını, bu günü, əbədiyyəti və onların fərqini anlayıb düzgün seçim etməyi öyrətdin.*

*Ey mürşidüm, bütün bunlar üçün Sənə borcluyam.*

«Kamilliya gedən yol» kitabında qısa olaraq İmadəddin Nəsiminin hayatı, yaradıcılığı, dini etiqadı, sufilik, hürufilik təriqətləri barəsində bəzi məlumatlar verilmiş, şairin «Ənalhq»-qı və «iki dünya»-sı açıqlanmışdı. Kitabın oxucularından aparılan araşdırmları yüksək qiymətləndirənlərlə yanaşı, konservativ mövqedən çıxış edərək, həmişə olduğu kimi, deyilmiş yeni fikirlərlə razılaşmayanlar da olmuşdur.

Bela hesab edirəm ki, göstərdiyim nümunələr, izah və əsaslan-dırmalar qənaətbəxş olmamışdır.

Ona görə də, bu mövzuya yenidən qayıdub «Kamilliya gedən yol» kitabında yüzənləri əsas tutaraq araşdırımlarını daha əhatəli və geniş verməyə cəhd göstərmişəm. Həm də bu zaman Nəsiminin «iki dünya» yox, «ikən dünya» yazdığını iddia edənlərə et-raflı cavab verməyə çalışmışam.

Görmək istədiyim iş az araşdırılmış təsəvvüf fəlsəfəsi və sufi təlimi ilə əlaqədar olduğundan çətinlikləri tam anlayıram, ancaq böyük şairimizə maraqlı artırmaq, yaxud, Nəsimi evərlərə yeni cığır, yeni istiqamət göstərə bilmək arzusun ilə bu «keçilməz meşədə» xirdəcə bir iz açmaq niyyətindəyəm.

Dahi şairə böyük abidə ucaldılması işində mən də bir kərpic qoymaq istəyirəm.

Xalqımızın böyük şairi Rəsul Rza demişkən:

«Bu möhtəşəm abidi — elmi abidənin gözəl, dəqiq, maraqlı və uzunmürlü yaranmasında bir kərpic qoynanın da, yüz kərpic qo-yanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir».

Bütün xoş niyyatlı insanların arzularının həyata keçməsi üçün Allah köməkləri olsun!

## «HEÇ KİMSƏ NƏSİMİ SÖZÜNÜ FƏHM EDƏ BİLMƏZ...»

Əbülfət Həsənoğlu (Ədilov) İsləm aşiqi Nəsimi poeziyasının vurğunuñdur, şairdir.

Baxmayaraq ki:

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,  
Bu, qüş dilidir, bunu Süleyman bilir ancaq.

Nəsimi sözünün «qüş dili» ixtisasca mühəndis olan Ə.Həsən-oğlunu qətiyyən qorxutmamış, fəlsəfi düşüncəsinin mürekkebliyi, bədii ırsının sirliliyi onu özüne cəlb etmişdir.

Bir çox məsələlərin açımı (şairin təxəllüsleri, dünyagörüşü, «mənənde sıgar iki cahan» deyiminin ənənəvi yozumu və s.) suallar doğursa da, kitabın tələbkar oxucular üçün maraqlı olacağına əminəm.

Bildiyimiz kimi ezoterik bilgi orta əsr İsləm mədəniyyətinin özəyidir, onun sirlı, gizli dilini (məsələn, hürufilərin «qüş dili») Nəsimi şerin obrazlı dilinə keçirir. Məhz hürufiliyin ezoterik bilgi sistemini Varlıq qovuşmanın mahiyyətinə inisiasiya ritualını hazırlanmışdır.

Nəsimini derkətme, Nəsimi məqəmına çatma yolunda istənilən şərhçini çətinliklər gözləyir. Təsəvvüf və irfan simvollarının çağdaş dilimizə adekvat şəkilde verilməsi indi de xeyli çətinliklər törədir, müəyyən anlaşılmazlıqlara gətirib çıxarır.

Məsələn götürək əl-Ərabinin hazırladığı «vəhdət əl-vücud» konsepsiyasını. Həmin məşhur formulu Avropa dillərinə adətən «Varlığın vəhdəti, bütövlüyü» (oneness, unity of being, existence) kimi tərcümə edirlər və bu zaman unudulur ki, «vücud» anlayışı daha çox Varlığın axtarış amili ilə, onu qavrama, seyretmə duyusunu ilə bağlıdır. Ona görə də «vəhdət əl-vücud» anlayışını «Varlıq bütövlüyü, seyretmə» kimi vermək lazımdır.

Hürfiliyin mistik bilgiler paradiqmasında Allah, Ənelheq, Mən, Fəzil, Nəsimi, Cahan, Leyli ve başqa simvolik şifrlərin, Kainat, Kosmos, Mütləq Harmoniya, huri və qılmanın bulunduğu cənnət, maddi və ruhi aləmin birləşməsini göstərən ilahi, müqəddəs sözlərin — simvolların bərpası bù gün də elmimiz qarşısında duran müühüm məsələlərdəndir.

Biza məlum olan odur ki, hürfilik Quranın şərhində, insan və dünya haqqında düşüncələrdə hərəf və rəqəmlər vasitəsi ilə şərha üstünlük verir ki, bu maddi aləmin sirlərini, adı gözlə görünməyənləri, gizliləri aşkara çıxarmaq üçündür. Aləmi-qeybin sirləri Allah və ruh (aşıl və eşq) haqqındaki qənaətlərde, insan və kəsinin yaradılışı barədəki mulahizələrdə hürfilik vəhdəti-vücud fəlsəfəsinə əsaslanır.

«Vücuđ» ərəbcə «axtarmaq, hiss etmək, duymaq» mənalarından olub «vcđ» kökündən törəmdir və bu fəlin semantik dəyeri İslam mədəniyyətində sufi konsepsiyanının təməlində durur. Ərəb dilinin semantik strukturunu və qrammatikasını, sufi terminologiyasını kontekstində «vücuđ» anlayışı sufının, mistikin eskatik durumunu bildirir.

Xatırladaq ki, Nəsiminin farsca divanında irdəni dəyərlər aşkar telqini xarakter daşıyırsa, türkçə divanında poetik düşüncə «bet-nində» verilir. Ecazkar Nəsimi şerinin məcazlər sistemi, gizli mənalar dünyası hürfiliyin təbliğ-telqinə xidmət edirdi. Üstəlik türk şerinin enerjisi, qüdrətli intonasiya potensialı bu çoxqatlı, assosiativ çoxmanalı fəlsəfəni daha da qutsallaşdırır, onu orta əsrərin maqik-sakral mətnlərin çevrəsinə qatırdı:

**Aləmdə bu gün sənciləyin yar kimin var?  
Gər «var» desəm, yox demərəm, var? Kimin var?**

**Didari-məcazi bulunur aşiqə min-min,  
Bir mənciləyin «Məxzəni-əsrar» kimin var?**

Hürfilik və irfan (təsəvvüf və irfan ilkin qaynaqlarda sinonim kimi işlədir) Nəsimi dünyagörüşünün, Nəsimi şerinin qoşa qütb-

~ 6 ~

ləridir (yeri gelmişkən qeyd edək ki, bu məfkurəyə xidmət edənlər özlerine hürfi yox, «əhli-Fəzli» demişlər. Hürfidan (ərəbcə «herflər») töremiş bu ad heç də təriqətin öz nümayəndələri tərəfindən rəqəbatlıq qarşılanmamışdır).

**Əzəldən piri-əşqin sərvəriyiz,  
Təriqi-əhli Fəzlin rəhbəriyiz.**

Nəsimi şerinin bir əsas mövzusu da var — Ad vəfsi, yəni ilahi Adların vəfs edilməsi. Əgor belə demək mümkünsə, təsəvvüf mədəniyyəti Ad vəfsi mədəniyyətidir. Ad vəfsi — İslam yoludur, dünyam dərkin ilk və daha vacib aspektidir.

Nəsimi Adları öyür, şərefləndirir. Allahan adı, Fəzlullahın Adı insanın varlığının ontoloji bəraətidir. Və Nəsimi hürfiliyi töbliği yondo yazdığı şerlərində Fəzlullahı vəfs edəndə onu Allahan özü, dünyam yaradıcısını hesab etmir, onu «yənn (Allahan) bədəli», əvəzi saydığını bildirir. Bu qənaətin özü də Qurana söykənir (Bax: «Bəqərə» surəsi).

Nəsimi sözünün dərki iç-dış halallığını sevər. İnsanın içi saf olsun gərek!

**Hər kim istər kə'bəni etsin təvaf,  
Həm içi safi gərək, həm dişı saf.**

Bizim tanıdığımız Əbülfət Həsənoğlu Allahımızın, Peyğəmberimizin (s.a.s.), Nəsimimizin həsrətini çəkməyə layiqdir!

O həm də «Ənəlheq» deyib insani Tanrı səviyyəsinə ucaldan Hellac Mənsur təsəvvürərinin, Nəimi fikirlerinin həsrətini çəkir.

Ənəlheq yalnız estetik-etik anlam deyil, həm də ilk növbədə düşünce kateqoriyasıdır.

Hellac Mənsurun «Ənəlheq» sözü həqiqətin bəraətidir. Sonralar İslamin poetik təcrübəsi bu fikirlə razılışmaqla, onun ontoloji mənasına obrazlı, metaforik qiymət verdi. Düzdür, Hellac Mənsurdan fərqli olaraq, bir çox şairlər Zatın teofor adında dayanıb qalmadılar, çünki onları Həqqə münasibətdən daha çox, Varn-

lığın (vücudun) Həqqə münasibətini izah edən metaforik (məsə-lən, ənəş-şərqi, ənel-behr, ənes-sənəm və s.) maraqlandırırı.

Əbülfət Həsənoğlu Nəsiminin «Ənələq» dünyasına «girmek» üçün Həqiqət, Eşq, Elm və vücudun qarşılıqlı münasibetlərinə aydınlıq getirməyə çalışır. Bir çox mənaların, rəmzlerin açımını (yozumunu) Quran təfsirləri və təsəvvüfdən qaynaqlanan ideyalarla əlaqələndirir. Hətta nə qədər poetik görünse də, İsa Hüseynovun «Safəq» elmini araşdırmağa cəlb edir.

Müəllif haqlı olaraq göstərir ki, təsəvvüf fəlsəfəsi yaradılışın səbəbini, kainat qanunlarını, Yaradanın yaradılmış, məxluqun xalıqə münasibətini, Yaradana qayıdış istəyini eşqda görür. Nəsimi şer'i ilə ilahi Eşqden yoğunluğundur.

İçində Tanrı eşqi yaşıdanlara salam olsun!

Nəsimi eşqi yaşıdanlara salam olsun!

Həm içi saf, həm dişi saf olan Əbülfət Həsənoğluya salam olsun!

Rüstəm KAMAL,  
Mingəçevir Politexnik İnstitutunun  
kafedra müdürü, dosent.  
Azərbaycan Yazuçılar Birliyinin üzvü.

## NƏSIMİNİN HƏYATI BARƏDƏ QISA MƏLUMAT

Azərbaycan xalqının dahi şairi İmadəddin Nəsimi (əsl adı Seyid Əli) gənc yaşlarında əreb və fars dillərini öyrənmiş, dillərin tarixi, mentiq, riyaziyyat və astronomiya elmləri sahəsində dərin bilik qazanmış, ayrı-ayrı dillərə aid olan müqəddəs kitabları (Tovrat, Zəbur, İncil və Quran) oxuyub mənimsəmiş və bu kitabların dərin felsefəsindən öz əsərlərində istifadə etmişdir. İslam dinin, onun tarixini, dini əsərit, rəvayət və əfsanələri mükəmməl bilən şair təsəvvüf təliminə yayılmasında bu qaynaqlardan ətibarlılıqla istifadə etmiş, yeri göldükdə İslam dininin (ümümiyyətlə, bütütün dinlerin) qatı düşməni olan mövhumatçı və xurafatçıları kəskin təqnid etmişdir.

İ.Nəsimi dərin felsefi biliyə malik olduğundan təsəvvüf təlimi ideyalarından qəzellərində geniş istifadə etdiyinə görə Azərbaycan eədebiyyatında fəlsəfi qozañın banisi sayılır.

Hele gənc yaşlarından Nəsimi insan ucalığını dərk edərək, bunun təsdiqində duran, İslam dinində sufilik adlanan elmi-fəlsəfi cərəyanə qovuşaraq maşhur sufi şeyxi Həllac Hüseyin İbn Mənsuru (858-922) özü üçün ideal, örnek seçmişdir. Şair H.Mənsuru ən yüksək insanlıq nümunəsi kimi sevmiş, bu sevgisinə ömrü boyu sadiq qalmış, hətta ilk şerlerini «Hüseyni», «Seyyid Hüseyni» təxəllüsleri ilə yazmışdır.

Nəsiminin həyatına, dünya görüşünə və yaradıcılığına kəskin təsir edən amillerdən biri də onun 1386-ci ilde hürufiliyin banisi Şeyx Fezlullah Nəimi Təbrizi ilə rastlaşması olmuşdur ki, nəticədə şair sufi təriqətinin hürufilik cərəyanını qəbul etmiş, böyük mürşidin (təriqət başçısı, müəllim) müridi olmuş ona yüksək hörmət, sədaqət göstərmiş və müəlliminin şərəfinə Nəsimi (xərif meh) təxəllüsünü qəbul etmişdir. Nəsimi sözünün digər mənası «yenilməz» deməkdir.

Hürfiliyi çetin derk olunan felsefi, rəmzi ve sırlı ifadeleri, o cümlədən, «ənəlhəq» (haqq məndədir) kelamı Nəsimini daimi təqiblərə məruz qoymuş və 1417-ci ilde Hələb şəhərində dərisi diri-dirisi soyularaq edam edilmişdir.

Bütün ömrünü müsəlman kimi yaşayıb, həyatını Allahın, Quranın və İslamin təbliğinə sərf edib, yüksək əxlaqlı insan (kamil insan) yetişdirilmesi yolunda hər şeydən keçən İmadəddin (mənəni dinin dirəyi) Nəsimi öz xalqına, elecə de, bütün dünyaya allahsız kimi tanıdlımsıdır. Bele təqdimata çox güman ki, şairin az araşdırılub öyrənilməsi və Sovet dövrünün ateist atmosferinin doğruduğu, özünə əlvəterli olan bezi amillər sebəb olmuşdur.

Birinci sebəb, şairin İslam fanatist ruhaniları tərəfindən qəbul edilməməsi və kafir (Allaha özünü şərik qoşan) tanıldılaraq edam edilməsi olmuşdur. Söz yox ki, bu məsələdə hürfilərin öz fikirlerini gizli şəkildə, rəmzlərlə vermələri və sırlı «Ənəlhəq» böyük rol oynamışdır.

Fikrim əsaslandırmaq üçün bu gün bize məlum olan bir neçə hürufi rəmzinə misal göstərmək istəyirəm: saç (zülf) — sırlı, sehirli aləm; şərab — elm; saqi — elmi yayan (derviş, müəllim); xumar (məst) — həqiqəti dərk edən, kamil; namaz — vəzifəli şəxslərlə aparılan danışqlar; meyxane — bədahətən deyilən, dini və onun mənbələrini təbliğ edən şer növü ve sair...

Meydən, meyxanədən danışan və «Ənəlhəq» söyləyən şair dövrünün ruhanıları üçün qəbul edilməmiş idi. Ancaq Nəsiminin «dinsizliyini» sübut etmək o qədər de asan deyildi.

O dövrün ərəb tarixçiləri Hələb şəhərində qurulmuş məhkəmə və şairin öldürülməsi barədə çox maraqlı qeydlər etmişlər. Onlar göstərirler ki, mühakime zamanı yüksək rütbəli alim ruhanılardan biri İbn Şanqaşül Hənefi İ.Nəsimini kafir adlandırmaraq onu öldürməyi tələb edir. Bu zaman Şeyx İzzəddinin naibi, dini mühakime məsələlərində böyük nüfuz sahibi olan Şəmsəddin Əminüddövlə ona bildirir ki, sən öz iddianı sübut etməlisan, eger sübut edə bilməsen özünü öldüraceyik. Çox çatın bir veziyətdə qalan İbn Şanqaşül Hənefi iddiasından əl çəkir və çıxıb gedir. Çünkü Nəsiminin hərtərəfli, dərin dini bilgileri və məntiqi qarşı-

sında dayanmaq, ona qarşı olmayan bir şeyin isbatına çalışmaq ən azı ağılsızlıq olardı və hər kəsə məglubiyət getirirdi.

Buna baxmayaraq, Şəhabəddin İbn Hilal adlı bir nəfer tapılık, Nəsiminin ölümüne fitva yazışır imzalayır və onun yerinə yetirilməsini tələb edir. Onun fitvası ilə bir çox ruhanılar razılaşmasada, məhkəmə günü təyin olunaraq Nəsimi zindana göndərilir. Bir qədər sonra, Sultan Müəyyəd məktub göndərərək əmr edir ki, Nəsiminin dərisi soyularaq edam edilsin. Hələb hakimi Yaşbek məhkəmə dindirilməsi aparmadan əmri icra edir.

Göründüyü kimi Nəsiminin «kaftarı»liy məhkəmə yolu ilə təsdiq edilməmiş, ancaq bir nəferin iddiası və ona yaxın olan digərin hökmü ilə həyata keçirilmişdir. Tarixçilərdən birinin yazdığını görə, Nəsiminin edamından sonra Hələbde camaat öz gözü ilə görüb ki, meyid ortada olduğu halda, şəhərin səkkiz qapısının hər birindən dip-diri Nəsimi çıxıb və qeyb olub. Bu Allahın möcüzəsi idimi?...)

Şairin dinsiz kimi qələmə verilməsinin ikinci bir sebəbi, sovet hakimiyəti dövründə İslam dininin hərtərəfli sixisdirilərəq dinsizlik səviyyəsinə endirilməsi olmuşdur. Bu dövrdə bütün təbliğat dinimizə qarşı yönəldildiyindən, böyük şəxsiyyətlərin yaradıcılıqlarının həqiqi təhlili eks təsir göstərə biləcəyindən böyük ciddi-cəhdle qarşısını almağa çalışmışlar.

«Fizuli yaradıcılığında quran ravayətləri» kitabının (1995) müəllifi Aida Qasımovə çox qiymətli həqiqəti belə ifadə etmişdir: «Son vaxtlaradək ateist təbliğatı aparan əlkəmizdə bir çox klassiklər, ateist, dinsiz donu geydirilməsydi onlara çap olunmaq və geniş oxucu kütłəsi ilə tanış olmaq imkanı verilməzdı»

İmadəddin Nəsimiye geydirilmiş bu qondarma geyim, onu XVIII əsrde bir termin kimi ortaya çıxmış «panteist» damğası ilə damgalamağa şərait yaratmışdır. Mən qəti deyə bilərem ki, Nəsimi panteist olmamışdır. Bunun həqiqət olduğu sonraki açıqlamlarda aydın olacaqdır.

Şairin dinsiz kimi tanınmasının üçüncü amili bir qədər ikinci səbəblə bağlıdır. Nəsiminin araşdırılması və öyrənilməsi onun anadan olmasına 600 illik yubleyi ərefəsinə, yəni XX əsrin 70-ci

## NƏSİMİNİN DİNİ ETİQADI

illərinə təsadüf etmişdir. Həmin dövrde respublikamızda «Quran»ı və İslam fəlsəfəsinə dərindən bilən, dini fikirlərin şərhini vere bileyəcək adəbiyyatçılarımız demək olar ki, yox dərəcəsində idi. Azlıq teşkil edən hərtərəfli biliyə malik elm adamları «böyük qardaşlarımız» tərəfindən sixışdırılaq belə işlərdən düşünləmiş şekilde kənarlaşdırılmışdır. Neticədə xalq öz soy kökündən, tarixindən, mənəviyyatından və başlıcası həqiqətdən ayrı salınır bixəbət yaşayırı.

Ele bu səbəblərdən Nesimi poeziyası 70-ci illerde tələsik və yanlış araşdırılmış, onu dinsiz, kafir, panteist, özünü, yaxud kimi isə Allaha şerik qoşan şəxs kimi ictimaiyyətə təqdim etmişlər.

Görkəmli adəbiyyatşunas və tənqidçi Həmid Arası «İmadəddin Nəsimi» (Bakı, 1972) kitabı və onun Nəsimi poeziyasına verdiyi bəzi şəhərlər yuxarıda göstərilən səbəblərdən dahi şairi öz xalqına hərtərəfli tanıda bilməmişdir. Həmin sovet ateist dünya baxışı şəraitində professor C.Qəhrəmanov da Nəsimi poeziyasının xalqımıza çatdırılması yolunda çox böyük işler görmüşdür.

1990-ci ildən, xüsusən respublikada müstəqillik əldə olunduğandan sonra Nəsimi poeziyasının araşdırıcıları bəlkə də, H.Arası kimi karifeyin yazdıqlarının müqabilində yeni söz deməyə cəsarət etməmiş, yaxud İslam dinini bilmədiklərindən bir çox mahiyətləri açıqlamaqdən yan keçmişlər.

Nəsimi haqqında fikir söyləməzdən əvvəl onu hürufi olduğunu, hürufiliyin sufi təriqətinin 12 cəreyanından biri (Şirvan din xadimi Şeyx Əzəmətin fikrincə iki zərərlisindən biri) kimi tanıdığını və sufiliyin İslam dinində bir təriqət (yol) olmaqla təsəvvüf telimi fəlsəfəsindən bəhrələndiyini bilmək minimum vacib şərtidir.

Artıq elm aleminə yaxşı məlumdur ki, Nəsimi İslam dininin sufi təriqətini qəbul etmiş, sonradan banisi Fəzlullah Nəimi olan hürufi cəreyanın bəyənib seçmiş, kökü təsəvvüf fəlsəfəsinə əsaslanan təlimin Şirvanda, Bakıda sonra isə bütün şərqdə yayılmışında böyük xidmətlər göstərmişdir.

Hürufiliyin Şirvanda boy atıb, Bakıda yayılmasının bir əsas səbəbi vardi ki, o da Şirvan şahı İbrahimin gizli siyaseti ilə əlaqədar idi. Şirvan şahı dövrünün çox güclü siyasetçilərindən sayılır. Belə olmasayı, 1382-ci ildə çox ustalıqla qiyam təşkil edib hakimiyyətə gelə bilməzdi.

Səlnameçilərin yazdırılmasına görə, 1382-ci ilin baharında Şirvan camaati qiyam qaldırb Kəsrani sülalesinin hakimiyətini devirəndə İbrahim cütłə yer əkirmiş və guya heç nədən xəbəri yox imiş. Qiyamçılar hakimiyəti devirib özlərinə şah axtaranda Manuçöhr nəslindən (Manuçöhr II, 1096-1120) olan rəncəbər İbrahim yada düşür və onu ekin sahəsinin kenarında bir ağacın altında yorgunluqdan yatomış vəziyyətdə tapırlar. Qiyamçılar Əmir Teymurun və şimalı Təxtəməni hückmlərindən qorunmaq üçün özlerinin adadını hakimiyətə getirirlər.

O vaxtlar Şirvanda çox məşhur olan Katibi adında şair şahı qəsidiələrlə qarşılımış və on yüksək ənam — on min qızıl dinar almışdı. Tacqoyma merasimi zamanı qiyam başçıları Katibidən şahı türk dilində mədhi etməyi tələb etmiş, isə tek bir misra «Tikan dan bərgi-gül hasıl olmaz», — deyib məclisi tərk etmiş və sonrakı ömrünü sərənşələnda keçirmişdir.

İbrahim öz uzaqqörənliyi ilə Əmir Teymurla müqavilə bağlaşmağa nail olur və neticədə Şirvani qırğıñ və dağıntılarından qoruya bilir. Səlnameçilərin yazdırılmasına görə bu hadisə 1386-ci ilin payızında olmuşdur. Qarabağ Əmir Teymurun hüzuruna gedən İbrahim şaha külli miqdarda ipək, cavahirat və 8 qul aparrı. O dövrde

«Doqquz səyyarə» (planet) rəngində doqquz qul ən yüksək bəxşis sayılır. İbrahimdən qulun sayı ne üçün səkkiz olduğu soruşulduqda, doqquzuncunun özü olduğunu söyleməsi Teymura çox xoş galır.

İbrahimin Teymurla müttəfiqliyi onu Toxtamış və İldirim Bəyazidin hückum tehlükəsindən qorunmuş olur.

Müqavilə münasibəti ilə keçirilən şənlidə çoxlu divanlar oxuyub, sözə qiymət verməyi bacaran İbrahim Katibidən sonra layiqli bir şair görmədiyinə təessüflənir və Bakı hakimi Hacı Firudun haradansa 16-17 yaşlarında olan Nəsimini təpib getirir. Yaxşı tərbiyə görmüş, iri gözülü, ağ bənzili, şah hüzurunda əslə sıxılımınan bu yeniyetmə tamkin və leyqətlə danışmağa başlayıb, şahı tərif etməyə layiq sözü olmadığını söyləyir. Hacı Firudunu sıxını içərisində göründikdə isə, məclisde oturub qızıl candan şərab içərin Kətibiya baxıb, yaşına uyğun olmayan arifanə təbəssümü: «Amma tikandan bərgi-gül hasil edə bilərem», — deyərək söz sərraftı olduğunu sübut edir.

Hakimiyətə golisiindən bir il qabaq İbrahim Təbriz, Marağा, Dəhərçən, Maku, Xoy, Urmiya, Miyana, Ərdəbil, Mərənd, Naxçıvan, Ordubad, Astarabad, Gəncə cami əlli şəhərdə gəzmiş və dünyani temin edəcək bu şəhərlərə varlığı ilə vurulmuşdu. Hakimiyətə göldikdən sonra isə mərkəzi Təbriz olan əlli şəhəri güzel diyarın hökmədar olmaq arzusu qəlbine hakim kəsilmişdi.

Bu arzuya çatmaq üçün İbrahimin yaxınları onun nüfuzunu yaymağa başlayanda sənətkarlar və ustabaşlarıla danişib onlardan şaha vəd çatdırmışdır ki, əger İbrahim ne vaxt, hansı şəhəre sahib-səltənat kimi qədəm bassa bütün əhali (sənətkarlar və kasib kütə nəzərdə tutulur) onu böyük təntənə ilə qarşılayacaq və ona dayaq olacaqlar.

Həmin vaxt sənətkarlar içərisində böyük nüfuzu olan bacarıqlı papaqçı Şeyx Xorasani ləqəbi ilə öz yeni ideyalarını yayan tanınmış şair Fazlullah Nəimi da vardi.

Yeni, hürufi ideyalarına görə hər tərefdən sıxışdırılan Fəzlullah Nəimi gizli söhbatlər və sövdəleşmələr əsasında məhz Şirvana hicrət etdi və burada İbrahimin gizli havadarlığı ilə elmini ya-

yıb, hürufiliyi gücləndirmek üçün imkan tapdı. Hətta, F.Nəimiya Bakıda gizli iqamətgah da verilmişdi. Elə bu səbəbdən hürufilər Bakını «İşqsaçan pir, səcdəgəh», Şirvani isə «Nicat yurd» adlandırdırlar.

Hürufilər məxfi yaxınlıq əlli şəhərli diyar arzusuya yaşıyan İbrahim şah siyasetinin üçüncü bir istiqaməti idi.

Bəle bir ədəbi, siyasi və dini mühit, həm də Nəimi kimi dün-yagörmüş yetkin şair, kamil insan, genç Nəsiminə taleyinə qismət olmuşdu. Söz yox ki, bütün bunlar şairin dünyagörüşünə, dini etiqadına fəlsəfi baxışlarına ciddi təsir göstərərək onun kamilleşməsinə və ucalığına səbəb oldu.

Nəsiminin dini etiqadı dedikdə, onun əsl müsəlman olması və İsləm dininə təsəvvüf fəlsəfəsi baxımından yanaşılması nəzərdən qaçılmamalıdır.

Şair mənqıqli şəriət şərtləri əsasında müsəlman olduğunu bir qəzelində bəle ifadə edir:

**Sirri-zatın gövhəriyəm mən müsəlman olmənəm,  
Əhli imanəm, yəqinəm, mən müsəlman olmənəm.**

**Məscidi mehrabü minbəl ol mənim sinəmdədir,  
Mən anın hərfin oxuram, mən müsəlman olmənəm.**

**Ol mənim atam, dəxi anam müsəlmandır vəli,  
Bu şəriət şartı ilə mən müsəlman olmənəm.**

**Şəriətdən, təriqətdən çox kitabı oxuyun,  
Ol kitabı mən bilirəm mən müsəlman olmənəm.**

**Ey üzü Kəbə cəmalın rəhmətən-lilələmin,  
Səndən özgə kimsənəm yox, mən müsəlman olmənəm.**

**Mən səni bildim, tanıldım, səcdeyi-şükr eylərəm,  
Canımı qurban verdim, mən müsəlman olmənəm.**

**Aşkar bildim, tanıdım küfri-iman xansıdır,  
Küfri verib iman aldım, mən müsəlman olmənəm.**

**Kəbəni bütxanədən fərq eyləyən gəlsin bərү,  
Bu sözün küfri nədir ki, mən müsəlman olmənəm.**

**Mən Nəsimi həqqi bildum, həqqə iqrar eylədim,  
Çün müvəhhid mömün oldum, mən müsəlman olmənəm.**

Mənəcə, şərhə ehtiyac yoxdur, şair müsəlman olduğunu və onun şartlarına emel etdiyini gözəl bir ustalıqla çatdırı bilib.

Qəzəldə sonuncu beytə diqqət yetirin:

Haqqı tanımaq və haqqı iqrar etmək imanın altı şartının qəbul edilməsi və İslamın beş şartından birincisinin yerinə yetirilmesi deməkdir.

Müsəlman olmaq üçün üç amilin — inam, iman, iqrar — söz-süz və şərtsiz qəbul olunması ən başlıca şartdır.

Inam qəlbənən gelməli, şübhələrdən tam uzaq olmalı və insanın varlığına hakim kəsilməlidir.

İman inamin nə üçün olmasını, yəni, nəyə heç bir şübhə getirmən, qeydsiz-şərtsiz inanmağın vacibliyini bildirir.

İmanın altı şartı aşağıdakılardır: «Əmənti billehi va məleikətuhu, va kutibihu, va rusiluhu, va-l-yaumi-l-əxiri va bi-l-qadari xeyri-hu va şərrihu min -Allahi Tealə».

1. Allaha (onun birliyinə, şərki olmadığını) inandım;
2. Onun mələklərinə (mələklərin varlığını) inandım;
3. Onun kitablarına (kitabların səmavi olmasına) inandım;
4. Onun rəsullarına (Peyğəmbərlərin varlığını) inandım;
5. Onun axırət gününü (bu dünya və o dünyadan, cənnət və cəhennəmin varlığını) inandım;
6. Qəder və qismətin, xeyir və şərin Allah-Taaladan olmasına inandım.

Quranın (Göstərilən nümunələr, surə və ayələr, bundan beş Ziya Bünyadov və Vasim Məmmədəliyevin «Quran»ın tərcüməsi

kitabının esasında götürülecek) «Ən-nisa» surəsinin 136-cı ayəsində deyilir: «Allaha və Peyğəmbərinə, onun öz Peyğəmbərinə endirdiyi kitaba və ondan evvel nazil etdiyi kitablara iman getirin: Allaha onun mələklərinə, kitablarına, Peyğəmbərlərinə və axırət gününe inanmayan şəxs şübhəsiz ki, çox azmişdir».

İmanın qeyd olunan şartlarını qəbul edib onlara tam varlığı ilə inanın insan «ilməni kamil», hansı bir şortəsə şübhə ilə yanaşan kəs isə «ilmənsiz» adlanır.

Iqrar — ancə imanı kamil insanlara aiddir. Yəni, inarn və iman şartlarını qəbul etmiş imanı kamil insan kəlməyi-şəhadəti iqrar etməklə (dil ilə söyləməklə) İsləmin beş şartından (kəlməyi-şəhadət, namaz, oruc, həcc və zəkat) birincisini yerinə yetirərək müsəlman olduğunu tesdiqleyir.

Quranın «Əz-Zummrə» surəsinin 33-cü ayəsində deyilir: «Haqqı getirən və onu təsdiq edənlər esl müttəqilərdir»

Deməli, Nəsimi imanı kamil bir müsəlman olmuşdur. Bəs elə isə H.Mənsur, F.Nəimi və İ.Nəsiminin məhvini səbəb olan «ənəlhəq» (haqq mənəm, haqq məndədir) kələmi nadir? Bu suala cavab tapmaq üçün təsəvvüf fəlsəfəsinin mahiyyətini anlamaq, sufi təriqətini, onun hürufilik cərəyanını öyrənmək lazımdır.

## TESİSVÜF FELSƏFƏSİNİN MAHİYYƏTİ

Təsəvvüf təliminin mayası ilahi eşqle yoğrulmuşdur. Bu elə bir eşqdır ki, onun dərki səbatla, elmlə mümkündür.

Deməli, təsəvvüf təlimi eşqlə elmin vəhdətində özünü bürüzə verir. Eşq mərəzi haqqı qovuşmağın yegane yoludur. Bu «mərəzə» tutulmuş insanın bu «bələdən» qurtuluşunun yeganə yolu Haqqdan üz döndərməkdir. Beşəri eşqləri ilahi eşqle əvez etmiş aşiqin haqqdan üz döndərməsi qeyri-mümkün bir şeydir. Çünkü bəle aşiq öteri nəfsi əbədi eşqə qurban verərək bu dünya üçün ən ağır bəla sayılan ölümə hazırlıdır. Axi o, cismini əvvəlcədən öz eşqinə qurban vermiş, yəni Allahına təslim etmişdir.

**Vəchimi Allaha təslim etmişəm,  
Surəti-rəhməna təzim etmişəm.**

Cismini (bədənini) Allaha təslim etdiyini söyləyən Nəsimi, o mehriban sıfətliye daim təzimdə olduğunu bildirirdi. Eşq insanı daxilən gözəlləşdirir, onun daxilini temizləyir, sevəni sevilənin esirinə çevirir. Sufının qəlbine hakim olan ilahi eşq onu ikiqat gözəlləşdirir, çünki sufi bu eşqə fəqirlik məqamından keçidkən sonra çatır.

**Aşıqın memarı həqqdir, yapar onun batinin,  
Ey əvi həqdən yapılmış, sənsən əhli-etiabar.**

Aşıqın memarı (yaradani) olan Allah onun batininə də özü qaydaya salar, eşqlə doldurur. Ey qolb evi eşqlə doldurulmuş, bil ki, Allahın gözündə ən etibarlı bəndəsən, — deyən şair özü də bu böyük etibarı qazanlanlardan idi.

Əsl aşiqin eşq yolunda çəkdiyi əzab-əziyyət ona xoşdur. Çünkü bu əzabin sonu vüsaldır. Sufının eşqi Allah'a yetişmək, onu dərk

etmək, öz daxilində duymaq üçün vasitədirse, bu dünyani tərk etmək Allahın vüsalına qovuşmaqdır. Allaha qovuşmağa çan atan insanlar üçün Quranın «Əl-İnşiqaq» suresinin 6-cı ayəsində belə deyilir: «Ey insan! Sən (ölənə qəder) Rəbbine doğru çalışıb əcabalırsan, sən ona qovuşacaqsan».

Rəbbə doğru can atanlar ise, ilahi eşq yolunu tutanlar id. Həqiqi aşiq (sufi) bu qovuşuya çatmaq üçün bütün əzab-əziyyətlərə həvəsle sinə gerir və Allahdan olmayan əzabin onları ağırtmadığını söyləyir:

**Fitvasından zahidin nahəq bəni gər soyalar,  
Qəm deyil səndən, şəha, gerçək tamərlər ağrımız.**

**Zahidin əfsanəsindən soydular nahəq məni,  
Həq bilür səndən, şəha, sahib nəzərlər ağrımız.**

Allahdan olmayan bəla (qəm), onun nəzəri üstündə olan kəsərləri ağırtmadığı güzel ifadə olunmuşdur. Allaha yetişməyə çan atan aşiq yoxluğa, şər əməllərə, nəfse qalib gəlir, bütün dünya, canlı və cansız əlam onun gözündə gözəlləşir.

Dahi alim Nəsrəddin Tusi «Əxlaqi nasiri» kitabında insanı nəfsin idarəetməsini və insan xarakterinin nəfslə formalasmasını, ondan asılı olmasını çox gözəl təhlil edir və insanları nəfsinə görə üç qrupa bölür:

1. Vohşani nəfslisi insanlar;
2. Şahani nəfslisi insanlar;
3. Şəhvani (heyvani) nəfslisi insanlar.

Birincilər və üçüncülər nəfsin əsiri olduları halda, ikincilər nəfisi iradəsinə əsir edə bilənlərdir. N.Tusi deyir ki, böyük alimlər, din xadimləri, təbib və sənətkarlar şahani nəfslisi insanların içərisindən çıxır. Quranın «Ət-teğabun» suresinin 16-cı ayəsində belə deyilir: «Nəfsinin xəsisiliyindən, tamahından qorunub saxlanılan kimsələr—mehz onlar nicat tapıb səadətə qovuşanlardır».

«Əş-şəms» surəsinin 9-cu ayesində isə, «nəfsini təmizləyən mütləq nücat tapacaqdır» — yazılmışdır. Nəfsinə qalib gelməyi bacaran sufiler, eله bu qəbilden olan insanlar idi.

**Nəfsini bunda bilməyən, Allah nurun görəndi,  
Həqqin nisyan eylədi, həq baxmaz annın halına.**

Nəfsini təmiz etməyen Allahın nurunu görə bilmədi deyən Nəsimi, Allahı yaddan çıxaranların halına baxmaz, yeni Allah da onları yaddan çıxarır, fikrini ifadə etmişdir. Şərqi böyük şairi Sədi Şirazi nəfsin idarə olunmasının xeyri bərədə belə demişdir:

**İnsan az yeməkde mələyə döner,  
Heyvan tək yesə o fərqlənməz daşdan.  
Kimi razı salsan qui olar sənə,  
Nəfsi razı salsan əsir olarsan.**

Türk təsəvvüf teliminin banisi sayılan Xoca Əhməd Yəsəviyə görə ilahi eşq insanın iç dünyasını təmizləyən, Allahına tapındıran, qovuşdurən yoldur. Bu eşq insanı qehrəmanlığa, fədakarlığa sesləyir. Adı gözəl görülməsi, adı dillə ifade edilmesi mümkün olmayan belə cəsqi anlamaq üçün idrak gözü (batın göz) və eşqlə dolu könül lazımdır.

Əhməd Yasəvinin bir şerində belə deyilir:

**İşq sevdası kimdə düssə, rəsvə kılur,  
Pərtav salıb haqq özünü şeyda kılur,  
Məcnun sıfət əqlin alıb Leyla kılur,  
Allah haqqı bu sözlərin yalğanı yok.**

Özü ilahi eşqə Allaha bağlanmış şair, bu eşqin rüsvayçılığı, şeyda bülbül kimi fədakarlığa və dəliklik məqamlarına çatdırmasına yalan olmadığı Allaha and içərek söyləyir.

Böyük türk şairi Yunis İmrə eşqlə dolu könlüne hər an girə-rek, oranın sultani Allahı görmək istədiyini, sözünü könlündə eşitdiyini, üzünü görmək üçün isə canını verib əbədiyyətə qovuşmağa hazır olduğunu belə söyləyir:

**İşbu vücud şəhrinə hər dəm girəsum gəlür,  
İçindəki sultanın yüzün görməsum gəlür,  
İşidürəm sözünü görməzəm yüzünü,  
Yüzünü görməkligə canum verəsum gəlür.**

Təkcə bu misal Yunis İmrənin də dərin etiqadlı sufi olmasını təsdiqləmək üçün kifayətdir.

**Tərk-i-dünya qıl, Nəsimi, geymə ətləs, gey nəməd  
Kim, bu dünya bivəfadur, olmaya yoldaşınız.**

Bu dünyani tərk eyle, Nəsimi, atlas yox keçə geyin, çünki bu vəfasız dünyadan sene yoldaş olmaz, — söyləyən şair, sufilərə məxsus keçə paltar geyinib sufi tərk-i-dünyalığına qapılmağı və bu vasitə ilə eşqinə qovuşmayı bu dünyanın bütün nemətlərindən üstün hesab edir. Allahın yolunda can vermədən məqsədə çatmaq (ona qovuşmaq) mümkün deyildir. Ona görə də alovlanıb yanın eşq əsiri ağlayıb, inleyib Allaha yalvarır ki, vüsəl yolunda onu daha çox əzəablara salsın, əziyyətlərə tuş gətirsin.

**Pənbəyi-dağı-cünun içrə nihandır bədənim.  
Diri olduqca libasım budur, ölsəm kəfənim.**

Eşq dəliliyindən sinəmə çəkilmiş dağın pambığı (rahatlığı) içərisində bədənim gizlenib. Ne qədər ki, sağam eşq əzəbi libasındır, ölsəm kəfənim olacaq, — deyən Məhəmməd Füzuli ilahi eşq mübtəslisi idi və daim bu eşqin güclənəsini, onun qəminin daha da artırılmasını istəyirdi. Eله bir eşq arzulayırdı ki, siddəti başa vuranda, aşiq özünü dağa-daşa çırpsın, bəşəri olan hər şeyi

bu eşqə qurban verə bilsin. Çünkü əzablı, dərdli eşq yolunun sonu əbədiyyətə çatmaq və Allaha qovuşmaq (vüsal) idi.

**Eşq yolunda olan «inna hədeynahüs-səbil»  
Şükri-həqq qıldı, dedi: «İyyakə nə'budu, ya şəkur!»**

Allah buyurur ki, ey eşq yolunda olan: «Biz sənə (ona) doğru yol göstərdik». O da Allaha şıkr edib deyir: «Ancaq sənə tapınıraq ey diləkli qəbul edən». Nasimi eşqin ən doğru yol olduğunu və özünün də bu yolu tutduğunu Quran kəlamlarından istifadə etməklə ustalıqla vere bilmışdır. Allahi sevənlərə Allahnın da sadıq olduğu Quranı-Kərimdə bir çox yerde tekrarlanır. Bəşəri eşqin aldadıcı olub, daimi olmadığını və gözəllərin əhdində vəfasızlıqlarını, onların min dilli olmasını söyləyen şair:

**Ey Nəsimi, xubların bir başı vardır, min dili.  
Sıdq ilə bel bağlama, şol əhdə peymansızlara**

— deyərək, ona bel bağlamamağa çağırır və

**Can ilə cəhan yarə fəda qıldı Nəsimi,  
Anın kimi bir yarı vəsfədar kimin var?**

beyti ilə bir daha insanı ilahi eşqə çağrıır. Yarına (Allaha) qovuşmaq üçün canından və bu dünyadan keçdiyini söyləyən şair, — «kimdə onda olduğu kimi vəfali bir yarın olması» sualını qoyur.

İlahi eşq qəlbinə hakim kəsilən insan mənəviyyatca güclənir, saflaşır və böyük şərəf, ləyaqət sahibi olur. Hürufiliyin banisi Fəzlullah Nəimi — «İnsanın ləyaqəti eşqində, eşqin ləyaqəti isə aqil və ehtirasın vəhdətinin bəhrəsində melum olur», — deyirdi.

F.Nəimiyyə görə, aqıl və ehtirasın üç kombinasiyası mövcudur:

1. Aqıl ehtirasla qalib gəlir. Bu halda hissiyyat boğulur, öldürüür, hissiyyatdan məhrum aqıl bəla töredir, cahilliye sebəb olur.

2. Ehtiras ağıla qalib gələrsə, idrak olmuş olur, falakət törəyir, ağlıdan məhrum ehtiras — vəhşilik yaranır.

3. Aqılla ehtirasın vəhdətde olması ilə mələkmisal insan ortaya çıxır və yalnız mələkmisal insan həqiqi eşqə qabil olub səhv etmir.

Təsəvvüf fəlsəfəsinin bütün daileri bu fəlsəfənin mahiyyətinin ilahi eşq olduğunu söylədikleri kimi, onun dərki yolunu elm-də, kamilləşmə yolunda gördüklerini da bildirirdilər. Elm biza xəlq edənlə xəlq olunanı, pis ilə yaxşıını, adillikle baqılıyi bir-birindən ayırmada kömək edir, elm insanı müdrikəşdirir, kamilləşdirir.

✓ Deyirlər ki, ağıllı adamlar Allahanın üç şey istəyər: güc, səhr və müdrilik. Güc yaşayış-yaratmaq üçün, sobr güclə əldə edilməsi mümkün olmayan hadisələrə (təbii falakət, ölüm, bədbəxt hadisələr və s.) dözmək üçün, müdrilik isə, güc və səhr məqamlarının sərhədlərini və yerini bilmək üçün. ✓

Yalnız, elmsiz zəif insanlar dərk etməz ki, nəfs insanı alçaldar, özünüñ esiri edər, onu lovğa, xəbis, kin-küduretlə, şəhvət və vərdövlət hərisi edər. Nə özü həyatdan zövq alar, nə əhatasındakilər ondan bəhrələnərlər.

Sədi Şirazi demişkən: «Mal coxluğundan göz toxluğu yaxşıdır».

İnsanda göz toxluğu daxili saflıq və elmlə əldə oluna bilər.

Quranın «Fatır» surosunun 28-ci ayəsində elm sahibləri barəsində belə deyilir: «Allahan öz bandələri içorisindəancaq alımlar qorxar».

Hürufiliyin banisi, böyük filosof alim Fəzlullah Nəimi — ucaqla adılıyin vəhdəti elmimizin mayasındadır, — deyirdi. O öz davamçılarına iki şey vəsiyyət edirdi: eşq və elm. Çünkü insan cəmi zərrələrin təzahürü və xaliquşun ən kamil yaratdıgidır, — deyirdi. Ona görə ki, eşq də, elm də yalnız insana aiddir.

**Nitq imiş aləmdə mövcud, eşq imiş qaimməgam,  
Bizi bildirdi əzəldə rəhbəri-mövlayı-eşq.**

Sən hümayü laməkansan kəndözündən bixəbər,  
Gəlmədin ta kim görəsən mənzili-əlavı-esq.

Dünyada nitqin mövcudluğu ile fikirlerin ifade olunduğunu, ancak eşqin hər şeyi idar etdiyini, əzəldən eşqin himayədar rehbəri Allahın bize anlatdığını deyən Nəsimi yeniden Allaha müraciətə, «Şən öz-özünden bixəber» (yeni, nə qədər sevildiyini bilməyən) məkansız cəmət quşusun gel könlümə gir, gör ki, bura necə bir əla eşq mənzilidir, — söyləməklə haqqın təcəllasının arzusunda olduğunu bildirirdi.

Beser yaranisindan indiyedek cahil insanlar hokmrnlq, dñnya aqlaq iddiasında olmuş ve heç biri buna nail ola bilmemişdir. Bes niye?.. Bu suala cavab vermek üçün hörmetli yazicimiz Isa Hüseyinovun «Mehsor» romanindan F.Neiminin qetli fermanini dayismek məqsədi ilə hokmdar hüzuruna gelmiş Nəsimi ile Əmir Teymurun dialoqundan bir hisseni cüzi ixtisarla misal getirik verinä dişardı:

«Teymur hüzurunda ağır varalı Nâsimî devir:

— Zülmətdən qorxu töredi. Qorxudan qul töredi. İnsan özü xalıqından ayrıldı. Böyük ikən kiçildı, zərqiyət ikən qiymetsiz oldu! Odur ki, sən bu qədər baş kəsrən, Əmir və kimin başını kəsdiyini bilmirsən! Qorxu törməklə sen özünü məhv edirsən. Bu qədər qüdrətli cahangir, bu cəhənnəm içinde düşərgə salıb, xəndək arasında oturursansa, aşikar deyilmi ki, özün de qorxu asırısan?

— Xırdı həşərat iri həşəratdan qorxur... Qoyun qurddan qorxur... Gücsüz adam gülüdən... Cəmi bəşər də bir olan Allahdan qorxur, — dedi Teymur, — qorxu üstündə bərqərar deyilmidi dün-yamız?!

— Güclü, cücsüz insan yoxdur, Əmir! Cahil var, kamil var. Cahilin terzi-heyati heyvanatın terzi-heyatına həqiqətən uyğundur. Çünkü her ikisi idrakdan məhrumdur. Həqqə qovuşan kamil-lər isə dünyada qorxunun səbəblərini öyrənirlər, yaşışin, cövgün-nan, qar-boranın, səməmən, zəlzəlenin, yerde ve göyde hər şeyin günes təsirindən ve cisimlərin bətnində təbəddülətdən töredjivini

fəhm edib, elm qüdəri ilə qorxudan xalı olurlar! O kamillərdən birisi sənin hüzurundadır, bax gör üzümde qorxudan bir əlamət tapırsanmı, Əmir?

— Qorxusuz insan qdurmuş itdir! Mürşidinizlə birgə hamınız ölmelisiniz! — dedi Əmir.

— Qəfəldəsən Əmir! Men sən isbat eda bilarəm ki, Fəzlullah əl-Hürufinin qətlinə yox, sən öz qətlinə fitva verdiribsen! Sırvanda yüz min Fəzl mürnidin yox, sən öz yeddi yüz minlik orduñun basını kesdirirsin.

— İsbat elə! — dedi Əmir.

— Dinle Əmir! — dedi, məntiqi qələbəsini əldə etmiş Nəsimi, — cahil insan yalanı həqiqət bilir. Odur ki, həqiqət yalan cildində gizlənmeli olur ve çox vaxt təsirsiz qalır. Bunu fəhm etdikdən gündən mösnəsizlikə gedirəm. Əmir

Sənə məlumdur ki, yer üzündə edalıtsizliyin ümde səbebini Fezli insanın cahiliyyəinde görür, özündən əvvəlki kamillərtək o da cəmi bəşəri kamilləşdirmək yolu ilə istibdadi məhv etmək ezmindədir. Bu həqiqətdir. Əmیر!

Elmiz yalançı lailahıllılahın ve Allah xofunun inkarı ilə, müstebidlerin zülmünə etirazla pərvərış tapıb, səltənetin cəmi uluslarında yayılıb. Səltənetdə son insanı cəhəletdə saxlamaq ve qorxutmaqla hökmransan, Fezil isə elmi ilə, insana ləyəqət və ucahı baxş etməklə hökməndür. Bu da həqiqətdir!

Lakin, heqiqetimiz «qiym» devilen bir yalanın cildindedir, Əmir. İnsan nadandır, hərə bir dükən açıb öz mətahını satır. Hökmardarlarla birgə kütlələr de nəfs quludurlar, dirlərə, qiyamla, hərblərə, meylləri de nəfs və nəf ehtirasından töreyir. Odur ki, Fəzil öz heqiqetini «qiym» cildində gizlətmışdır, taxta qılınçının əvəzində polad qılınc, hakimiyyət və səltənət vəd etmişdir. Əslində ise, Fəzil məramında ne silah var, ne de hakimiyyət! Fəzilin bir silahı var, o da sözdür. Qiyamımız da, texti-tacimiz, səltənətimiz ve mali-mülkümüz de insan beynindədir. Əmir!

Men Fezlin vəliəhdiyem və insan beynində təxti-tacın sahibi-yəm, Əmir! Rumda herb ocağını söndürməyi Fəzl mənə tapşırıb. Şirvanda külli qırğın mənim qüdrətimi sındırıar. Cəmi uluslarda və

diyarlarda kütlələr, hökmərlər, hakimlər, sərəskərlər çılğınlaşış rəmzi qılınıcı dübəre yerə atalar, o vaxt hərb ocağını heç nə ilə söndürmək olmaz, dünyanın yarısı senin üstüne gələr.

— Lailahəlliəlləhənin qüdrəti mənim olımdedir, mənəm sizin elminizi kesən, Fəzlullah üçün əlverişli deyilmə ki, mənə qalib gəlsin? Nə üçün dayandırır o, mənə qarşı hərb?

— Mənim ustadım ela bir Məcnundur ki, Leylisini qaytarmaq üçün döyüşən dostları ilə döyüşür. Qan tökən cahil dostları ile. Qılıncla əlde edilən qələbə gərək deyil ona. Çünkü, Fəzle görə elminin düşmənində də həq zərrosu var. Yaranışdan birik hamımız, Əmir! Yalan hökmü ilə ayrılmışiq, müsəlman, tərsə, yəhudi, bütperəst olmuşuq. Fəzl yalanı zirzəber edir, cəmi başəri həq səltənətində birləşə çəğirir. Belə bir amal aşiqi qılınca istina edərmiş, Əmir!?

Bu güclü məntiqə inanan Əmir Teymur Nəsimini buraxır və ona toxunmamaq əmrini verir.

Budur elmin gücü, budur ilahi eşqin, amal eşqinin ucalığı, budur kamil insanların məram və məqsədi. İnsanı ucaldan eşq və etiqaddır. Etiqadsızlıqdan idraksızlıq töreyir, idraksızlıqdan qorxu, qorxudan isə qan töreyir.

Nəsimi dediyi kimi, qorxu cahillik məhsulu olduğundan elmlı, idraklı adam qorxudan xalidir.

Ona görə də Nəimi «Dünya üzərində hökmərləq elmlə mümkündür» demişdir. Şair «Dünya üzərində hökmərləq» dedikdə dünya fatehleri kimi hansısa bir kəsin hökmərləşlərini yox, eşqin, azadlığın, şəfəqin, insanlığın, gözəlliyyin hökmərləşlərini nəzərdə tuturdu. Belə gözəl dünya insan bətninən xilləldən temizlənməsi, cahilliyyin aradan götürülməsi, idrakın yetginləşməsi yolu ilə mümkün idi ki, insanlar bu istəyə, ancaq elmlə çata bilərlər. F.Nəiminin «yer üzündə axırıncı hökmərlər taxta qılınc bağlayana-dək elm yayılmalıdır» fikri deyilənləri tamamlayır.

**Hər yana kim, baxır isən anda sən Allahı gör,  
Qəncərə kim, əzm qılsan şöylə vəchullahu gör,**

**Elmi hikmətdən bilirsən, gəl bəri gəl, ey həkim,  
Sən Nəsimi məntiqindən dirlə Fəzlullahı gör.**

Hər yana baxsan hər şeyde sən Allahu dərk et, belə ki, cəhd gösterib onun simasını yaratdıığında görə bil.

Ey hikmet sahibi, bu elmi bilirsənse gəl Nəsimi məntiqini dirlə və Fəzlullahı anla.

Nəimi — ucalıqlı adiliyin vəhdəti elmimizin mayasındadır, — deyərək elmin gücünü, qüdrətini göstərir və yüksək, ali möqamlı ikən sadə olmağın və adı ikən şəxsiyyətini, qürurunu uca tutmağın yollarının elmdə olduğunu bildirirdi.

Deyilen elm səviyyesine ucalmaqla insan hər cür əşkikliyə səbəb olan qorxudan xali olur, qəlbən təmizlənir, saflaşır, yəni onun bətnində (daxili aləmində, beynində) ele bir dəyişiklik baş verir ki, nəticədə insan özünü dərk edir.

Hələ antik dövrün Yunan filosofu Sokrat «İnsan xeyri dərk edən və yaradandır», — demiş, bu səbəbdən də insana «özünü dərk et», — deya müraciət etmişdi. Göründüyü kimi Sokrat da insanı elm öyrənməkle özünü dərkə çəğirmişdir və bu vəzifəni hər bir fərdin öz öhdəsinə buraxmışdır. Təsəvvüf təlimində elm öyrənməyin xüsusi yolu göstərilmiş, yəni, sufini səciyyələndirən üç cəhət buyrulmuşdur:

1. İdealist metofizikanın xüsusi tərkidünya praktikası ilə birləşdirilməsi;

2. Müridin daxili məhəbbət (əşq) yolu ilə Allahu dərk etməyə və tədricən ona qovuşmağa yaxınlaşması telimi;

3. Müridi Allaha qovuşana (tapınana) qədər aparan təriqətdə ustادın (mürşid, pir) roluun mühüm olması;

Elmlı adamlar hər şeyi daha üstün dərk edib anlamaq imkanına malikdirlər.

Quranın «Səba» surəsinin 6-cı ayəsində oxuyuruq: «Elm ve rilmış şəxsler Rəbbinden sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi və hər cür şükər, tərifə layiq olan Allahın yolunu göstərdiyini görürərlər.

Əzəblər qatlaşış yorulmadan tədris etmekle elm qazanılır, elm isə insanın mənəviyyatını zənginləşdirir, onu saflasdırır, gözəlləşdirir. Neiminin təbirincə desək: «Qiyamı insan bətnində aparmalı, bunun yolu tədrislədir».

Yaxşı bir mürsiddən telim alan mürid tədris sayesində Allahı dərk edir, ona qovuşmağa yaxınlaşır, ilahi eşqin ele yüksək məqamına çata bilir ki, bu zaman qəlbində Allahına qovuşan sufi Həl-lac Mənsur kimi «ənəlhəq» qışqırır.

İlahi eşqin, tədrisin və ilahi nurlanmanın belə yüksək mərtəbəsinə çatmaq, o ucalığa yüksəlmək hər kəse müyəssər olmur. H.Mənsurun ucalığına qalxa bilən Nəsimi deyir:

**Mənsur kimi məndən əger gəldi ənəlhəq,  
Ey xacə, itab eyləmə uş darımı bildum.**

Şair xacə deye müraciət etdiyi müdrik insana (müəllime) deyir ki, Mənsur kimi «ənəlhəq» qışqırdımsa meni qinama, mən artıq Allaha yaxınlığın yüksək məqamına yetişmişəm.

Canda eşqin olması hamiya müyəssər olmur, bu yolda sonsuz əzəblər sına görmək, ötəri nəfsi əbədi eşqə qurban vermək, hüsünü ilahini hakimi mütələq kimi tanımaq lazımlı golur. Bundan sonra, hüsünü ilahinin gözəlliyyi mütələq olub qeyri sabit bəşəri gözəlliklərə qalib gelir, sufının qəlbində surət zat ilə birləşir, aşiq haqq ilə haqq olur.

**Mən məndə həqqi bildum, həqqülüyəqin həq oldum,  
Uyxuda qaldı mümkir, nəqşü xəyal içində**

— deyən Nəsimi, həmin məqamdan söz açmır mı?.. Öz qəlbində Allahın surətini görməyə nail olan şair, — Men daxilimdə Allaha tapındım və bu inkaredilməz həqiqətlə özüm də həq (həqiqət) oldum, — deyir, onu anlamayıb sözünü inkar edənlerin İlahinin surətini xəyal edərək yuxuda qaldıqlarını söyləyir.

Əhməd Yəsəvi də, İmadəddin Nəsimi də eşq yolunun yolcularını hər iki cahanın sultani adlandırır, eşqi Allahın zatında görür,

dünyanı və insanı eşqle yaradan mütləq varlıq eşqle dərk olunur, əzəblərin nəticəsində eşqle də könülde təcəlla edir. Nəsimi:

**Həqü'l – yəqini gördüm, vüslətə vasil oldum,  
Cümə murada, irdim, gör kim nə xoş ətadır.**

Haqq olan həqiqəti gördüm, vüsalına yetişdim, bütün muradıma çatdım, gör ki, nə xoş bəxşis qismətim oldu, — demeklə qəlbində Allahın tecallası dəmini yaşıdagımı bildirir.

Məhəmməd Füzuli isə eşq bəlsəndən zövq aldığını ən böyük hikmətin eşq olduğunu: «Vadiyi-vəhdət-həqiqətdə məqamı-eşqdır», — deyir, özü əzəblərlə qatlaşaraq məşqu (Allah) üçün öz elindən aman dileyir.

**Dad-xəhəm sənə, damən nə çekirsən məndən,  
Yoxmu vəhmin ki, tutam həşr günü dəmanın.**

Gecənin yarısını vüsal arzusu ilə yalvarıb dua edən şair Allahı müraciətə belə deyir: «Bu qədər ki, yalvarıb əziyyət verirəm sənə özümdən aman dilərəm, qorxun yoxmu ki, axirətdə də sənən etəyiindən yapışacağam».

Bəs niyə bütün gecənin yarısını dua edir?.. Quranın «Dehr və ya insan» surəsinin 25 və 26-cı ayəsində belə yazılıb: «Səhər-axşam Rəbbinin adını zikr et! Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis edib şəniñə təriflər dəx».

Şair, məhz bu gecə ibadətini nezərdə tuturdu və məşququnun vüsalına qovuşmaq üçün dualar edən haqq aşığı olduğunu bildirirdi. Haqq aşığı əzəblər içerisinde yaşadığından can ağrısının dadını bilir, ölümün ondan ala bileyəyi cismini çıxdan eşqinə qurban etmişdir. Onun bu fani dünyadan umacağı yeganə bir şey varsa, o da ölümür ki, bu yolla əbədi vüslə qovuşa bilsin. Bu barədə:

**Könül vermə cəhana bivəfadır,  
Könül vermək ona eyni xətadır.**

**Bunun zövqü səfəsi həm küdürət,  
Bunun rahətləri cümlə bələdir.**

**Cahanın çün bəqası yox, Nəsimi,  
Anı qoyub həqə dönmək rəvadır.**

deyir Nəsimi.

Aşıqlar könül ibadətini bütün digər ibadətlərdən üstün tuturlar.

**Təsbih ilə səccadəyi bir cürəyə satar,  
Şol sufiyi-safı ki, bu peymanəyə uğrar.**

Ali eşqin şorab piyaləsini içən saf sufi tesbehəle canamazı bir udumluq eşq şorabına dəyişə bilər, — deməkələ şair aşiqliyin uca ibadət olduğu fikrini ifadə etmişdir. Bütün dindarlar təsdiq edər ki, varlıqların ən ucası Allahdır.

Sufilər belə buyurur ki, varlıqların ən ucasını uca olan bir şəyə — eşqə dərk etmək olar. Eşqin məkanı isə könlündür. Bu səbəbdən könlü Allahın textinin kürsüsü, onun məkanı adlandıran Nəsimi deyir:

**Kim ki, tovhidi mücərrəd oldu bu eşq yolunda,  
Lövhə-məhfuz oldu, könlü təhti-kürsi göstərir.**

Kim ki, allahın birliyinə aşkar inanıb bu eşq yolunu tutdu, o insan Allahın bütün göstərişləri yazılın ve onun yanında qorunan kitaba çevrildi (yəni, bütün din elminin bilicisinə çevrildi), könlü isə İlahi kürsüsünün təxti oldu.

Yunis İmrə də bir ilahisində könlü «Çələbin» (Allahın) taxtı adlandırıb, onu Kəbədən üstün hesab edirdi. Nəsimi həmin fikri belə çatdırıb:

**Kəbədən döndərdi yüzün kim ki, gördü yüzünü,  
Gör nə gerçək qibleyi-didarə döndərmış yüzün.**

Könlündə Allahın üzünü görən aşiq Kəbədən üz döndərir — deyən aşiq, adı dindarlarla müraciətə gör ki, üzünü həqiqi qibləyə, Allaha təref çevirmişdir — söyləyir.

Əsl aşiq (həq aşiqi) elmin qüdrəti ilə öz «cananını» (Allahı) dərk edir, qəlbini nuri ilə nurlanır, bir temas, yaxınlıq yaranır ki, bax elə bu da aşiqin tapıldığı həqiqət olur.

## SUFİLİK KAMİLLƏŞMƏ YOLUDUR

Sufilik xalis İslâm mahiyətindən qida alıb müsəlman ehkamlarının təsəvvüf felsefəsi baxımından təbliğine xidmet etmişdir. Hürufilik isə sufiliyin on iki cərəyanından biri olub, elmi baxımdan sufiliyi en yüksək pilləye qaldırmaqla bahəm, fikirlərin hərf-lər və rəqəmlərin, gizli rəzmərin vasitesi ilə məxfi şəkildə ifade olunub yayılmasına xidmet etmişdir. Sufi Odərcə «Saf Ağ», ya-xud Ağ Ey, yunanca təhrifü «Axey», türkçə təhrifü «Əxi», ərəbcə təhrifi «Həq», mənası — uca Ağ İnsan deməkdir.

Saf Ağ yunanca təhrif olunub «sufi» şəkline salınaraq «müdriliklik» mənası veren «sofiya» sözüne yaxınlaşdırılıb. «Sufi» sözünün bir mənası da dərvişlərinin geyim formasına işarə ilə «yunəbalı» deməkdir.

Təriqi-həqqi biləndir, verən malını yəğmaya,  
Təraş olub nəməd geyən, dolaşmadı bu sevdayə.

Səfəsəz sufisi gör kim, həram der dinləməz sazi,  
Ki əhli-həq olan kişi, nə qəm, girsə kəlisaya.

Nəsimi qəlbini pak et, cahan sevdaların tərk et,  
Ki ol mövla, mən ol əbdəm ki, kimə girməz araya.

Gösterilən misalda sufiyə aid bezi xüsusiyyətlər açıqlandığından bu beylərin təhlilini vermək gərəkli olar.

Birinci beytdə haqq yolunu bilənlərin (burada sufilerin) dünya malından keçib Allah eşqini uca tutduğu, telesik keçə geyenlərin isə bu eşqə qovuşa bilmədiyi söylənilir. Burada bir daha təsdiq olunur ki, ilahi eşqin seviyyəsinə yüksəlmək üçün haqqı dərindən bilmək, elmlı olmaq lazımdır, elmə vaqif olmadan sufiyə məxsus yun paltar geyinməklə, o eşqin ucalığına çatmaq olmaz.

İkinci beytdə cəfakesh sufini gör ki, saz dinləməyi özünə haram buyurub, — deyərək çox hallarda sufilerin bezi özünəməxsus xüsusiyyətlərinə tənqidi mövqəden yanaşan Nəsimi fikir və baxışları felsəfəsinə görə daha yüksək mövqədən çıxış edən hürufi dünyagörüşü ilə iradlarını bildirir. Öz eşqi yolunda hər cəfaya hazır olan sufinin sazı dinləməyi haram buyurması ilə birbaşa bilmir və ikinci misra ilə, — haqq əhli olan, haqqı sevən kişi-nin kilsəye getməsi qəbahət deyil, — cavabını verir.

Quranın «Ali-İmrən» suresinin 113 və 114-cü ayelerində Kıtab-əhlin iman götürən, axiret gününe inanan, yaxşı işlər görüb, pis işlərdən çəkinən bir qismi barədə, — «Onlar emelisələş şəxslərdəndirlər», — deyilir. «Əl-əraf» suresinin 42-ci ayesində isə belə şəxslərin cənnətə gedəcəkləri bildirilir.

Şair bunları yaxşı bildiyinə görə, haqqı sevən şəxsin kilsəyə getməsində qəbahət görmürdü.

Üçüncü misrada Nəsimi, qəlbini saf et, bu dünya sevdalarını boşla ki, o sahib ilə sən qul arasına heç kimse girməsin, — deməkən saflıq, elmlilik, bəşəri sevdalarдан intima ilə Allah eşqinə nail olduğunu, bu eşqdə sahib qul münasibəti seviyyəsində itaatkarlılıq olduğunu bildirir. Bu yaxınlığı poza biləcək, bu eşqə xələl getirəcək heç nəyi qəlbine yaxın buraxır.

Sufilik VIII əsrde İraq və Suriyada yaranmış, IX-X əsrlərdə İran, Azərbaycan və Orta Asiyada yayılmışdır. Zünnün Əl-Misri (IX əsr) Əbu Abdullah əl-mühəsibi (IX əsr) sufi teliminin baniləri sayılırlar. Bir qədər sonra Cüneyd Bağdadı təsəvvüf felsəfəsində kamilləşmə yolunu şeriat, teriqət, həqiqət, — olmaqla üç pilləyə bölmüşdür. Hər üç mərhələni keçə bilən sufiyə 3-cü sufi dərəcəsi verilmiş və o, yetgincəmiş kamil insan hesab edilmişdir. Yəni, onlar haqqın sırrını vaqif olan, onunla vəhdətə gire bilən mürşid, xoca, şeyx, yaxud erən adlandırılmışlar.

XII əsrde şərq ədəbiyyatı tarixinin ən məşhur sufi şairi Cəlaləddin Rumi sufi teliminin inkişafında və yayılmasında böyük rol oynamışdır.

Rumi Cəlaləddin Məhəmməd Bin Bəhaəddin (1207-1273) əsasən fars dilində, bəzən isə türk dilində yazıb yaratmışdır.

C.Rumi sufilikde yeni, mövlevilik cərəyanını yaratmış derviş or-derlerini teşkil etmişdir. Xalq onu Mövlana adlandırmışdır. Möv-levilik cərəyanı mürşidin (C.Rumi) nüfuzu sayesinde geniş yayılmış, hətta müasir dövrlə qədər gəlib çıxmışdır.

Aşiqin haqqə çatması mürşidsiz mümkin deyildir ve mürşidin nüfuzu, seçdiyi konsepsiya böyük təsir gücünə malikdir. Mürşid haqqə çatmaq yolunu başqlarına öyrətmək üçün özünün tekkesini (bəzi mənbələrdə xanqah, zaviye, ocaq da adlandırılır) qurur və fəaliyyətə başlayır. Büyük sufi şeyxləri təriqətlərin yayılmasında sistemilik eldə etmek üçün öz sülüklləri (haqqə çatmaq üçün ədəb-erkan konsepsiyası) işleyib hazırlamışla. Ele bu səbəbdən də, sufilik vahid konsepsiaya malik deyildir. Yəni, sülükler fərdi hazırlanğına görə sufiliyin ərob, fars, türk qollarında bir-birinə nəzərin böyük fərqlənmələr vardır. Burada xalqların milli xüsusiyyətləri, dünyanğorüşleri, mədəni soviyyələri və adət-ənənələri öz təsiri ilə az rol oynamamışdır.

Alplıq (ərənlük) mədəniyyətində bəhrələnən türk sufi təriqətinin ilk nümunələrindən olan yəsəviyyə xalq kütlesi arasında geniş nüfuz qazanmışdı. Yəsəviyyədən başqa, bəktəsiyyə, mövleviyyə, nəşbəndiyyə, şəəlevi və s. bu kimi türk təriqətləri də mövcud idi.

Təsadüfi deyil ki, Qaraxanilər, Xarəzmşahlar, Səlcuqilər, Osmanlılar, Səfəvilər kimi qüdrəti türk dövlətləri təriqət təkyələrində lazımlıca bəhrələnirdilər.

Hakim ərob və əcəm sufiliyində (İbn Ərəbi və Əl Qəzali) fəlsəfi və əxlaqi bir sistem halına getirilmiş təsəvvüfə görə Allaha çatmaq üçün eşq, ağıl, ibadət və siğınma başlıca amillər idi.

Əhməd Yəsəvi isə mütləq varlığın dərkini eşq, əzab, hiss və vəcdə mümkin hesab edirdi.

Elm artdıqca eşq təmizlənir, saflaşır və qüvvətlənir, idrak nurlanır (ağlı artır), dini bilgilər ibadətə güc verir, idrak sayesinde Allahı daha dərindən dərk edərək ona sığınır.

Yəni eşq, ağıl, ibadət, siğınma eşq ilə elmin vəhdətinin mayasından ortaya çıxır.

Əhməd Yəsəvinin eşq, əzab, hiss və vəcdə Allahı dərketmə variənti da eşqle elmin vəhdətindən başqa bir şey deyildir. Belə ki, elm öyrənmək üçün sebri, dözümlü olmaq, əzablara qatlaşmaqla idrak eldə olunur. Yüksek idrak isə yüksək duyum, hissiyat deməkdir. Əunlar eldə olunduqdan sonra hansısa elavə təsir ləmədən (söz, musiqi, sərsinti və s.) insan vəcdə gelir (ilhamı coşur), ilahi nurlanma məqamı yetişir və sufi öz daxilində Allahı-na əvvusur.

Sufinin kamillik səviyyəsinə çatması üçün mürşidlərin fərdi şəkildə hazırladığı müxtəlif konsepsiylər başlıca rol oynamasıdır.

XII əsrin ortalarında yaşamiş böyük sufi və ilahiyyatçı alim Şeyx Şəhabəddin sufi üçün yetkinlik yoluunu şəriət, təriqət, həqiqət və mərifət olmaqla dörd pillə göstərmişdir. Şeyx Şəhabəddin, Şeyx Həsən Bəsri, Şeyx Zünnun Əl-Misri, Sultan Əhməd Kübra, Şeyx Şakik Bəlxı, Şeyx Əhməd Cami, Şeyx Qütbəddin Heydər, Xəca Abdulla Heydər, Şeyx Mənsur Hellac, Loğman Səraksi, Şeyx Güneyd Bağdadi, Bəyazid Bistani və başqa bu kimi dahi sufi mütəffekkirlerinin təlimindən bəhrələnən Xoca Əhməd Yəsəvi özünün «Fərqənamə» kitabında öz sülükunun mahiyyətini ətraflı açıqlamışdır.

Sufilərin fəlsəfəsinə daha yaxından duymaq üçün milli xüsusiyyətlərimizə uyğun olan yəsəviyyə təriqətindən daha geniş məlumat versək məqsədimizə nail ola bilərik.

Bu mənada «Fərqənamə» yəsəviyyin bəyannaməsidir. Türk təriqətləri içərisində ilk dəfə olaraq məhz bu əsərdə sufiliyin dörd mərħələ (dörd hal, yaxud dörd qapı) və qızır məqam konsepsiyası işlənilərə hazırlanmışdır. Bu əsərdə mərħələlər şəriət, təriqət, mərifət və həqiqət ardıcılılığı ilə vurilməsinə baxmayaq ariflik məqamı sayılan mərifət bir çox təriqətlərdə sonuncu qapı kimi təqdim olunur.

Zünnun Əl-Misri və Güneyd Bağdadının üç pilləli təliminə elavə olunan mərifəti yəsəviyyədə də dördüncü pillə kimi göstərməyi gərəkli hesab edib, məqamları nəzərdən keçirək.

«Fərqənamə»da dörd hal barədə belə deyilir: «Ey derviş, bil və agah ol ki, əvvəl kəlimeyi-şəriət, ikincisi kəlimeyi-təriqət, üçün-

cüsü kəlimeyi-həqiqət, dördüncüsü kəlimeyi-merifeti bilmək lazımdır. Əgər sufi bu kəlmələri bilməsə sufi olmaz».

Həmin kəlamlar uyğun ardıcılıqla aşağıdakı kimi ifadə olunur:

1. *Lə İləhə İlləllah, Muhammədər Rəsulullah;*
2. *Lə İləhə İlləllahu, səffan səffə Muhammədər Rəsulullah;*
3. *Lə İləhə İlləllahu biqudratuhu, Muhammədər Rəsulullah birisaləti;*

4. *Lə İlləllahu, əzəmətihi, Muhammədər Rəsulullaxil atixu.*

«Fərnəqnamə»də bu dörd hal hər birində on məqam olmaqla, cəmi qırx məqama bölünür ki, onları sadalamaga ehtiyac vardır:

**I. Dərvish əvvəlcə şəriətin on məqamını keçməlidir:**  
1. Haqq tədalun birliyinə, varlığınə sıfətlərinə və zatına iman gətirmək;

2. Namaz qılmaq;
3. Oruc tutmaq;
4. Zəkat vermək;
5. Həcc ziyaratinə getmək;
6. Müləyim danışmaq;
7. Elm öyrənmək;
8. Həzrəti Rəsulun (*sallallahu aleyhi vasəlləm*) sünnetlərinə əməl etmək;
9. Əmri mərufa (*şəriətə görə görülməsi zəruri olan şeylərə*) əməl etmək;

10. Nəhi-münkərə (*şəriətin qadağan etdiyi şeylərdən çəkinmək*) əməl etmək;

**II. Dərvish təriqətin on məqamına əməl etməlidir:**

1. Tövbə etmək (*sufilikdə dərvishin Allahan kəramətindən utanraqlı etdiyi tövbədir*);

2. Pirəl vermek (*yəni, mürşidə bağlanmaq*);

3. Xof və rica (*Allahan qəzəbindən qorxmaq və rəhmətinə*

*ümid bağlamaq*);

4. Vird-əvkata əməl etmək (*yəni, Qurandan surələr və ya dualar oxuyaraq ibadəti yerinə yetirmək*);

5. Ləzzəti və şəhəvəti tərk etmək;

**6. Pirin xidmətində durmaq;**

**7. Pirin icazəsi olsa danışmaq;**

**8. Nəsihətə qulaq asmaq;**

**9. Özünü tacrid etmək** (*yəni, dünyayla bağlı bütün şeyləri zehindən və könlündən cixardıb atmaq*);

**10. Təfriq olmaq** (*dünya işlərindən ayrılib, yalnız Allahla məşğıl olmaq*);

**III. Dərvish həqiqətin sırrlərinə vəqif olmalıdır:**

**1. Torpaq olmaq** (*yəni, alçaq könülü,-iddiasız olmaq. Allahın ən sevimli bəndələri iddiasızlar və sinq könüllülərdir*);

Torpaq olanı sanma kim, düşdü qiymətindən,  
Torpaq ikən Nəsimi gör kim, nə cövhər oldu.

**2. Yaxşı ilə yamanı tanımaq;**

**3. Cörəyə birinci əl uzatmamaq;**

**4. Olana qənaət etmək;**

Qənaət güşəsinə girsə dərvış,  
Fərəqət mülkünə sultana düşdü.

**5. Cörəyini savab yolda yedirtmək;**

**6. Heç kimə əziyət verməmək;**

**7. Fəqirliyi inkar etməmək** (*yəsəvi sulukunda fəqirlik ayrıca məqam kimi təqdim olunur*);

**8. Seyri-sülük etmək** (*yəni, təriqət yolcusu aşiqlik yolunda bir çox mərtəbələr qət etməlidir*);

**9. Heç kimə sərr verməmək;**

**10. Şəriət, təriqət və həqiqət məqamlarını bilib əməl etmək;**

**IV. Mərisətin məqamları:**

**1. Fəna olmaq** (*yəni, fəni sıfətlərin insanda yox olub, yerini həqiqi sıfətlərin tutması*);

**2. Dərvişliyi qəbul etmək** (*türk sufi təriqətlərində dərvişliyə qəbul xüsusi mərasimlə icra olunub*);

**3. Hər işdə səbr etmək, dözmək;**

4. Halal və yaxşı istəkdə, arzuda olmaq;
  5. Mərifət göstərmək (yəni, özünü və Yaradanını tanımaq);
  6. Şəriati və təriqəti hazır tutmaq;
  7. Dünyanı tərk etmək (suflılarə görə tərkin birinci mərhələsi fani olan şeylərə meyl etməməkdir);
  8. Axiräti seçmək;
  9. Varlıq məqamını bilmək (əbədi qalan varlığın Allah olduğunu bilmək)

#### **10. Hacıgatın sırlarını bilmek.**

Mərifətin bu on məqamına diqqət yetirilsə müəyyən mənada təkrarçılığı yol verildiyini görmək çətin deyildir.

Birinci məqam — fənə olmaq bareðə... Dedi ki, ilahi eşqə çatmaq üçün elm lazımdır. Şəriətin yeddiinci maqamında da elm öyrənmək buyrulur. Elm öyrənmək üçün ise çoxlu mütləcə etmək tələb olunur. Cox mütləcə edən insan öteri veziyətlərdən uzaq olur, gözler qayılır və çökeyə düşür, ezelələr boşalır, bədən inceleşir və bəniz sarımtıl bir rəng alır. Ele bir sıfət ki, bu fani dünyaya ilə heç cür uzlaşmır. Neimi və Nəsimidə özünü bürüzə verən belə sıfət yüksək elmliliyin nəticəsi olduğuna görə həruf filər üçün ucağın obrazı sayılmışdır. Deməli, «fənə olmaq» elmliliyin doğurduğu nəticədir...

İkinci məqam — dərvişliyi qəbul etmək barədə...

Hələ süfinin kamilləşmə pillələri üç mərheleli olduğu dövrde  
da dərvişlik mövcud olub təsəvvüf felsefesinin yayılmışdırmasının  
vasitəsi idi. Hürufilərdə issa dərvişlik buyurulqla icra edilmişdir.  
Bu təriqətdə tədris və sinəq dövrlərini keçən mürnidər üçün böyük  
məhəbbətə təcrid (qadağan) qoyuları. Hemin dövrləri keçmiş  
yektiñ sufi, kamil insan üçün təcrid qoyulmasına ehtiyac olmur,  
hətta belə addım onların könlünü qira biler, bu issa qan tökməye,  
adam öldürməye bərabər tutulardı. Səfərdən qaydan Nəsimiyyə,  
Fəz'l xəlifələrinin onun qızı Fatmaya təcrid buyurması xəberini  
çatdırında özünü təhqir olunmuş sayır və mürsidiñə, — Mənə  
dərvışlik buyur, ustad! — deyə müraciət edir.

Göründüyü kimi, sufi kamilleşmesinin üç mərhələli dövründə mövcud olan, sufiliyin ən yüksək pilləsi hürufilikdə icrası

gündəlik tələbat kimi qoyulmayan bir məqam, — dərvişliyin qəbul olunması, təkrarçılıq kimi səslənir.

Üçüncü məqam — hər işdə səbr etmək, dözmək barədə.

Məğər şerət mərhelesində Qurani-Kərimi və şerət qaydalarını öyrəndikdə hər addımbaşı səbərlə olmaq tövsiyə olunmurmurdu?..

**Həq bilir, hər işə səbr et, qüssə yemə fariq ol,  
Vəqtı yetsin bu cahanın qov, qatılma karinə.**

Dördüncü məqam — halal və yaxşı istəkdə, arzuda olmaq bərada.

Yene de Qurani-Kerimin tələblərinə və şəriət qaydalarına ürakdən emal edənlərin bu məqamə yetdiyini söyləvə bilerik.

Besinci məqam — mərifət göstərmək barədə.

Şeriat merhələsini keçmiş hər bir insan özünü şüurlu surətdə dərk edir ve Allaha iman götirmiş olur. Deməli, yenə də tekrara yol verilib.

Altıncı məqam — şəriəti və təriqəti hazır tutmaq barədə.

Şerîet ve târiqet mərhələlərini keçmiş sufî öyrəndiklərini əsas tutmursa, demək o heç sufî deyildir.

Yedinci məqam — dünyani tərk etmək barədə.

Qurani-Kürimde «Əl-hədidi» suresinin 20-ci ayəsində oxuyuruq: «Bilin ki, dünya həyatı oyun-oynucaq, bər-bəzək, bir-birinin qarşısında öyünmək və mal-dövləti, oğul-uşaqlıq çoxaltmaqdır ibarətdir. Dünya həyatı aldanışdan yalandan başqa bir şey deyildir». Deməli, sufi şəriət mərhələsində «Quran» iman göstirməklə bu dünyanın səfiliyini dərk edir, dünya malında gözü olmur.

Vari möhnətdir cahanın, nə umarsan ey könül,  
Lənət olsun bu cahana, həm cahanın varinə.

Düyanın nazi nəimi cifədir, yəni nəcis,  
Ey könül tahir sən axır, sunma əl murdarinə.

Səkkizinci məqam — axırəti seçmək barədə.

Artıq, ilahi eşqə ugramış sufi Adəmin yaradılıb, yerə göndərilməsini hicran, bu dünyani terk edib əbediyətə qovuşmağı isə Allaha qovuşq, yəni, eşqinin vüsali hesab etdiyindən bu vüsala yetmək üçün hər cür əziyyətlərə sına gərməyə hazırlıdır.

Doqquzuncu məqam — varlıq məqamını bilmək barede.

Məgər bu şəriətin birinci məqamının təkrarı deyilmi?.. Qəlbində varlığa (Allaha) iman getirmiş insan Kəlmeyi-şəhadəti iqrar edərək bunu təsdiq etmirmi?

Onuncu məqam — həqiqətin sirlərini bilmək.

Mürid həqiqətin sirlərini (üçüncü mərħələni) öyrənməkla bəsirot gözü açılır, mütłəq olan Allahın zatını dərk edir, onun nisbi olan sıfətlərini insanda görür ve anlayır ki, həqiqətin sirlərinə yalnız elm öyrənməyin sayesində eşqin əzəablara sına gərməyə qadir olan ərənlər vaqif ola bilər. Həqiqət mərħəlesini keçmiş sufi haqqı dərk edib Allaha qovuşa bilər. Buradan görünür ki, onuncu məqam da öncəden keçilmiş, icra olunmuş məqamdır.

Bu səbəbdən mərifət mərħəlesinin sufi kamilleşməsinin digər üç mərħələsində (şəriət, təriqət, həqiqət) öyrənilib, həyata keçirildiyini iddia edərək, casarətə demək olar ki, sufilikdə kamilleşmə mərħəlesi Zünnun Əl-Misri və Güneyd Bağdadının dediyi kimi şəriət, təriqət, ve həqiqət olmaqla üç pilləlidir.

Dərin və mənəqli fəlsəfəsinin vurgunu olduğum Nəsimi də sufinin kamilleşmə yolunu dörd mərħələli görmüşdüm:

**Kişi kim mərifətə kamil olmaz,  
Ona nuri inayət hasıl olmaz.**

**Şəriətdə mükəmməl olan adəm,  
Təriqət aləmində qafıl olmaz**

Birinci beytdə mərifət mərħəlesində kamilleşmeyən insan Allah nurunun qayğısına, yəni həqiqətə yetişə bilməz, deyil-mışdır.

Şair başqa bir qəzelində:

**Həm şəriət, həm təriqət, həm həqiqət, mərifət,  
Verdilər fitva bizi dər-məniyi-həlqəbeguş.**

~ 40 ~

yazmaqla, — şəriət, təriqət, həqiqət və mərifət biz qulagi sırgalı qullara (her bir müsləman Allahın qulu hesab edilir) məna qapılara in hökmünü verdilər fikri nezm edilmişdir.

Buna baxmayaraq, yuxarıda yazılınlar əsasında, öz fikrimdən dönmürəm və sufi teliminin üç mərħələdən ibarət olduğunu (şəriət, təriqət, həqiqət) inanıb, qəbul edirəm.

Bu üç mərħələdən keçmiş süfi mürşidi üçüncü sufi dərəcəsi alır və övliyalıq seviyyəsinə ucalmış olur. Hacı Abutalib Məmmədov və Hacı Vasim Məmmədəliyev «Böyük Övliyalar» kitabında «Övliyalar — Allaha yaxınlığın yüksək mərħələsidir»— yazımlılar. H.Mənsur, F.Neimi, İ.Nəsimi eslinde böyük övliyalar idilər. Ona görə de, hər möməni qəbul etmirdi, onların əməlini küfr (kafirlik) adlandırdırlar. Dili və əməli düz gəlməyən yalançı din xadimlərini kafir adlandıraq dinin (İslam dininin), şəriətin və imanın əsl haqq aşığıları olan, yüksək elm sahibləri, təmiz və saf insanlara— övliyalara məxsus olduğunu bildirildilər.

Nesiminin bir qəzelində belə deyilir:

**Ey küfrü şirk içində sanan özünü mömin,  
İslam, şər, iman məxsusi-övliyadır.**

Təəccübüllü deyildir ki, orta əsrlərdə Azərbaycanda yaşamış bir çox sufi mürşidləri insanlar içerisinde övliya kimi tanınmış təkyəleri, yaxud qəbirləri qorunaraq bu günüümüze çatdırılmış və xalqın pənah yeri kimi ziyarətgahlara çevrilmişdir.

Meşədixanum Nəmetin «Azərbaycanda pirlər» kitabına nəzər salsaq görərik ki, Azərbaycanda olan ziyarətgahların ekseriyət üçüncü dərəcəyə yetişmiş böyük sufi mürşidlərinin adları ilə bağlıdır:

**Pirsaat Piri** — Pir Hüseyn Şirvaninin xanəgahı (təkyəsi).

**Seyx Babi Yaqub Xanəgahı** — Horadız dəmir yol stansiyasının altı kilometrliyində, Babı kəndində yerləşir.

**Sultan Baba Piri** — Şeyx Əbu Bəkirin türbəsi. Dəvəçi rayonu Uqah kəndi, III dərəcəli sufi.

~ 41 ~

**Babadilim Piri** — Şeyxler Şeyxi Kamilin zaviyyəsi. Quba rayonunun Hapit kəndində yerləşir.

**Six Baba Piri** — Cəbrayıl rayonunun Şıxlар kəndində. Qədrriyə Cərəyanının Şeyxi olub.

**Şeyx Yusif Türbəsi** — Xaçmaz rayonunun Şıxlар kəndində Mövlana Şeyx Yusifin türbəsi.

**Əlibaba Piri** — Abşeronda yerləşir, tədris mərkəzi olub.

**Xanağa Piri** — Ordubad rayonunun Xanağa kəndində Şeyx İsləmən xanəgahı (bela güman edilir)

**Əbu Said Piri** — Əbdülkəyir xanəgahı, Ordubad rayonunda yerləşir.

**Düylün Piri** — Ordubad rayonunun Düylün kəndində yerləşir. Sufi mərkəzi olduğu güman edilir.

**Şeyx Dursun Türbəsi** — Şeyx Dursun İbn Əhməd Padarının qəbri, Ağsu rayonunda yerləşir.

**Bibi Heybat Məqbarələri** — Şeyx Şərifin qəbri Bakıda yerləşir. Sufi dini mərkəzi.

**Seyyid Cəmaləddin Piri** — Lənkaran-Astara yolu üzərində Pensar kəndində yerləşir. Şeyx Safi Ərdəbilinin ustası Şeyx Zəhidin mürşidi olub.

**Şeyx Zahid Türbəsi** — Tacəddin İbrahim Əs-Səncaninin qəbri, Lənkəranda yerləşir (Şeyx Səfinin qaynatası olub).

**Seyyid Əhməd Piri** — Seyid Əhməd İbn Kərimin məqbərəsi Lənkaran-Astara şəhəri yanında yerləşir.

**Babagil Piri** — Lerik rayonunda Babagil kəndində yerləşir. Sufi mərkəzi Gilanlı baba mənasındadır.

**Aza Piri** — Mövlana Şəmsəddin Mehəmmədin sufi mərkəzi. Ordubad rayonunun Aza kəndində yerləşir.

**Dədəgünəş Piri** — Şeyx Mehəmməd İbn Şeyx Dədəqulunun sufi mərkəzi, III dərəcəli sufi. Şamaxı rayonunda yerləşir.

**Həzərət Şeyx Mənsur Piri** — Qəbəla rayonunun Həzəre kəndində yerləşir. Şeyx Mənsur I İbrahimin dövründə yaşayıb.

**Həzərət Şeyx Güneyd Piri** — Qusar rayonunun Həzəre kəndində türbə. Şeyx Cüneyd Səfəvinin qəbri.

**Diribaba Piri** — Seyyid İbrahimin mürnidinin türbəsi, Mərezəde yerləşir.

**Agbil Piri** — Şeyx Məzyəd türbəsi. Quba rayonunda yerləşir.

**Sofi Həmid Piri** — Sofi Həmid türbəsi, Əlibayramlı rayonu.

**Pirşağı Piri** — Piri Şahinin türbəsi, Bakıda yerləşir.

**Pir Həsən Türbəsi** — Bakı, Mərdekan qəsəbəsində yerləşir.

**Şeyx Baba Piri** — Şeyx Məhəmməd məqbərəsi. Qəbəla rayonunun Həməzə kəndində yerləşir.

**Babaratma Piri** — İki mütqəddəs yerin hacısı Hacı Ağə Mehəmmədin xanəgahı. Şəki rayonunun Babaratma kəndi yaxınlığında yerləşir.

**Baba Halim Piri** — Oğuz rayonunun Kərimli kəndindədir.

Baş daşındakı yazılar əsasında, kamil alimler Dərvish Həlim İbn İshaq və Yusif Əfəndi İbn Yusif Əfəndi (Padar kəndi) Zaqatala rayonunun Tala kəndindən olan Sufi Şeyx Əhməd əfəndinin mürnidəri olduğu məlum olmuşdur.

**Axund Baba** — Molla Abbas Əfəndinin qəbri və sufi mərkəzi, Qax rayonunun Güllük kəndində yerləşir.

**Şeyx Yusif Piri** — Mövlana Şeyx Yusif Əfəndinin türbəsi. Yevlax rayonu Ərəbbəsə kəndində yerləşir.

**Məhəmməd Əfəndi Ziyarətgahı** — Məhəmməd Əfəndi Davudunun qəbri. Zaqatala rayonunun Aşağı Car kəndində yerləşir. Nəqsəbəndiya cərəyanındandır.

**Şeyx Xorasani Xanəgahı** — Şeyx Fəzlullah Neimi Təbrizinin qəbri, Əlincə qalasının etəklərində yerləşir.

Coğrafi cəhətdən Azərbaycanın bütün zonalarını əhatə edən bu ziyarətgahlar torpaqlarımızın hər yerində sufiliyin geniş yayılmasıdan, rəğbətlə qarşılanmasından xəbər verir. Həm də çox maraqlıdır ki, təkəsi, yaxud qəbri ziyarətgahə çəvrlilmiş bu sufiler barədə «Sufiliyin en yüksək üçüncü pilləsinə çatmış mürşüdlər olması» — məlumatı verilir. Deməli, dördüncü mərisət mərhələsi sufiliyə sonradan qoşulan qondarma bir şeydir.

Sufilik çox az araşdırılan sahə olduğundan və hər sufi mürşidi fərdi, özünəməxsus konsepsiya üzrə fəaliyyət göstərdiyindən, cənhalda mübahisəli məsələlər ortaya çıxır. Bütün mübahisələrin

həllində insanın eşq ve elmin kömeyi ilə Allaha qovuşma prinsipimeye götürürse, mənçə, yanlışlıqla yol verilməz.

Hacı Abutalib Məmmədov və Hacı Vəsim Məmmədəliyevin «Böyük övliyalar» kitabında belə şərh verilmişdir: «Son dərəcə mürəkkəb çoxşaxəli təsəvvüf təlimi haqqında vahid fikir yürütmək mümkün deyildir. Amma, eğer sufilik üçün ümumi məqbul bir cəhət axtarmaq istəsek bu cəhəti belə seciyyələndirə bilərik. Sufilik birləşdirən odur ki, ona tapınanlar şəxsi psixoloji təcrübə vasitəsi ilə insanın Allaha bilavasitə rühani ünsiyyətə girmesini, daha doğrusu Allaha təbareke və təalanı müsahide etməyi. Onu öz içinde, mənəvi aləmində görməyi mümkün hesab edirlər. Bu ünsiyət vəcd yolu ilə, insanın qəlbindəki allah sevgisi ilə, Allaha doğru aparan yolda müxtəlif psixoloji təmrinlərdən sonra daxilən nurlanması, mənənə temizlənməsi, paklaşmasının yolu ilə kəsb edilir. Deməli, sufiliyin möqsədi Allahanın ruhani, hissə, bilavasitə derki olmuşdur. İslam Allahanın dərk edilməsinə mümkün saymır və bu səbəbdən sufiler çox vaxt taqib olunurdular. Sufilik Allaha yaxınlaş姜azaşa ma sövq edən bir prinsipdir».

Allahanın dərkinin eşq, əzab, hiss və vəcdlə olduğunu Əhməd Yəsəvidən oxumuşdu. Gösterilən misalda, «Bu ünsiyət vəcd yolu ilə (vəcd), insanın qəlbindəki Allah sevgisi ilə (eşq), Allaha doğru aparan yolda müxtəlif psixoloji təmrinlərdən sonra (əzab), daxilin nurlanması, mənənə temizlənməsi, paklaşması yolu ilə (hiss) kəsb edilir» — fikri, Əhməd Yəsəvinin dərk amilləri ilə nə qədər üst-üstə düşür!

Başqa İslam təriqətləri tərəfindən Allahanın dərkinin mümkün sayılmasına aydındır. Axi ilahi eşqə uğramadan, elm yolu ilə həmin psixoloji məqamlara yetişmədən eşqin «fontan verən» vəcd halına çatmadan mənəvi saflığı olmayan insanın, qəlbinin nurlanma məqamını hiss etməsi, əlbəttə, qeyri-mümkin idi.

Nəsiminin dediyi kimi:

**Ey Nəsimi, nəfəsin gərçi Məsiha dəmidir.  
Möcüzün rəmzinini Musa bilo, İsa nə bilür?**

Qurani-Kerimin buyurduğu kimi Allah tərəfindən hər bir peyğəmbər müəyyən möcüzələr göstərmək qabiliyyəti verilib. O cümlədən İsa peyğəmbər (s) ölüyə can verə bilirmiş. Musa peyğəmbər (s) isə, Tur dağında Allaha birbaşa nitq ünsiyəytinə girmiş, ondan surətini göstərməsini xahiş etmişdir. Allah öz nurnu iki bir qayaya göstərmiş və qaya parçası yanaraq, qopub yerə düşmüşdür. Bu əhvalatın şahidi Musa peyğəmbər (s) olmuş və həmin hadisə «nurun tecəllası» adı ilə bütün dini kitablarda özəksini tapmışdır.

Yuxarıdakı beytə diqqət yetirin. Öz qəlbində Allaha qovuşmaq psixoloji halını yaşayan Nəsimi birinci misrada canının yoxu var etmə halında olduğunu (ölüyü nefes vermə dəmi) demeklə, Allaha qovuşma animi yaşadığını bildirir və ikinci misrada bu möcüzənin nə olduğunu (nurun tecəllasını) dərk etmək üçün, onun şahidi olsun, bu hissə yaşamış Musadan soruşmağı tövsiyə edir. Hətta, ölüni diriltməyə qadir olan İsanın da nurun tecəllasını bilməyəcəyini söyləyir.

Deməli, her dindar olanın, ali eşqə uğramadan, elmlə saflaşib kamilləşmədən öz köksündə nurun tecəllasına nail ola bilməsi mümkün deyildir.

Bunun üçün H.Mənsur, C.Rumi, F.Nəimi, İ.Nəsimi... eşqi lazımlı idir.

**Ey xəlvətim şəmi rüxündən buraxan nur,  
Didarına muştaq idi çeşmi- nigaranım.**

—deyən Füzuli eşqi lazımlı idir. Şair bu şerində yarla gizli söhbət yeri olan könlünü xəlvət yer adlandıır. Könlündə Allahanın nurnu görməyin nigarançılığını çəkerək, sufi olduğunu bildirirdi. Bu beytə, «Ey könlüme ay camalından nur buraxan, menim nigaran gözlərim bu görüşə (nuru görməyə) can atdırı», — deyən Füzuli ilahi nurlanma yetisi bilən kamillərdən idi.

Qurani-Kerimin «Ən-nur» suresinin 35-ci ayəsində deyilir: «Allah göylerin və yerin nurdur. Onun nuru (Peyğəmbərlərin və

mominlerin qelbində olan) içinde çırq olan bir taxçaya bənzər . O nur üstündən nurdur. Allah dilediyini öz nuruna qovuşdurur».

Bəs onda Allahın nuruna qovuşa bilən sufilar dindarlar tərəfindən niyə qəbul olunmamalıdır?..

Bu suala da Nəsimi poeziyası cavab verir:

Canda kim eşq olmadı, dilda xəbər nə faidə,  
Gözdə ki, görmək olmadı, nuri-xəbər nə faidə?  
Bir kişi kim, əzəldə ol binəsib oldu mə'nidən,  
Ayatü tafsirü kəlam, ana xəbər nə faidə?

Canında eşq olmayanın dilinde Allahdan xəbər vermesi, görməyən gözün nurdan xəbər vermesi kimi faydasızdır. Əzəldən qismətində məna anlamaq olmayan bir kişiye Quran ayəlerinin təvsiyindən xəbər vermək də faydasız olacaqdır.

İlahi eşqinulları sonralar xalq içerisinde «haqq aşiqləri» kimi tanılmışlar. Əhməd Yəsəvi öz yazılarında Hellac Mənsuru, Bəyazid Bistanını haqq aşiqləri kimi öyür və onlara böyük məhəbbətini bildirirdi. Bir sıra İsləm təriqətlərinin (əhli-haqq, Əliyallahilik, qurubiyya, zamiriyyə və s) dərvişləri də özlərini haqq aşiqləri «və ya əhli haqq» adlandırdırlar. Xalq ədəbiyyatında, xüsusun də məhəbbət dastanlarında haqq aşiqliyi ideyəsi çox geniş yayılmışdır. Olduqca maraqlıdır ki, məhəbbət dastanlarından tanışığımız haqq aşiqlərinin adları təsəvvüf şairleri ilə eyniyətt taşkil edir (məsələn, Aşıq Qərib, Kərəm, Qul Abbas, Aşıq Ali, Ələsgər, Molla Cümə və s).

Nəsimi şerlərində birində haqq aşiqi kimi, yarının (könlündə gördüyü Allahın) tamaşasında olduğunu öz xeyrini güden dindarın isə gələcək günün (axırətin) qüssəsini çəkdiyini belə ifadə edir:

Aşıqi-haqqın qılır yarın tamaşasın bu gün,  
Zahidi-xudbin durubdur qüsseyi –forda çəkir.

Sufiliyin geniş yayılmasında dərvişliyin böyük rolü olmuşdur. Onlar «dərvış orderləri» adlanan qardaşlıq birləşmələri yaratmış, öz təriqətlərini yamaq üçün dərvış tərkidünyalığına üstünlük ver-

miş, çox halda təriqət müxaliflərinin təqiblərindən yayınmaq üçün tez-tez yerlərini dəyişmişlər.

Özünü dərvış kimi təqdim edən Nəsimi deyirdi:

**Yahu ya mənħu deyib, hər dəm təmənna eylərəm,  
Rəhmətindən umaram, rəhmani gözlərim.**

«Ya hu», «ya mənħu», əsasən, «ya Allah», «ey Allah» mənəsi verən çağrıq ifadələridir. Dərvişin bütün dualarının və əməllərinin başlangıcında zikr olunaraq Allahın köməyə çağırılmasına dəlalet eden sözlərdir. Bu beytde Nəsimi, — «ya hu», «ya mənħu» deyib Allahı çağıraraq rəhm olunmasını və bağışlanması dələmək niyyətində olduğunu bildirir.

Dərvişlər elmlı olub hər cür əzaba qatlaşmaqla yanaşı xalqın ictimai-siyasi həyatında aktiv iştirak etmiş, lazımi məlumatların əldə olunması və vaxtında ünvانlara çatdırılması işinin mahir biliciləri olmuşlar.

Xoca Əhməd Yəsəviyə görə dərvışlik peygəmbərimiz Məhəmməd əleyhisselamdan qalmışdır.

Nəsimi isə bir qazəlində bu məqamı peygəmbərin meracı ilə əlaqələndirərək deyirdi:

**Bu dəm ol dəmdir Məhəmməd seyri-mərac eylədi,  
Gəl qənimət gör bu dəmi kim, bu dəm ol dəm deyil.**

Könlündə Allahına qovuşma məqamını Məhəmməd Peyğəmbərin (s) məşhur merac hadisəsinə bənzədən şair, başqa məqamlara bəzəməyen bu məqamı qənimət bilməyi məsləhət görürdü.

Dinin və elmin yayılmasında sonsuz əzablara sınaq gəren dərvişin məqamı Allah hüzurunda olduqca yüksəkdir. Çünki dərvish eşqi yolunda bütün bəşəri möziyyətlərdən el çəkir, elmində artırır və yayır, cismini bu yolda fəda edərək daha da saflaşır, ucalır. Söz yox ki, Allah belə eşqi mükafatlaşdırmalıdır.

**Eşq yolunda kim ki, ol yarınə cənfoşan gedər,  
Əhli-yəqin bilir ki, ol cənnətə biguman gedər.**

Nəsimi eşq yolunda canını fəda edənlərə haqqı bilən şəxs kimi söyləyir ki, cənnətə gədeceklorine heç bir şübhə etməsinler.

Türk təsəvvüfünə görə mütləq varlığı eşq, ezbab, hiss və vəcd-lə dərk etmeyin mümkünlüyüն qeyd etmişdir. Sufilikdə İlahi nur haqqın əsas atributu, Yəsəvilikdə isə insan ilahidən qopan nur əzərciyidir. Kamil insan vəcde göldikdə həmin nur əzərciyi insanın simasında ətə-qana dolub tezahür edir, insan Allahı öz könlündə real varlıq kimi görür və dərk edir. Her kim ki, o nuru görməyə qadir deyil, Nəsimi onlara, gözün olsa da bəsiretin, yəni görməmən yoxdur deyir: ✓

**Hər kim ki, qılmaya nəzər, ol hüsnı-surətə,  
Yoxdur bəsirət anda gər əhli bəsir ola.**

Şair öz köksündə gördüyüne müraciətə:

**Şəhə, hüsnün təcəllası bu tandə can edilmişdir,  
Bu tən içindəki canım şaha qurban edilmişdir.**

**Mənim torpağım əzəldən sənin eşqinə yogruldu,  
Ayrılmazdı ədəb andan ətilə qan edilmişdir**

—deyir. Məncə, heç bir şərhə ehtiyac yoxdur. Deməli, sufiliyə görə Allaha cisməni və mənəvi vəcd (psixofizi ki hal) məqamında çatmaq mümkündür.

Psixoloji məqamların klassik İslamda da böyük rol oynadığı Quran-Kerimdən bize məlumdur. Həzreti Peygəmbərə Nur dağında Hira mağarasında yuxulduğu vaxt Cəbrayıl əleyhissalamın gəlməsi, Quranın ilk ayələrini öyrətməsi, peygəmbərin tez-tez xəstələnməsi (psixoloji hal), Bürəqlə Allah hüzuruna merac etməsi həmin vəcd məqamlarından xəber vermirmi?..

Bu deyilənlərin təsdiqini Quranın «Əl-əleq» surəsinin 3 və 4-cü ayələrində, «Əl-inşiqah» surəsinin 1-ci ayəsində, «Ən-Nəcm» surəsinin 4+18-ci ayələrində, «Ət-duxan» surəsinin 3-cü ayəsində, «Əl-Furqan» surəsinin 4+10-cu ayələrində görmək olar.

Türk sufiliyində vəcd bir tərəfdən klassik islamdan bəhrələnən de kökü əsasən şamanlıqla bağlı idi. Ona görə de xalq sufiliyində dərvishliyi İslami şamanizmi adlandırmış olardı. Şaman statusuna çatmaq üçün vergi alan şəxs bir neçə müxtəlif prosesdən keçməlidir. Bütün bù proseslərdə şamanın cismən ölüb-dirilməsi ideyası əsas yer tuturdu. Əhməd Yəsevi «ölməzdən evvel can acısının dadımı dadmaq» deməkla, məhz sufi olmaq üçün cismi öldürüb, ruhun yüksək səviyyəyə qaldırılmasını nəzərdə tuturdu. Nəsimi öz eşqi yolunda canını tərk etdiyini və qohumlarla ancaq qan bağlılığının qalmasını belə ifadə edirdi:

**Tərki-can qıldı Nəsimi, keçdi bu candan dəxi,  
Qanda qaldı ana-ata, qövm ilə qardaşlar.**

Şübhəsiz ki, bu simvolik ölüm-dirilmə eyni kökə mənsub mədaniyyət hadisəsi kimi türk şamanizminin və türk sufiliyinin özəyini təşkil edirdi.

Təsəvvüf təliminə görə aşiq vəcdin ən yüksək məqamında İlahi nurlanmaya yetişir, Tanrı onu öz dili ilə danışdır. İşq kimi ona yetişen ruhları özündə hiss edən şaman da həmin ruhların dili ilə danışır, göstərişlərini icra edir, dua oxuyur və gələcəkdən xəbər verirdi. Deməli, dərvish də, şaman da ruhun (Tanrıının) sözlərini insanlara ruhi vəziyyətin ən yüksək məqamında vəcd halında çatdırı bilirdi.

Vəcd insanın daxili aləminin tələtümü nəticəsində yüksələ bildiyindən şamanlar, eləcə də, dərvishlər onun suni üsulla gücləndirilməsi yollarını axtarıb tapmışlar. Artıq hamiya aydındır ki, musiqi, şer və rəqs insanı heyəcanlandırır, tədricən ilhamını coşdurur, əhval-ruhiyyəni yaxşılaşdırır bütün nisgilləri qelbdən çıxarıraq vəcdin yüksək məqamına yetişməsinə köməklik göstərir.

Samanlar müxtəlif dini rituallar icrası ilə, dərvişlər isə musiqi alətlərinin sədasi altında bədahətən meyxana deyərək rəqs etmələri ilə öz məqsədlərinə nail ola bilirdilər. Belə hallarda, ən yüksək psixoloji məqama yetişen derviş Allahın nuru ilə nurlanır, onunla danışırıldı. İlk dəfə Hellac Mənsur Allaşa qovuşduğu məqamı «ənəlhəqq» qışqıraraq dillə ifadə etmişdi.

Nəsimi sufinin «ənəlhəqq»qə çatma məqamında musiqi alətlərinin de o dilde danışdığını bildirir və aşiq olmayan adı möminlərin İslam fəlsəfəsinin ən aşağı — «lailəhəilləlləh» səviyyəsinə endiyini söyləyir və onların məhəbbətini yalançı məhəbbət adlandırmışaq deyirdi:

«Ənəlhəqq» çağırır cəngü dəfü ney,  
Yalançı lailahəillahə düşmüş.

Sufi təriqətləri müxtəlif, onların sülükleri fərdi xarakter daşılarından hər bir şeyx vəcd üçün musiqini və şeri özü secirdi. Bu səbəbdən de təsəvvüfün özünəməxsus musiqisi və özünəməxsus şer forması vardi.

Daha geniş yayılmış musiqi «haxışta» (tənbəlliyi, etəleti, pis əməlləri, azib xışdamaq mənasında) və «hürufani» (indiki «Ruhani») bu günümüzə qədər sevilməkdədir.

Yüksək həyəcanlandırıcı zili ilə seçilən «Mənsuriyyə» (Mənsuri, mansırı) de sufı musiqisine aid edilərək H.Mənsurun faciəsindən xəbər verdiyi söylənilir.

Əhməd Yəsəvi, Yunis İmrə, Nəsimi, Xətai, Nəbatı və s. görkəmlı şairlərin yazdıqları hikmətlər, ilahiler, qəzəl və qəsidiələr musiqi yarımlığına görə sufılar tərefindən sevilərək oxunan şərlərdən olmuşdur.

Həm şamanın, həm də sufının eşqi ilahi, ruhi eşqdır. Ancaq, şamanlıqda eşq müəyyən məqamları əhatə etməklə ardıcılıqlı daşımır. Türk sufiliyində isə eşq yetkin və sistemlidir, aşiqin varlığı əhatə etməklə, bir an da olsa onu tərk etmir.

Deməli, İslam mədəniyyətindən alınmış əlavələrlə zənginləşdirilmiş sufı eşqi yenilik kimi qəbul olunmalıdır.

## ARİFİ-LAMƏKAN OTUZ İKİDİR

Hürfüfilik sufi təriqətinin on iki cərəyanından biri olub, XIV əsrin sonunda Fezullah Nəimi tərefindən yaradılmış və Şirvanşah I İbrahimin dövründə Şirvanda və Bakıda ənənəvi yayılmışdır.

Hürfüfilik sözünün kökü hüruf — hərflər deməkdir. Hürfüfilər hərf, rəqəm və əyn-ayrı sözlərə rəmzi mənalar verməklə öz fikirlərini gizli şəkildə çatdırmağı bacarmış və demək olar ki, ancaq hürufinin anlaya biləcəyi yeni bir «dil» yaratmışlar.

Sən bu Nəsiminin dilini anla, bil sözün  
Kim, var bu dildən özgə bizim bir lisanımız

— deyən Nəsimi məhz hürfüfilərə məxsus dili nəzərdə tuturdu.  
Şair başqa bir qəzelində hürufi kimi özüne müraciətə deyir:

İnsü cinnin dilini gərçi Süleyman bildi,  
Sən bilən dili bu gün yəni Süleyman nə bilür?

Quranın «Sad» surəsinin 36, 37 və 38-ci ayələrində məlumdur ki, Süleyman peygəmbər insanların və cinlərin dilini bilmış, hətta, bütün heyvanat aləmi və külək ona ram edilmişdir. Ona görə də şair bütün dilləri bilən Süleyman peygəmbərin də rəmzlərlə dolu hürufi dilini bilmədiyini söyləyir. Yaxud:

Ey badi-səba var xəbəri yarə ilət kim,  
Hud-hud dilidir, bunu Süleyman daxi bilməz

—deməkələ, yarına xəbəri küləklə aşkar göndərən Nəsimi, hürufi olmayan kimsənin anlayacağından ehtiyatlanır və bu dili qış dili adlandırir.

Hud-hud — hop-hop, yaxud şanapipik kimi tanınan ve Süleyman peyğəmbərə xəber daşıyan quşun adıdır.

Hərf, ədəd, ad ve səslərə rəmzi mənalar verilməsinin tarixi olduqca qədimdir. İbtidai insan hadisələrin əsl mahiyyət və səbəblərinin anlamadıqdan sonra əsulla sırrların dərkine çalışmış, yaxud, insanların qorxu, vahime içərisində qalmasından bəhrelənən kahinlər müxtəlif rəmzlərə mövhumi sitiyəş yaratmışlar.

Odur ki, hərf, ədəd, ad ve səslərə rəmzi mənalar verilib müqəddəsdirilməsi qədim yunan fəlsəfəsində mühüm yer tutmuşdu. Pifaqorçuların bəzilərinin ədədləri müxtəlif qruplara bölib bunun vasitəsi ilə hadisələrin mahiyyətini açıqlamaları gələcəkdən xəber vermələri, xarakterlərin və baş verənlerin rəqəmlərdən (təvallüd, telefon, maşın nömrələri və s.) asılılığını göstərmələri bu günümüzün hadisələrindən sayılır.

Şamanların səs, söz, hərəkət və ritmlərin köməyi ilə müalicələr aparması rəmzlərin müqəddəsdirilməsindən xəber vermirmi?!

Sonralar belə rəmzlər dini kitablarda da öz əksini tapmışdır.

İsa peyğəmbər «İncil»in başlangıcında deyir: «Göyden enən ilk şey kəlmə olmusdur, mən də kəlmeyəm». «İncil»də başqa bir yerdə «Allah kələmə bakire Meryəmin bətninə duşdukda, eteq-qana dönüb insan görkəmi aldı», — yazılır.

Muqaddəs kitabların en yetgini olan Qurani-Kərimin bir çox surəsi mənəsi indiyədək açıqlanmayan hərflərə başlayır. Əvvəller «Quran» təsvirciləri və islamşunaslar bu hərfləri ayrı-ayrı sözlərlə əlaqələndirərək mənalandırmağa çalışmışlar. Son dövrədə tədqiqatçılar bu fikrə gəlmışlar ki, «Quran»da göstərilən hərflər rəmzi mahiyyət daşıyır və onların sırrı, ancaq Allahın özüne məxsusdur.

Hərf və ədədlərin rəmzi mənalandırılması sonralar mənsirlik, simaya, elmi-əsma, əbcəd və cəmal telimlərində də öz əksini tapmışdır.

Hərf rəqəm və sözlərin rəmzlədirilməsində müəyyən qədər əbcəd və cəmal telimlərindən bəhrelənən hərufilik, altı yüz ilden

artıq tarixi keçmişə malik olmaqla, həmin telimlər arasında ən qənci və hələlik sonucusudur.

Təsəvvüf fəlsəfəsindən qidalanan sufi teliminin mərhələlərini keçmiş kamil hürufilər təriqət muxaliflərinin təqiblərindən qorunmaq üçün, rəmzləri gizli (şifrlənmiş) danışq dili seviyyəsinə qaldıra bilmişdilər.

Hürufiliyin banisi Fezullah İbn Əbu Məhəmməd Təbrizi Nəimi (Şeyx Xorasani) olmuşdur. Nəiminin ölümündən sonra (1394) hürufiləl Əli ül Əlanın və Nesiminin sayesinde, əvvəlcə Türkiyədə, sonra isə İraq və digər islam ölkələrində geniş yayılmışdır.

Əmir Teymurun tehrki ilə Şirvanşah İbrahim F.Nəimi tutdurub zindana saldırır. Əlincə qalasına, Miranşahın hüzuruna göndəriləcəyini hiss eden Fəzл yaxın əshabələrindən biri Dərvish Hacıni yanına çağırıldıb tapşırıqlar verir. Həmin səhəbet göztəçilərin nəzarəti altında hürufi rəmzləri ilə aparılır. Sonra isə F.Nəimi rəsmi «Vəsiyyətnamə» yazaraq dörd nüsxədən ibarət övladları və müridləri üçün göndərmişdi.

Görkəmli nasır Isa Hüseynov «Məşhər» romanında «Vəsiyyətnamə»nın mətnini belə vermişdir:

**«Bismillahir-rahmanir-rəhim!**  
*(Birinci satır oxumağa dəyməz).*

Böyük qızıma sələm deyin, atanın vəsiyyəti budur. Ortancıhma, kiçiyimə sələm deyin. Bütün ailə üzvlərinə sələm söyləyin, amandır namazı törk etməsinlər. Allahın, allahın, Allahın xatirinə, övladlarının qorunmasına qüsura yol verilməsin. Ayrı cür hərəkət edilməsin. Özünüzü, özünüzü, yalnız özünüüzü qoruyun, əzizlərim, atanın vəsiyyəti budur. Seyid Əli övladlarının yanında olsun».

İlk baxışda az səbatlı bir adamın yazdığı məktub təəssüratı oyadın bu vəsiyyət hürufilərə neleri anlatmırkı?

Fəzlin həbsindən ehtizaza gelmiş rəmzi qılinc sahibləri (hürufilər) polad qılinc baglayıb öz şeyxləri yolunda ölüma getməyə hazır idilər. Şeyxin böyük qızı Fatma və bəzি mürsidlər də bu mövqədə idilər. Müridlər birgə işarəyə bənd idilər. Yalnız Nəsimi Fəzlin əsl məramını düzgün başa düşərək anlamışdı ki, o heç

vaxt taxta qılınçı polad qılıncla əvəz etməyəcəkdi. Polad qılinc dünyaya hökmranlıq ideyasının rəmzi kimi ortaya atılmışdı. Əslində Fəzl kamil insanların, yeni elmin hökmranlığını nəzerdə tutmuşdu. Dünyaya cahil gəlmış insan ise, fiziki gücün qüdrətinə daha çox güvəndiyindən bu fikri daha asan qavrayırdı. Fəzl böyük əziyyətlə yaradığı hürufililin qiyama qurban olacağından qorxaraq bu vəsiyyəti yazmışdı.

Vəsiyyətdə, ancaq, hürufilərin başa düşə biləcəyi rəmzlərlə aşağıdakı tövsiyələr deyilmişdi:

«Bismillahir-rehmanir-rehim!» — Bunda rəmzi mənə axtarılacığından ehtiyat edən şair, bir az aşağıda «birinci sətri oxumağa dəyməz», yazmışdı.

«Böyük qızıma sələm», — yeni, ona sülh (qiyamdan uzaq olmaq) vəsiyyət edirəm. Böyük qız Fatma Fəzlin müridlik səviyyəsinə yetmiş doqquz nəfər müridindən biri idi. «Ortancılıma, kiçiyimə sələm deyin», — yeni, onlara da sülh vəsiyyət edirəm.

«Bütün ailə üzvlərinə seləm söyləyin «yeni, bütün müridləri sülhə (qiyam fikrindən daşınmağa) çağırıram. «Amandır, namazı tərk etməsinlər» — yeni, müridlərinə tapşırıldı ki, daima görüşərək təbligati davam etdirsinlər, təriqətin zeifləməsinə, Fəzl ideyalarını ölməsinə yol verməsinlər. «Allahın, allahın, allahın xatirinə, övladlarının qorunmasında qüsura yol verilməsin» deməklə üç dəfə Allahın adını çəkib (belkə də, müqəddəs sayılan Allaha üç dəfə and içdirir) təkidlə cəmi hürufilərin (övladlarının) qorunması üçün qüsurlu olan qiyama yol verməməyə çağırırdı. «Ayrı cür hərəkət edilməsin», — yeni, elm öyrənib yaymaqda davam edin. «Özünüüz, özünüüz, yalnız özünüüz qoruyun», — yeni, yenə də üç dəfə təkrarlayıb (and verib) təkidlə əldə olunan nailiyyətlərin qorunmasını tövsiyyə edirdi. «Seyid Əli övladlarınıñ yanında olsun», — deməklə, belkə də müridləri Nəsimiye tapşırmış, yaxud, hürufilərə rəhbərlik işini ona hevalə etmiş, ya da, onu gedəcəyi sefərdən dayandırmaq istemişdi.

Mümkündür ki, bu vəsiyyətnamədə daha dərin mənalar gizlədilmişdir ki, açıqlanması o qədər də asan deyildi.

Bəşəriyyətin kamilleşməsinə, elmin hökmranlığı istiqamətinə yönəldilmiş, sonda «qiyam»la yekunlaşacaq hürufi təliminin təbliğati və yayılması üçün müxtəlif ölkələr dərvişlər göndərilir, onlarla daimi əlaqələr saxlanılır. Çox vaxt hürufilər siyasi məsələlərə qoşulub siyasi xadimləri məntiq gücünə öz iradələrinə tabe edə bildirlər. Təəccübüllü deyildi ki, Şirvanşah İbrahimin oğlu, Əmir Teymurun ise çox inandığı yaxın adamlarından biri hürufi idi. Belə olan surətdə, hürufi ocağının (yəni, mərkəzin) hər yerden xəbərdar olması və lazımı tapşırıqların göndərilməsi üçün gizli bir üsul işlənilər hazırlanmalı idi.

Bu üsul fikirlərin hərf, rəqəm və rəmzlərdən istifadə etməklə gizli şəkilde çatdırılması təmin edən hürufilik cərəyanında özünü göstərdi.

Təsəvvüf təliminin sufi mərhələlərindən keçən hürufi rəmzlərinə yiylənən hər bir kəs təriqət başçısına və ya onun vəkil etdiyi adamların iştirak etdiyi tentənəli məclisdə sualları cavablaşdırmağı imtahan verirdi. Hürufi nizamnaməsi əsasında həqqə vəfadارlığın şərtlərini, yeni elme məhz nə ilə xidmet edəcəyini danişbə kamiller məclisinin (imtahan komissiyasının tərkib «kamiller məclisi» adlanırdı) qərar ilə resmi hürufi müridi adını qazanırdı.

Fəzlullah Nəiminin sağlığında qərarı Fəzl qərarına bərabər tutulan «kamillər məclisi»nin doqquz üzvündən biri Nəsimi idi. Bu məclise müvəffəqiyətə imtahan veren mürid xırqə (ağ rəngli, ancaq hürufilərə məxsus olan əba) papaq, qurşaq və taxtadan qaynırılmış xirdaca rəmzi qılınç alır, F.Nəiminin «Cavidannamə»sinə öpüb, ustadin elmine və qayesinə son nəfəsədək sadiq qalacağınə and içirdilər.

Papaq, əvvəller papaqcı olmuş Fəzlin əli ilə keçədən tikilib, kənarlarında at tüklerindən uzun saçqlar qoyulurdu. Dərvişlərin belə geyimi Fəzl müridlərinin başqlarından asanlıqla seçilməsinə imkan verirdi. Çox hallarda hürufi müridi özü ilə üstündə, yalnız zərrəbinin görünə bilən otuz iki xırda nöqtəsi olan ərəb əlif-basının birinci herfi «Əliſ» formasında rəmzi açar gəzdirirdi. Bu açar,—bütün elmlərə vaqif olmanın yolu ərəbin 28, farsın, yaxud

türkün (Azərbaycanın eski əlifbasının) 32 hərfidir, — rəmzi fikri-ni ifadə edirdi.

**Arifi-laməkan otuz ikidir,  
Sahibi cismü can otuz ikidir.**

—deyən Nəsimi bu qəzəldə otuz iki hərfin hər şeye qadir olduğunu poetik şəkildə gözəl aşılıya bilmışdır.

Məscidde Şirvanşah İbrahimə qəsd etmek istəyərkən öldürülen şəxsin cibindən «elif» açarı çıxmazı, Əlinçə qalasının müdafiəsinə köməyə gelenlərdən atılıb qalmış keçə papaq və «elif» açar hürufilər suçlandırdı.

Öslində hər iki məsəle Şirvanşah İbrahimin siyasetinə xidmət məqsədi ilə təşkil olunmuşdu. Şirvanşah İbrahimin hürufilərlə yaxın münasibəti və Əlinçə qalasının müdafiəçilərinə Şəkili qohumlarının vasitəsi ilə köməklik göstərməsi Əmir Teymura məlum idi. Ona görə de şah sui-qəsd məsəlesi ilə hürufilərlə yaxın münasibətini pərdələmək isteyirdi. Əlinçə qalasında atılan papaqla qalaya öz köməyini ört-basdır etmek məqsədi gündündür.

Görendüyü kimi, hürufi mürdürlərinin xüsusi hazırlığı, imtahan, and, fərqləndirici geyim, parol rolu oynayan açar, dözüm hazırlığı, dərvish laməkanlığı, dövlət aparatları ilə əlaqələrə can atılması, məlumatların vaxtında ötürülməsi və nehayət, xüsusi şifrəli dilin olması olduqca güclü məxfilik rejimində iş aparılmasına dələlat edir.

Ancaq aparan iş siyasi məqsədlər daşılmışdı.

Məqsəd, elmin yayılması üçün yeni ünvanlar eldə etmək, həmin ünvanlarda mühibit şərait yaratmaq üçün saraylarda mövqeler eldə etmək, hər yerde sülhün bərqrər olmasına nail olmaq və s. bu kimi işlərin, elcə də, elmi təbliğatın aparılmasında təriqət mütəxalliflərinin təqiblərindən yayınmaqdan ibarət idi. Amma görünlən işlər dolayı yolla siyasetə de az təsir göstərmirdi. Həm de hürufilərin son məqsədi əslində siyasetə bağlı idi. Nəiminin «dünya üzərində hökmranlıq dünyani dərk etmek yolu ilə eldə edile bilər. Dünyanı dərk etmek isə zərrələrin xisletinini öyrənilməsindən

başlanır», — deməsi və «Cahangırılardan dünyasının əhatəsində mütləq doğru azadlıq, həqiqi kamillik qeyri-mümkündür», «Yer üzərinde axırıncı hökmədar qurşağına taxta qılınca bağlayana qədər elm yayılmışdır», — ifadələri bəşəri bir siyasetdən xəber vermirmi?

Bu siyasetdə Fəzl özünü əsirgəmədən ali məramına qurban verir və bəşəriyyəti nurlu, gözel gələcəye çıxarmağa can atıldı. Fəzin arzusu kamıl insanların cəmiyyətini yaratmaqdən ibarət idi.

Ətraf cahillərədən olduğu bir dövrde Fəzl məxfilik şəraitində iş aparmağa məcbur oldu. Elə bu səbəbdən sıfılıkde yenisi bir cəreyan — hürufilik yarandı və qısa zaman müddətində 100 minlərlə insan qəlbini fəth edərək, geniş coğrafi ərazidə yayıldı. Hürufiliyə bu qədər güclü meylin səbəbi nə idi?.. İ.Nəsimi Əmir Teymurla səhbəti zamanı «Seltonədə son insanı cəhalətə saxlamaq və qorxutmaqla hökmərsan, Fəzl isə elmi ilə, insana leyaqət və ucalıq bəxş etməklə hökməndir», — deməkə müəyyən mənəda bu suali cavablandırılmışdır.

Diger tərefdən, sufi mürsidlərin dini tələbələrinə əməl etməklə yanaşı əməldə şəxsi nümunə göstərmələri bu meyli daha da gücləndirirdi.

Sədi Şirazi demişkən: «Ölkə ağıllı adamlarla gözəllənər, din pak adamlarla möhkəmlənər». F.Nəimi, İ.Nəsimi kimi xalqın qayığısını çəkən böyük şəxsiyyətlərin yaratdığı sahəyə kütləvi şəkildə həves göstərilməsi tamamilə qanunauyğundur.

Heyatlarını əqidələrinə qurban verməyə hazır olan hürufilər Teymurilərin hakimiyyəti dövründə keşkin təqib olunurdular. Özlərini qorumaq üçün müxtəlif təriqətlərə qoşulan hürufilər, sonralar bu səbəbdən şəh qələndəri, bəktəşi, naqşbandi və s. Hürufilikdən çox fərqli olan təriqət adları ilə adlandırılardılar. Belə yanlışlıq hürufilik üzərində qatı bir anlaşılmazlıq dumanı çəkirdi. Əslində isə hürufilər təsəvvüf daşıyıcılarının on ali məqamları idilər.

Şəriət kimi təriqət də haqqı dərk etməyin yoludur. Birinin əsasını məntiq və elm təşkil edirse, o birinin məzgi eşqlə bağlıdır. Şəriətdə ibadət Allaha yaxılığın açarıdırırsa, təriqətdə eşq Allaha qovuşmağın yeganə yoludur. Təriqətin yolu şəriətdən keçirdi.

Şerieti yaxşı öyrənmiş sufi onun özülü üzərində öz təriqətini yaradır, həm də şerietin teleblərini pozmayıb eldə rehbər tuturdu.

Bu barədə Nəsiminin bir qəzəlində belə deyilir.

**Şeriet əmrini mürşüd edin təriqətə  
Kim, ol təriqətlə sən açasan abi-hayat.**

Əbədiyyətə (yəni, Allaha) qovuşmaq üçün seçdiyiniz təriqətə, şeriet emrlərini eldə rehbər tutun, — deyən şair məqsədə yetmeyin yolunu bunda görürdü. Şeriet dinin zahiri tərefi olub «La ilah illəllah» (Allahdan başqa Allah yoxdur) deyərək hər seydə yaradan və yaradılanı görür. Təriqət isə, dinin batını tərefi kimi, «La mövcuda illəllah» (Allahdan başqa mövcudat yoxdur) deməklə, yeganə varlıq yaradının olduğunu, mövcudatın isə onun təcəllasi olduğu fikrini əsas götürürdü. Yəni ilahi varlıq təkin çoxluq şəklində təzahüründür, deyilirdi.

Bu isə vəhdəti-vücüd (varlıqların birliliyi) yəni, bütün mövcudatın Allahn isim və sıfətləri kimi təcəlla etməsi nəzəriyyəsi idi. Nəsimi:

**On səkkiz min aləmin həqdir vicudi, biguman,  
Münkir ani çün görəmməz, etmə iqrar iştə gör!**

**Biz ki, vəhdət aləmindən çünki döndük kəsrəyə,  
Qafıl olma gördüyün ol oddur əbsar, iştə gör!**

— deməklə, on səkkiz min aləmin (on səkkiz min qalaktika) yəni, kainatın hər hissəciyinin vücudunun Allahdan olmasını inkar edən din xadimlerinin bunu göre bilməyacəyini söyləyir və dille deməyə ehtiyac olmadığını, emməde göre bilməyi tövsiyə edir.

İkinci beytədə isə şair vəhdəti-vücuddan dönüb bu dünyada yaşısaq da (Allahdan hicrətdə olsaq da) bixəber qalma, aç bəsirətini və bütün gördüklerinin o oddan (nurdan, Allahdan) olmasına göre bil deyir.

Başqa bir qəzəldə bu fikir daha da açıq verilmişdir:

**Təalallah, nə zibasan, sıfatın zati-yektaidir,  
Qamu əşya sıfatindən sənin ismin müsəmmadır.**

**Təcəlla nurini şəha, yüzündə cün əyan gördüm,  
Cəmi əşyada ol nuri təcəllası hüveydadır.**

Uca Allah ne gözəlsən, yeganə sıfət sahibisən, amma bütün əşyaları görəndə sənin adın adlandırılır. Ey Allah, nurunun təcəlləsləşməsi əşyaların üzündə açıq-əşkar gördüyüm üçün, o nurun təcəlləsləşmə bəlliidir.

Burada şair şəha deyə müraciət etdiyi Allahın «küll» əşyaların isə onun hissəciyi, yəni «cüz» olduğu fikrini ifadə etmişdir.

Məhəmməd Füzuli eyni fikri başqa cür çatdırırı:

**Halim deyib, muradıma yetsəm əcəb deyil,  
Bir bəndəyəm ki, dərgahi-soltana yetmişəm.**

**Miskin Fizulyıyəm ki, sənə tutmuşam üzüm,  
Ya bir kəminə qətrə ki, ümməna yetmişəm.**

Könlündə «küll» olan Allaha qovuşmuş şair halını bildirərək, «təəccübəlməyin, soltan sarayına yetmişəm» deyir. Sonra isə, özünü Allah qarşısında yaziq bir bəndə adlandırb, ona üz tutur və kiçik bir damla kimi öz ümmənanı (külli) yetişdini bildirir.

Nəsimi, bu mənada, Allahı mütləq hakim varlıq adlandıraraq belə deyir:

**Vücudın zati-mütlöqdir, məgər kim,  
Nəya kim baxar isəm anda sənsən.**

Mütlöq hakim olan bir varlıqsan, ey Allah, hər nəyə baxıramsa onda səni görürem.

Şair dinə kor-korane inananları Allahı dərk etməməkdə qına-yır və onları təqlidçi adlandıraq deyirdi:

Müqəllid çünki bilməz elmi-tövhid,  
Müvəhhid olmadı, nadan deyilmi?!?

Təqlidçi eynileşdirmə elmini (vəhdəti-vicudu) anlaya bilməz. Əgər Allahın birliyinə, yeni yeganə varlıq olub, qalan her şeyin onun nurnun təcəllası olmasına inanmışsa nadan deyilmi? — fikri poetik dilla ifadə olunmuşdur.

İlahi nurlanma sayesində Allahın surətini könlündə görməyə qâdir olan sufiler bu surətin kamıl insanın sıfətinə oxşamasını və onun ne qədər gözəl mehriban olmasına iddia edirdilər.

Könlüm içində surətin çan kimi qılımışam yerin,  
Gövhəri «küntü kənz» gör kim nə xərab içindədir.

Ey Allah, surətinin yerini könlüm içində çan kimi yaratmışam, ancaq gizli xəzinənin gövhərinə baxın ki, neçə bir xərabəlikdə yerləşdirilib («Küntü kənz» — Quran kəlamı olub, Allah adlanan gizli xəzinə mənası daşıyır). Şair burada öz könlünü viranəlik adlandıır ki, xəzinəni xərabəliklə gizlədərlər.

Surətin əhsənү təqvimü üzün qible imiş,  
Bu sözə yox deyənin adını heyvan demişem.

Birinci misrada şair «əhsənү təqvim» (gözəl gün) dedikdə Adəmin yaradılma gününə işarə vurur və Allahın insan suretində olduğunu söyləyir, hem də bu üzü görə bilənlər (sufilər) üçün onun qible olduğunu deyir. İkinci misrada isə bunu inkar edənləri heyvan adlandırir.

Başqa bir qəzəldə Nəsimi:

Vəslinə irmək istərəm gərçi ki, eyniyəm anın,  
Məndən anı kim ayura, fikrү məlal içindəyəm.

Sən mənim olduğun, şəha, düşmənə zahir olmamış,  
Münkir ilə bu mənidən qıl ilə qal içindəyəm.

—deyərək, qovuşmaq istədiyi Allahla eyni surətdə və onunla bir olduğunu deyir, onları kim ayıra biləcəyinin fikrini çəkir.

İkinci beytədə isə, şəha səni qəlbimdə görüb dərk etməyimin səbəbi düşmənə aydın olmadığından, bu mənada daim onlarla mübahisədəyəm, deyir.

Ey könül, həqqin adısan, səndə zühur eylədi həq,  
Bəhri-mühit oldu adın, həddü kənarın yox imiş

Könlünün həqiqət olduğunu deyən Nəsimi, Allahın könüldə meydana çıxıb özünü göstərməsini və könülün bu səbəbdən həddi-hüdüd olmayan əhatə dənizi olduğunu söyləyir.

Diger şerində şair möminin (burada sufi nəzərdə tutulub) könlündə Allah olduğunu və bunu bildikdən sonra da həmin insana təzim etməyənləri qinayaraq deyir:

Çünki bildin möminin qəlbində beytullah var,  
Yenə təzim etmədin, ol evdə kim Allah var.

Şair insanın könlündə Allahına qovuşması nəticəsində «haqq ilə haqq olub» ilahiləşməsini və təzimə layiq səviyyədə olmasını bildirirdi. Əslində təzim insana yox, öz zərrəsinə qovuşmuş Allah üçün idi.

Hürufilər sufi təliminə uyğun olaraq Allahı öz könüllerində insan simasında görməkdən əlavə onun sıfətində hərflər və rəqəmlər də tapıb mənalandırmış, hətta, Quranın açılış surəsi «Fati-hə»nın oxunması iddiasında olmuşlar.

Vəchində yazmış idi anın otuz iki hərf,  
Xətti-bəyani-hərfü kəlam olmadan hənuz

Şair bu beytde Allahın əzeli olmasını bir daha təsdiqləyərək, hələ hərfləri yaradan xətlərin kəlam olmasından qabaq, onun simasında otuz iki hərfin yazıldığıni bəyan etmişdir.

**Möcüzat əhli ki, yazılışı ilə surətinə,  
«Lövh-i-məhfuz» ilə «Quran» dedilər, gerçək imiş.**

Şair hürufiləri möcüzat əhli (mögüze yaradınlar) adlandırbı dəyir ki, ey Allah, sənin surətinə yazıları ilə birlikdə «Lövh-i-məhfuz» ilə «Quran» olduğunu dedilər və sonda Nəsimi özü də bunun gerçkliliyini təsdiqləyir.

«Lövh-i-məhfuz» Allah dərgahında olan hər şeydən xəbər və rən səmavi kitabların kökü olan kitabdır. Quranın «Ən-nəml» surəsinin 75-ci ayesində oxuyuruz: «Göylerde ve yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın kitabda (Lövh-i-məhfuzda) olmasın!»

Başqa bir qəzəldə, Nəsimi lövh-i-məhfuzin hərflərinin üzde yazılmasını və Allahın adı şöhrəti sayesində, şerət qaydlarının insanlara aşkar olması fikrini poetik dilde belə ifadə etmişdir:

**Hürfi löhü məhfuzin yazılımış ayəti-həqdən,  
Anın şanında rövşəndir bəyani-əhli-urfanın.**

Nəsimi könlündə görə bildiyi insan surətində olan Allahın üzündə 7 xətt tapır, bu 7 xətti insan sıfetində də tapır və Quranın ilk surəsi «Fatihə»nın də 7 ayəden ibarət olmasına bununla əlaqələndirir. Həmin 7 xəttin 4-ü kipriklərə, 2-si qaşlıara, 1-i isə saçə (zülfə) aiddir.

**Üzündə həft ayət kim, fətihədir adı,  
Təhvili – kəlamullah açıldı kitabindən.**

Üzündə 7 aye ki, var (7 xətt) fatihədir adı, odur ki, Allah kələminin (Quranın) izahı sənin üz xəttindədir, — fikri ifadə edilmişdir.

Bunları əsas götürən Fuad Köprülüzadə yazar ki, hürufilər ərebi hərflərini və müvafiq rəqəmləri insan üzündə axtarır və müyyəyen xətlərin görünməsinə merac deyirlər. Hürufi insan üzündəki xətləri kamil insan soyivyesində görə bilirse bu onun meraci deməkdir.

Tanınmış türk filoloqu F.Köprülüzadə bezi əsas məqamları diqqətdən qaçırmışdır. Belə ki, sufi üçün maşuqə (Allaha) qovuşmağın yolunu kamillik və saflığın zirvəsinə yetdiğdən sonra vəcdin köməyi ile mümkün olması nəzərə alınmamışdır. Sufinin öz könlündə insani yox, surəti kamil insanın surətinə yaxın olan Allahı görməsi və bu hali Məhəmməd peygəmbərin (s) meracına bənzətməsi, hərf və rəqəmlərin məhz, Allahın surətində tapılması diqqətdən qaçırlımılsıdır. Bu səbəbdən də bütün digər araşdırıcıılarda olduğu kimi insan və Allah eyniləşdirilmişdir.

**Qeybi-mütələq sərrin gərçi ki, pünhan göstərir,  
Aşkara kənduzin bir vəchi-insan göstərir.**

Baxmayaraq ki, Allahın sırları gizlidir (yəni, hələlik çox hadisələr bizim üçün aydın deyil), amma, özünəməxsus surətlərdən birini, insan surətini, aşkar göstərir, — deyə Nəsimi Allahın könlündə görünen sıfətinin insan simasında olmasına təsdiqləyirdi.

Nəsimi sırlarının hər biri zahiri görünüşündən başqa iç mənalar daşımış, hürufilikdən irəli gələn hərflər, rəqəmlər, romzlar və eyhamlarla dərin fikirlər ifadə olunmuşdur. Bu baxımdan şairin aşağıda göstərilən qəzəli çox səciyyəvidir:

**Odu su, torpağı yeldən gör nə mə'ni göstərir.  
Özünü pünhan edər, əməyi-ma'ni göstərir.**

**Dinü imani – əmanət əhdilə dörd-yeddi dir,  
Kamil insan olanı buyisti-məşti göstərir,**

**Dörd kirpiyü iki qaşın, dəxi zülfün sənin,  
Üç ləbindir, iki aris iki mini göstərir.**

**On dörd ayet oldu bu, «səbūlməsan» derlər ona,  
Zahiri batın yüzündür dördü yeddi göstərir.**

Birinci beytde Allah özünü göstərməsə de canlı varlığın möv-cudatı üçün dörd əsas amili (od, su, torpaq, hava) yaratmaqla özü haqqında mənə göstərmişdir, deyilir.

Din, imanı — emanet və ehd (eqş), sufi heyati üçün vacib olan dəha üç amildir ki, bunlar şeriat, təriqət və heqiqətin mehsuludur. İlahi eqş uğramış sufi üçün burlarsız heyat heçdir. Ona görə də ikinci beytdə şair suflar üçün dörd ünsürü yeddiyə-tamamlayır və deyir ki, kamil insan bunun heyat, hərəkət olduğunu anlıyır. Üçüncü beytin birinci misrasında üzde tapılan 7 xətt göstərilir, ikinci misradada isə dodaq, yanaqlar və burunda yenə də 7-rəqəmi (3+2+2) tapılır.

Quranı-Kərimdə "Fatihə" surəsi yeganə suredir ki, Məhəmməd peyğəmbəro (s), dəyişiklik olmadan 7 ayəden ibarət olmaqla, iki dəfə nazil olmuşdur. Ona görə də by ayələr qoşa göndərilmiş (səbūlməsan) adlandırılır. Quranın «Əl-hicr» surəsinin 87-ci ayəsində belə yazılıb: «Biz sənə təkrarlanan yeddi ayəni və böyük azəməti Quranı verdik».

Bu ayədə təkrarlanan "Fatihə" surəsi nəzərdə tutulmuşdur. Şair dördüncü misradada üzdə iki dəfə tapdı: 7 rəqəmini iki dəfə göndərilen "Fatihə" surəsinin ayələri (7+7=14) ilə əlaqələndirmiş və bu cəhətdən gözə görünməz (batın) Allahı aşkar görülen adlandırılıb dörd istiqamətde (cəhətdə) çəş-baş qalan insana 7-ni (burada, Quran mənasında) göndərməklə düzgün istiqamətə (dinin) yönəltməsinə eyham edilmişdir. Yəni «Quranın» göndərilməsi ilə insanlarda iman qeyri-müəyyənliyi müeyyenliyə çevrilmişdir. Şair 4 dəfə 7 rəqəmini təpib göstərmişdir ki, bunlardan 14-ü sıfətdə verilir. 7-si sufinin heyat ünsürü kimi göstərilir, 7-si isə Allahın elmi kimi təqdim olunur. Əslində, şair 28 əreb hərfərinin (4x7=28) qüdrətini göstərmək istəmişdir. Digər tərəfdən, gizli şəkildə sıfətdə 28 rəqəmi ifadə olunduğu da məlumdur. Səbūlməsan adlanan 14 ifadəsi artıq bizi aydınlaşdır. Din xadimləri salavat çevirərkən (şəhadət gətirilərkən) sağ əlin baş və şəhadət

barmaqları (yaxud, hər iki əlin şəhadət barmağı) qaşların arasından qoyulub qaşın üstü ilə kenarlarla təref çökərilir.

Bu mənada, qas (ərebcə, hacib) yenidən şahid getirilsə bu sözün əbcədi 14 edəcəkdir: «H»-haun=8, «A»-haun hərfine görə qalın saitə çəvrilmiş «İ»-əlifun=1, «C»-cimun=3, «B»-bəun=2 cəmi=14

«Qas» ilə «üzün» (hacib və vəcd) əbcədinə baxaq: hacib=14, «V»-vaun=6, «C»-cimin=3, «h»-həun=5, cəmi =14.

Qas ilə üz birlikdə 14+14=28.

Bu da maraqlıdır ki, "Fatihə" surəsi 28 kəlmədən ibarətdir. Göründüyü kimi, təsəvvüf felsəfəsindən, İslam dininin incəliklərindən və hürufi rəmzlərindən xəbərdar olmadan Nəsimi poeziyasını anlamaq mümkün deyildir.

**Ey qaşınla kiprügün, zülfün yedi,  
Ol yedi kim, şeytan anı bilmədi.  
Həq bu sirri Əhmədə kəşf eylədi,  
Anın üçün adını ümmi dedi.**

Məhəmməd, Əhməd, Mahmud, Mustafa (s) İslam peyğəmbərinin adlarıdır. «Tovrat» ve «İncil»də Əhməd adlı bir peyğəmbərin gələcəyi deyilmiş, həm də onun sonuncu peyğəmbər olacağının barədə məlumat verilmişdi. Quranın «Əs-səff» surəsinin altıncı ayəsində İsa peyğəmbərin adından bu barədə belə deyilir: «Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tovratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərle (sizə) müjdə verən Allahın elçisiyəm!»

«Əş-şüara» surəsinin 210+213-cü ayələrində şeytana vəhbi, məleklerin səhbətinə qulaq asmaq, Quranı çıxılmak qadağan edildiyi səhbi verilmişdir. «Əs-safat» surəsinin səkkizinci ayəsində şeytanlar barədə belə deyilir: «Bunlar ali məclisə qulaq asa bilməz və hər tərəfdən qovulub atilar».

Heyrət peyğəmbərin (s) həyatından isə bizə məlumdur ki, o oxuyub yazmayı bilməmiş, yəni ümümü olmuşdur.

Bütün bunları ümmüleşdirerek, bu dörd misralıq şerđə,-üzde  
tapiłan və şeytana məlum olmayan 7 xəttin («Fatihə»nin) oxuyub  
yazmağı bilməyən Məhəmmədə (s) göndərilməsi poetik şəkildə  
ifadə olunmuşdur.

**Sureyi-səbūlməsanidir cəmalın, ey günəş,  
Surəti məni mənə «Səbūlməsanı» göstərir.**

Üzdə tapiłan 7 xət və 7 digər eləmət sıfətin 14 ayəni, yəni  
«Səbūlmosanı» göstərməsi bildirilmişdir.

Əbcəd hesabı ilə əlaqədar maraqlı bir nümunəni də nəzərdən  
keçirək:

**Zülf ilə qaşu kiprinin «əbcədi-cimü» «dal» imiş,  
Mən bu hüruf şəklilərin «cim» ilə «dal» içindəyəm.**

«C»-«cim» (cimun) əbcəd hesabında 3 rəqəmi, «D»-«dal» (dalun)  
əbcəd hesabında 4 rəqəmi ilə ifadə olunur. Bu iki rəqəmin cəmi  
zülf, qaş və kipriyə aid 7 xətti ifadə edir. Maraqlıdır ki, «C» hər-  
finin ərbəcə yazılış forması (Ç) da qaşla saçın birləşmiş formasını  
(yəni: 1+2) xatırladır ordakı nöqtə isə qaş altında gözə (yaxud,  
yanaqda xala) işarədir. «D» hərfinin ərbəcə yazılışı, — (J) bir  
gözdəki kipriklərin sayına dəlalət edən 2 xətdən ibarətdir.

Bu beytədə şair könlündə gördüyü Allahan zülfü, qaş və  
kipriyində əbcəd hesabı ilə «cim» və «dal» hərflerine uyğun  
xətlər tapdığını, həm də həmin hərfələri üz yanzısında görə bildiyini  
deyir. «Cim» və «dal» hərfələrin yanaşı yazılıqda «cə'd» sözü  
yararlı ki, bunun tərcüməsi «qıvrıım saç» demekdir. Hürufi rəmzi  
kimi «qıvrıım saç» «sehirlə, sırılı aləm» mənası daşıyır.

Deməli, Allahanın surətini öz könlündə görən şair, sehirlə bir  
aləmdə olduğunu bildirir. Digər tərəfdən «Cə'd» sözü ərbəcə ya-  
zılıqdə yeni bir əbcəd hesabı yaranır. Yəni «C»=3, «aynun»  
(apastrof)=10, «D»=4, cəmi=17, müsəlmanlar üçün fərəz buyrul-

muş 17 rüket namaza işaretdir. Namaz dindarlar üçün Allaha ya-  
xınlaşma (merac) məqamı sayıldığına görə, şair həmin məqamı  
yaşadığına işarə vura bilərdi. Ancaq, hürufilərin meracı könlüllə  
əlaqədar olduğuna görə birinci fikir daha doğrudur.

Nəsimi başqa bir şerində zülf ilə üzün sırrını açdığını deyir və  
bu sırların bəyani göylerin Allahını göstərdiyini bildirir.

**Zülfü ruxsarın Nəsimi sırrını faş eylədi,  
Kim bu əsrərin bəyani, ərş-i-rəhman göstərir.**

Burada da söhbət üzdəki xətt, herf və rəqəmlərin artıq bize  
məlumat olan rəmzi mənalarından gedir.

O da bize məlumdur ki, hürufilər hər şeyin 28 əreb və 32 fars,  
yaxud, əski Azərbaycan əlifbasında öyrənilib dərk edildiyi  
iddiası ilə bütün gördüklərinə bu baxımdan yanaşb rəmzi məna-  
lar axtarırdılar.

**Bistü həştü sıvü dündür ayəti-nitqi-xuda,  
Görmüşəm eyni-ayəni, məndədir həqq aşına.**

Birinci misradada Allah nitqinin nişanəsinin 28 və 32 olduğu  
söylenilir. İkinci misradada isə o ali varlığı aşkar gördüğünü (könlündə)  
iddia edən şair, hətta deyir ki, yaxın dostum Allah məndə-  
dir. Bu ifadə əslində «ənəlhəq»ın Azərbaycanca ifadəsidir. Şair  
«ənəlhəq» məqamını yaşadığını bildirir.

**Saqı, ləbindən doğmuşuz, yəni ki, «bey»dən «Lam» ilə.  
Fitrət günlündən ta əbəd şol dayədəndir şirimiz.**

Nəsimi «saqı» (hürufi rəmzi olaraq «elm paylayan» mənasını  
daşıyır) deyə Allaha müraciət edərək onun dodağından doğuldu-  
ğumuzu bildirir. «L» — lam və «b» — bey yanaşı yazılıqdə əreb  
qrafikasında «ləb» (dodaq) kimi oxunur. Allah bir şeyi yaratmaq  
istədikdə «kun»(ol!) deməsi kifayət edər ki, həmin hadisə baş-

versin. Qurani-Kerimin «Yasin» surəsinin 82-ci ayesində deyilir: «Bir şeyi istediyi zaman Allahan buyruğu ona ancaq, «ol!»-deməkdir. O da dərhal olar».

Deməli, şair yene də 28 və 32-nin qüdrətinə inanaraq deyir ki, ey elm sahibi «Lam ve bey»dan (dodaqlarından) bir kəlmə «ol» deməyinən doğulmuşuq ve yaranışımızdan əbediyətə qədər 28 və 32 dayələrdən süd içəcəyik, yəni, elm öyrənəcəyik.

Herflərə ilahi nitiq vasitəsi kimi, bütün bilgilerin açarı kimi, dini kitabları ve batını fikirlərin açılmasına vasitəsi kimi yüksək qiymət verilməsinə, «Arifi-lamekan otuz ikidir» misrası ile başlanan qəzəl bariz nümunədir.

**Dişlərin əksi Nəsiminin gözüne düşəli,  
Bəhri-bəhreyn olduğu lő'löi-şəhvar andadır.**

Şair «dişlərin əksi» dedikdə, yene də əlifbanın 32 hərfinin örtədiyi elmi nəzərdə tutur və elmlə bəhrələnən gözlərini iki dənizə (bahreyn) bənzədir. Bunları bildikdən sonra bu beytin mənasını belə şərh etmək olar: «Hərflerin köməyi ilə iki dənizə bənzər gözlerimin sayesində elm öyrənək okean (bəhr) yaratdım ki, şahla layiq hər gör incini bər okeandan tapa bilərsiniz».

Nəsimi əksər hallarda «Quran» kəlamlarından istifadə etməklə fikirlərini gizli şəkildə çox güclü ifadə edə bilmüşdür.

**Qabu qövseyin rü müzin sanma kim, fəhm eyləyə,  
Kim ki, zahir görmədi şol mahi-bədrin qaşını.**

**Surətin nəqşində hər kim görmədi nəqqasını,  
Vahibüssurət onun gözsüz yaratmış başını.**

Quranın 53-cü «Ənnəecm» surəsinin 9-cu ayesində alınmış «Qabu qövseyin» (iki qövs, iki kaman, iki yarım çevre) ifadəsi nə deməkdir?.. Bu surədə and içilərek deyilir ki, Məhəmməd (s) merac vaxtı Allaha o qədər yaxın idi ki, onlar arasında iki kaman

uzunluğundan da az məsafə qalmışdı. Öz könlündə Allahi yaxın-dan insan surətində görən hürufilər nəqqas (nəqş edən) dedikdə məhz insana surət veren Allahi, nəqş olunan dedikdə isə insanı nəzərdə tuturdular. «Vahibüssurət» ifadəsi də surət şəkli bəxş edən, yeni insanı öz surətində yaradan Allah deməkdir.

Bu bilgilər əsasında gösterilən şer parçasının daxili mənasını açıqlamaq olar. Burada, — öz könlündə o bədrلنmiş ay (yəni, Allahi) yaxından görməyən, «iki kaman» məsafləsinin rəmzi mənasını dərk edə bilməz, cünki onların bəsirət gözü yoxdur, eyniə də «öz surətinin rəsmində yaradınan (Allahın) şəklini görə bilmə-yenlərin başını Allah gözsüz yaratmışdır», — dolğun fikri ifadə olunmuşdur.

Nəsimi şerlerində çox rast gəlinen «Qaf» sözü nə kimi mahiyət daşıyır? Quranın «Qaf» surəsinin əvvəlində oxuyur: «And olsun Qaf və Quran». «Qaf»a and içməyin əsl sebəbi, ayindirdir ki, yalnız Allaha məlum olan gizli bir sirdir. Ancaq, «Quran» şərhçilərinin fikirlərini üümülləşdirərək bəzi mülahizələr söylemək olar. «Qaf»—«qaun» əreb hərfidir, həmin hərfiə Quran aid bir çox sözler ifadə olunmuşdur. Məsələn: Quran, Allaha məxsus adlar (sifətlər) — Qadir, Qafur, Qeşşar, Qiymət (Axirat), Qədir gecəsi (Quranın ilk surələrinin nazıl olduğu gecə), Qible (müsəlmannın «Kəbə»ye yönəldilməsi təyin olunan istiqamət), Qədər (alın yazısı), Qeyb (əl çatmaz ünvan, Allah dərgahı), Qalu Bəla (lap əzəldən, insan yaranışmadək), Qövm (qohum əqrəba, əshabə), Qurban (qurban kəsmə), Qarun (Musa peyğəmbərin dövründə yaşamış və onun duası əsasında dövləti ilə birlikdə yərə gəməilmüş çox varlı bir şəxs), Qaf dağı (Qafqaz sıra dağları, Simurq adlandırdığımız əfsanəvi Ənqə quşunun yaşadığı Elbrus dağının qədim adı), Qərim (Ay), Qələm (Nun və Qələm surəsi) və s. — Quran'a aid ən vacib terminlərdəndir. Bəlkə də elə buna görə də «Qaf»a and içilir.

Nəsimi isə «Qaf» hərfine hürufi nöqtəyi nəzəri ilə, başqa baxımdan də yanaşırı. Belə ki, «Qaf» hərfinin abcdə 100 olduğunu və Allahan sifətində (ع) həmin hərfi gördüyüündə, onu mü-qəddəs sayırdı.

Müslimler Allahın 100 adı (sifeti, xüsusiyyeti) olduğunu bildiklerinden, təsbehin dənələrini de 100 götürmüs ve namazın sonunda 33 dəfə «Sübhānallāh», 33 dəfə «Əlhamdū lillāh» ve 34 dəfə «Allahu-Əkbər» (33+33+34=100) deyərək təsbehə zikr edərlər.

**Qaf-qasın ilə gözün zülfü dəhanın həvəsi,  
Bize nə izzəti hörmət qoydu, nə elmi vüqar.**

(6) çəvrilmiş formada «qaf» hərfini qasha gözə bənzədən şair sirlı-sehrlı dünyadan ağzı (Quran) danışmağa başladı və bu hərfiin siri ele şeylər dedi ki, bizim elmimiz qürrelənməyimi zi heç endirib, hörmətsiz etdi, — deməkə bir daha «qaf» hərfini müqəddəsleşdirmişdir.

**Qaf-qövseyen oldu qasın aşiqə mehrablər,  
Səcdəgah oldu anınçın şahi-cümə ənbibiya.**

Burada, bir daha qashalar «qaf» hərfinin qövslerine bənzədilərək aşiq üçün mehraba (məscidde qiblenin istiqamətini göstəren oyug) çevrildi deyilir.

İkinci misrada könlündə gördüyü Allahın qasını mehrab sayan şair deyir ki, onun üçün de cəmi şahların və peyğəmberlərin səcdəgahına çəvirdildi. Hürufilerin «qaf» hərfini müqəddəsleşdirməsinin, «qaf»a and içmesinin sebəbini bunlarda axtarmaq lazımdır.

**✓ Üzündə surəti-rəhmani gördüm,  
Qaşında «Qaf-vəl-Qurani» gördüm.**

Şair «Qaf»a və «Qurana» and içərek müəllimi Fəzlullah Nəsiminin üzündə Allahın mehriban surətini, qaşında «Qaf» hərfini və üz yazılarında «Qurani» gördüğünü bildirir.

Bes ne üçün her yerde müraciət Allaha yöneldildiyi halda, burada Fəzlə istiqamətləndirilmişdir?

Çünki təsəvvüf təliminə görə Allahın insan surətində görünməsi kamil insanın sıfətinin xətlərinin Allahın sıfət xətlərinə uyğun olması, Allaha aid xüsusiyyətlərin eksəriyyətinin insanlarda öz eksini göstərməsi bize məlumdur.

Bu baxımdan səra verilen şərh doğrudur. Həmin şerin üçüncü beytinin birinci misrasındaki Məhəmməd ümmətindən sən doğalı ifadəsi məhz, kamil insan F.Nəsimidən söhbət getdiyini bir daha təsdiqləyir.

Bir çox Nəsimi araşdırıcıları şairin öz şerlərində xitabən müraciət etdiyi ünvani səhv salırlar. Alla xitab olunaraq yazılın şerlərin eksəriyyətinin F.Nəsimiye ünvanlanması iddiasında olan şərhçilər yanlışlıq yol verir və nticədə, Nəsiminin insanı, «mən»i Allah adlandırması qonaqlarını sübuta çalışırlar.

Əslində Hellac Mensur və Fəzlullah Nəsimi Nəsimi üçün ideal olmuş, her bir hərəkətində onlardan nümunə götürməyi özüne borc bilməşdir. Diger tərəfdən, Nəsimiyə ehtiram sufiliyin «mürsi-din qulluğunda durmaq» məqamının icrası kimi şairin müridilik borcu idi və o ömrünün sonuna dek buna sadıq qalmışdır. Tosadüfi deyil ki, Nəsimi «Cavidannamə»yə çox yüksək qiymət verərək 5-ci səmavi kitab adlandırdı, Tövrat, Zəbur, İncil və Quranın səviyəsinə qaldırırdı.

Yunan filosof materialisti Demokrit deyib ki, insan müraciəliyi üç bəhrəni verir: yaxşı düşünmək, yaxşı danışmaq, yaxşı hərəkət etmək.

Bu cəhətlərin hər üçü həm Nəsimidə, həm də Nəsimidə açıq-əşkar özünü bürüze verirdi. Yaxşı düşünmək üçün idrak, yəni, yüksək intellekt lazımdır. Yaxşı danışmaq üçün elm, səbat və məntiq əsasdır. Yaxşı hərəkət üçün dillə əmalın eyniliyi, əməli sahəlik gərkədir. «Yaxşı» dedikdə «yüksek səviyyə» və «xoş» (müsbat, xeyrli və s.) mənalar düşünülo biler. Aydın məsələdir ki, qəlbə Allah nuru ilə işiq saçan bu iki kamil, müraciət insanın daxili enerjisi, ancaq müsbət emosiya işıqlandırıa biledi. Allah'a aid xüsusiyyətlərin çoxunu özlərdən exz etməkə ucalıq zirvəsinə qalxməq, bəşəriyyəti o zirvəyə tərəf çəkib aparmaq, təqib, hətta ölüm təhlükəsindən çəkinmədən bütün naqışlıklarla müba-

rize, əbədi sülh, əmin-amanlıq arzusunda olmaq hər kəsin qadir olacağı iş deyildir. Bundan ötrü kamillik, saflıq, ərenlik, yüksək amal, eşq, elm və bütün burlara güclü inamın birləşdiyi qüdrətli insanlar gərek idi. Belə insanlar həyatlarını əqidələrinə qurban verməye hazır olan «qorxudan xali» hürufilər, xüsusi şəbəkələr təriqətin başında duranlar idi.

**Cün Nəsiminin Əbülfəzl oldu həqdən künyəti,  
Cümə əşmanın hürufi eyn-əlqabındadır.**

Fazlı özüne ata sayan Nesimi Əbülfəzl (atası Fəzl, yaxud Fəz-lin övladı) ləqəlib həvəsli qəbul edir. F.Neimi ilə görüşüb hürufiliyi qəbul etməsinə haqq işi hesab edib ikinci misra ilə bütün isimlərin adlarının ulu varlığın ləqəblərində istifadə olunan hərf-lərdən yarandığı söylənilmişdir. Maraqlıdır ki, Allahın ləqəblərinin (Allaha aid xüsusiyyətlərin) yazılışında ərebin 28 hərfinin hamısı iştirak edir. Söz yox ki, şair bütün isimlərin adlarının bu 28 hərf vasitəsilə ifadəsini nəzərdə tuturdu.

Hürufilər insanlara Allah eşqi və elmlə göylərə ucalmaq yolunu öyrədirdilər.

**Ey Nəsimi, yarın əsmasın qoymagıl,  
Cün müsəmmayə səni xasiyyəti-əsma çəkər.**

«Yar» deyə xitab etdiyi Allahın adlarını dilindən düşməyə qoymayan şair deyir ki, bu adlara aid xasiyyətlərə (xüsusiyyətlərə) sahib olmaqla göylərə (zirvələrə) ucalə bilərsən.

İnsanın vəcdə gələrək Allahı görməsini inkar edən din xadimlərini haqqın könüllü görünmesinə ikrəhla yanaşdıqlarına görə şeytan adlandıran Nəsimi belə deyir:

**Gər fəqih münkirdir adəm vəchinə qılmaz sücud,  
Həqdən ikrəh eyləyen şeytan degildir, bəs nədir?**

Şairin könlündə gördüyü surətin haqqın surəti olduğunu bir olan Allaşa inananların şübhə etmediyini və bu surətin üzündə tapdığı hərflərin əbəd hesabının Quran olmasını çox şərlərində döñə-döñə deməsinə təsadüf etmişik. Daha bir şer parçasında bu fikrə baxaq:

**Ol müvəhhid kim, həqि üzündə gördü biguman,  
Əbcedin hərfi ana bürhan degildir, bəs nədir?**

Quranda yazılmış hadisələrlə rəmzleşdirilən ifadələrə şairin yaradıcılığı boyu tez-tez rast gelir. Məsəlen:

**Biz ki, vəhdət aləmindən cüñki döndük kəsrəyə,  
Qafıl olma gördüğün ol oddur əbsar, istə gör!**

Burada şair vəhdət aləmi dedikdə, insanın (Adəmin) Allahla vəhdətdə olduğu ilk yaranış dövrünü (Ademin cənnətdə yaşadığı dövrü), kəsra dedikdə isə insanın bu dünyada Allahla hicrətdə keçən yer həyatını nəzərdə tutmuşdur. İkinci misrada bütün mövcudatda Allahın nurunu gören suflərə müraciət edən şair deyir ki, bu gördüğün nur (od) bəsirət gözünlə baxsan görərsən ki, elə Tur dağında Musaya görünən oddur. Həmin beyt tamlığı ilə belə şərh olunur: «Biz insanlar (Adəm) vəhdət aləmindən kəsraya göndərilsək də, qəfətdə qalma, bəsirət gözünlə anla ki, hər iki aləm üçün Allah eynidir».

Özünü saf inci adlandıran Nəsimi bir şerində sözlerini dərk etməyə çağıraraq deyir ki, qayıdış yerinin çadırının içi (şair «qayıdış yeri» dedikdə Allahın meracdan meraca könlündə görünməsini nəzərdə tutaraq könlünü göstərir) «küntü kənzi» (Allah adlanan gizli xəzinəni) göstərir.

**Dürrü gövhərdir Nəsimi, sözlərini fəhm eylə, gəl,  
Keymeyi-miyad içinde Küntü kənzi göstərir.**

Bu şerdə qayıdış yeri dedikdə insanın son qayıdış yeri olan axırət dünyası nəzərdə tutulması şərhini də vermek olar. Yenə də, Allahın varlığının gösterilmesi fikri dəyişilməz qalır. Bütün mövcud olanları (mövcüdatı) Allah nurunun hissəsi kimi qəbul edib, — «Allahdan başqa mövcüdat yoxdur» — tezisi, çox vaxt hər şeyi Allahla eyniləşdirmək kimi qəbul olmuşmuş və hürufilərin XVIII əsrin əvvəlində meydana çıxmış «panteist» damğası ilə damğalanmasına səbəb olmuşdur. Əslində hürufilər ələmdə mövcud olanları Allahla eyniləşdirmir, ancaq, yaradan külli özündə təzahür etdirən bir zərrə, əlamət kimi qəbul edirdilər.

**Vücudun zati –mütłəqdir, məgər kim,  
Nəyə kim baxar isəm anda sənsən.**

Şair Allahı mütləq başlangıç olan məxluq adlandıırı və hər baxdığı şeyin ondan yarandığını, hər şeydə onu gördiyyünü söyləyir.

Yaxud, başqa bir misalda:

**Necə gizlədəyim, məndən səniyçün,  
Nəyə kim baxıram, anda əyansan.**

Yenə də, hər neyə baxsa Allahın aşkar olmasını, bir sözlə, Allahı onun gözündən gizlətməyin qeyri mümkünlüyü ifadə olunmuşdur.

Quranın «Ər-rə'd» surəsinin 2+4-cü ayələrində Allahın yaratdıqları barədə güclü dəlillər göstərilərək, hər yaradılanın ilahi varlıqdan nişanə olduğu bildirilir.

Onu ilahi eşqle sevən, onun mütləq və vahid varlıq olduğunu döñə-döñə zikr edən hürufiləri panteist adlandırmaq tamamilə səvdir. Hürufilik insanda güclü Allah eşqi aşılayıb, elmə yüksək qiymət vermekle Fəzl demişken, — insan bətnini naqışlıklardan təmizləyərək hakimi eşq olan kamiller səltəneti yaratmaq ideyasını yüksək tutduğundan, insanlara ləyaqət və ucalıq bəxş etdiyin-

dən bu əqidəyə meyl olduqca güclü olmuşdur. Rəmzi qılınc sahibləri öz məqsədləri naminə dövlət və ölkələrin siyasetlərində yaxından iştirak etmələrinə və «qiyam günü» ideyasını ortaya atmalarına baxmayaraq, məqsədləri sülh, əmin-amanlıq, elmlərinin yayılmasına üçün şərait əldə olunmasından ibarət olmuşdur. «Kamillər səltəneti»! Nə qədər gözəl səslenir və nə qədər cəzibədardır. Kiçik dairədə də olsa, kamillər yanında keçən bir gün-lük həyatımı ömrə berabər sayardım.

Bu qədər gözəl ideyanı yaşadıb həyatlarını əqidələrin qurban verməyə hazır olan hürufilərin «qəbululunmazlığı» və arası kəsilməyen təqiblərə məruz qalmalarının əsas səbəblərindən biri də, mahiyyəti ancaq, sufilərə məlum olan sırlı «ənəlhəq» kəلامı olmuşdur.

## ALLAHLA VÜSALIN İQRARI

Övvəlki bölmələrdə ilahi varlığın, — Allahın surətinin insan sıfətində olması, yəni, sufilərin könlük ibadətinin vəcd möqamında gördükleri surətin kamil insan surətine çox yaxın olduğu barede şərhler verilmişdi.

İlahi varlığı bir parçası olan insan öz zatına eşqin cazibesi ile yaxınlaşa bilir. Bu haldə surət zata qovuşaraq vəhdət təşkil edir. Vəhdətin yaranması üçün isə insanın kamilleşməsi vacib şərtlərəndərdir. Deməli, kamil insanın surəti Allahın surəti, eşqi isə Allah eşqidir.

**On səkkiz min aləmə ayına oldu surətin,  
Çar ənasır surətində şəkli-insan göstərir.**

—deyən şair, on səkkiz min qalaktikada mövcud olan hər şeyin əzali Allahdan yaranmasına işarə edərək, güzgüdə onun eksi olduğunu və bəşəriyyətin mövcudluğu üçün vacib olan dörd ünsürtün (torpaq, su, od, hava) yaradılması da Allahın insan surətində olmasını göstərdiyini bildirir.

**Mən məndə həqqi bildüm, həqqülüyaqın həq oldum  
Uyxuda qaldı münkir, nəqşü xəyal içinde.**

Öz könlündə Allahına qovuşan şair bu danılmaz həqiqətle həqq olduğunu və bu rəsmi xəyalında canlandırmaga çalışan münkirin (inkar edənin) yuxuda qaldığını bildirir.

Allahla qovuşmaq möqamlarının (meracın) əldə olunmasına nail olan kamil insanlarda Nəsimi dediyi, kimi, «Həqq mənəm, həqq məndədir, həqq söylərəm» bir devizə çevrilmişdi.

«Ənəlhəq» («mənəm haqq», «haqq məndədir») ifadəsi aşiqin öz sevimlisine (Allaha) qovuşma möqamının məhsulu olub, yaşınan vüsal dəminin dildə ifadəsi idi.

Təsəvvüf felsefəsinin mahiyətini anlamayan şərhçilər bu sözün «mənəm Allah» olması iddiası ilə insanın (sufinin) özünü Allah elan etməsi kimi açıqlamaları yanlışdır ve Nəsimilərin üzərinə kölge salmaq nəqteyi-nəzərdən olduqca zərərlidir.

X esrde İranın Bəyzə şəhərində yaşayış yaratmış məşhur sufi şairi Hüseyin ibn Mənsur Həllac müsiki sədaları altında rəqs edədə meyxana (Allahı və peyğəmberi vəsf edən, bədahətən deyilən şer) deyib yüksək vəcd möqamına çatmış, könlündə Allahına qovuşmuş və bədahətən ilk dəfə olaraq «ənəlhəq» qısqırmışdı. H.Mənsur öz «ənəlhəq»qina görə 922-ci ildə xəlifə Müqəddər Billahın əmriyle Bağdadda dar ağacından asılıraq edam olunmuşdur. Nəsimi Mənsuru özünə örnək seçmiş, onun asılmasına ucalıq dari adlandırmış və ömrü boyu Mənsura sadıq qalmışdır.

**Darə çıxməq bu fəna ərsədə Mənsurə düşər,  
Bilməyən sırrı-ənəlhəqqi o dəv'i nə bilür?**

Bu boş dünyada yüksək məqama ucalmaq Mənsurun payına düşüb ki, «ənəlhəq» demek onun qisməti olub, Allahı könlündə görmə möqamına yetməyən, eşqində vüsala çatmayan bu hikməti anlamaz və «ənəlhəq» iddiasının nə demək olduğunu bilməz, — deyir Nəsimi. Yəni, ilahi eşqə uğramadan, daimi tədris yolu ilə elmələrə vafiq olmadan, dərvişlik və fəqirlik möqamlarından keçərək kamilleşmədən «ənəlhəq»qi dərk etmək mümkün deyildir.

**Darə çıx, ey aşiq, anda söyle ənəlhəq,  
Aşıq olan kişinin başı dar ilə xoşdur.**

Şair aşiq olanlara eşqi, elmi ilə daha da ucalmayı, ilahi nurlanma baş verəcək möqama yetib, sonra «ənəlhəq» deməyi tövsiyə edir və deyir ki, həqiqi aşiqə bu yolda hər cür əzab-əziyyət, hətta başının dar ağacından asılması da xoşdur.

Sufillorın etraf mühitde baş veren hadiselerin tesiri ile ehtizaza gelməsi, yaxud sünî şəkildə meyxanə və musiqinin tesiri ilə vəcd məqamını yetişdirməsi, artıq, bize məlumdur.

Vəcdin yüksək məqamlarında Allaha qovuşmağa can atan ruhla bədənin mübarizi başlayır. Hürufi rəmzi ilə desək, ruh iç-diyi ayrılıq şərabının (Adəmin yerə göndərilməsi sufilikdə Allah-la bədənen ayrılmış, aşiqın ayrılıq şərəbi içməsi adlandırılır) atösi ilə alışib yanır, vüslə yetişməyə can atır. İnsanın Allaha qovuşmına əbdəyyotda mümkün olduğundan, buna mane olan yeganə «düşmen» məhəv edilməlidir. Budur aşiq üçün ölümü xoş bir hadise edən, budur sufinin «düşməni» olan bədənинe ezab verməyinin səbəbi və nəhayət, budur cismani cəzalara görə Nəsimi dö-zümü, ağrımazlığı.

**Mənsur kimi cüsa gələr, söylər «ənəlhəq»,  
Ol aşiqi-sadiq ki, bu meyxanəyə uğrar.**

Öz musiqi və şer məclislerinə yüksək qiymət verən şair, əsl haqq aşiqi Allah eşqi ilə musiqiyə uyub, sözlərin tesiri ilə saflaşaraq cuşa gələr (vəcd məqamına yetər) və Mənsur kimi «ənəlhəq» söyləyə bilər, — deməklə, hər bir aşiq üçün könül ibadətinin (Allaha könlük qovuşmanın) mümkünlüyünü bildirirdi.

**Buldu Nəsimi çün səni, neyçün «Ənəlhəq» deməsin,  
Ey bu sözə münkir olan dövləti darm yox imiş.**

Burada da könlündə Allahına qovuşmaq məqamını yaşayan Nəsimi, — bu məqamı nə üçün «ənəlhəq» deyib dillə ifadə etmə-yim, — sualını qoyaraq, «ənəlhəqqi inkar edənlərə, bu kamillilik, zənginlik məqamından məhrum insanlara «sənin zənginliyin yox imiş», — deyir.

Təsəvvüf fəlsəfəsinə görə insan yetkinliyin (kamilliyin) son qatında ilahi nurlanmaya, yeni Allahın nurunu öz könlündə görməyə nail ola bilir, onunla ünsiyyət imkanı yaranır, hətta, ilahi

nurlanmaya uğramış şəxs ilahi varlığın sözlerini digər insanlara çatdırma bilmək imkanına malik olur.

İster şaman, isterse da derviş, yalnız vəcd anında, ruhi vəziyyətin on yüksək məqamında daxili nurlanmadan sonra öz möcübələrini (şer demək, dualar etmək, gələcəkdən xəbər vermək, müalicələr etmək və s.) göstəre bilirdilər.

Nəsimi ölü şerlərində «həqü'l-yeqini gördüm, vəslətə vasıl oldum», «canımın cana vüsali can içinde canıdır», «könlündə eyledim, cana, məqamın», «könlüm içinde surətin can kimi qılışsam yerin», «görmüşəm eyni-eyani, məndədir haqq asına» və s. bu kimi ifadələrlə ilahi nurlanmanın yaşanma məqamlarından xəbər verirdi.

**Nəzmi Nəsiminin yəqin Allahi nurun şərhidür,  
Ol nuru hər kim bimədi, həqdəm nəsibi nar imiš.**

Bəli, şairin bütün şerlərində Allahın yeganə seviləməli məbəd olduğunu, ilahi nurlanmanın mahiyyətinin açığlanmasıının şahidi olur. İkinci misradı həqiqi aşiq olmayan, ilahi nurlanmanın nə olduğunu dərk etməyən «yalançı» dindarların Allah tərefindən qismətlərinin cəhənnəm olacağı bildirilir.

Başqa bir şerində şair ilahi eşq yolunda Allahın yeganəliyinə tam inanan kəsleri «Lövhə-məhfuz» (hər şeydən doğru, düzgün məlumat verən kitab) adlandırır ve o kəslerin könlünün Allah taxtının kürsüsü olduğunu deyir:

**Kim ki, tövhidi-müccərəd oldu bu eşq yoluna,  
Lövhə-məhfuz oldu, könlü təhti-kürsi göstərir.**

Quranın «Taha» surəsinin 10-cu ayəsində Şüeybin (s) yanından çıxıb geden Musaya (s) od lazımlı olur və birdən «Anəstənur» (mən od görürəm) deyə qışqırır. Doğuş ağrısı tutmuş arvadı Səfureni ailesi ilə birlikdə orada qoyub od getirmək üçün gedir. Musa oda yaxınlaşır və görür ki, yanan yaşıl bir ağacdır, amma od

ağaça heç bir ziyan toxundurmur. Bu onu çox təəccübləndirir və heyrləndirir.

Sonra isə Allah ilə Musanın ilk söhbətləri başlayır. Bu «Quran» hadisəsi Nəsimi şerlərində müxtəlif variantlarda döñə-döñə xatırlanır və fikrin güclü ifadə formasına çevrilir:

**«Anəstənurən» sərrini Musa nə bilsin ya şəcər,  
Onu mənə sorsun ki, mən ol nur, ol nar olmuşam.**

Ey ağac, Musa gördüyü nurun sərrini ne bilsin. Qoy məndən soruşsun, deyim, çünki men de sənin kimi o nurla nurlanmış və atəş olmuşam, — demekle şair özünü həmin yaşılı ağaca bənzədir.

Bax, «ənəlhəq» bu nurlanmanın nəticəsi idi.

**Gəl «ənəlhəq» sərrini meyxanəvü meydən eşit,  
Ey düşən inkarə neykün münkiri-meyxanəsən?**

«Mey», «şərab» sözlərinin hürufilərdə rəmzi mənəsi «elm» deməkdir. Deməli, meyxanənin bir remzi mənəsi da elm öyünlən yer (sülük, xanegah, zaviye, ocaq) deməkdir. Bu rəmzləri nəzərə alaraq beysi belə şərh etmek olar: «Ey, «ənəlhəq»qi inkar edən sən onun sərrini təriqət ocaqlarının öyrətdiyi elmdən eşit, nə üçün bu elm ocaqlarını qəbul etmişsin?»

Böyük şairimiz M.Füzulidə də, İ.Nəsimidə olduğu kimi çox qabarlıq formada olmasa da hürufilikdən irəli gələn məqamlara çox təsədűf olunur. Məsələn:

**Keçdi meyxanədən ol məsti-meyi-eşqin olub,  
Nə mələksən ki, xarab etdin evin şeytan?**

**Nə bilir oxumayan müşhəfi-hüsünү şərhin,  
Yerə göydən nə üçün endiyini quranın.**

Burada, şeytanın Allah dərgahından qovulmasına, elm ocaqlarından keçib elm öyrənməklə eşq şərəbinin məstliyinə (kamilliyyə)

yetişməyə, hürufilərin üzde «Quran» oxumalarına işarə vuran şair deyir: «Ya Rəb, necə mələksən ki, şeytanın evini xərab etdin, eşq sərəbindən içirib elmindən öyrətməklə məni kamilleşdirdin və Quran ayələri yazılış hüsnünü mənə göstərdin. Sənin hüsnünü görüb, o ayələri oxumayanlar (yəni, hürufi olmayanlar) Quranın yere enme səbəbini (yəni, sənin surətinin könlüldə görünməyinin səbəbini) anlaya bilmezler».

Mənə ele gelir ki, ancaq hürufiliyi dərk edən kəs belə güclü eyham və rəmzlərdən istifadə edə bilərdi.

**Eylədi cün Nəsimi faş, «ənəlhəq» sərrini,  
Dönmədi eşqin yolundan, əhdi peyman göstərir.**

Bu misalda şair bildirir ki, «ənəlhəq»qın ilahi nurlanma ilə əlaqədar olması sərrini açıb göstərdim. Bundan sonra hamiya aydınlaşdır ki, belə gözəl eşq yolunu tərk etmək olmaz. Bu səbəbdən, ikinci misrada Nəsimi də ehdiyə sedaqt göstərdiyini bildirir.

Bütün getirilən misallar «ənəlhəq» sərrinin tədricin açılmasına xidmət etdiyindən bu sərrin perdesini tamamilə götürmək üçün Nəsimi poeziyasından nümuneler götirləməsi və düzgün şəhələr verilməsi çox əhəmiyyətli ola bilər:

**Gərənəlhəq sərrini faş eyləyim haqdan bu gün  
Kim, məni firqətdə yaxır, dağı hicran göstərir.**

İlhamın coşma məqamında ilahi nurlanmadan irəli gələn «ənəlhəq» sərrini açan şair, bu gün Allahından bu məqamin qismət olmadığını (yəni, «ənəlhəq» deya bilməyəcəyini) söyləyir və ayrılıq odu ona hicran dağı çəkdiyini bildirir.

Mayası ilahi eşq olan sufilik (eyni ilə hürufilik də) Allahın da-ha yaxından duyulub dərk edilməsinə xidmət etdiyinə görə, o dövrə günü-gündən say tərkibi artdı, yəni, «ənəlhəq» demək səviyyəsində yüksələn saf, temiz (kamil) insanlar çoxalmışdır. Xalq içerisinde əqidə saflıqlarına görə böyük nüfuz qazanmış bir

çox sufi mürşidlerinin qəbirleri və ya xanəgahları günümüzün ziyyarətgahına çevrilmişdir.

**«Ənəlhəq» çağırır cəngü, dəfə ney,  
Yalançı lailahəllaha düşmüş.**

Bütün mövcudat ilahi nurun bir parçası olması barədə sufi fəl-səfəsi, artıq bize məlumdur. Yəni, Allah bütün eşyalarda (mövcudata) təcəlla edib öz varlığını göstərir. Din xadimləri üçün isə «Allahdan başqa allah yoxdur» ən başlıca kəlamdır. Bu səbəbdən, suflər Allahın varlığını hər şeydə görməyi bacarmayan din xadimlərini öz etiqadlarında yalançı adlandırdırlar. Belə ki, əgər etiqadın güclüdürsə niyə hər şeydə Allahı görmürsen — iddiası ilə çıxış edirdilər. Deyilənləri nəzərə alıb, misal getirilən beysi belə şərh etmək olar: «Musiqi aletləri olan çəng, dəf, ney «haqq məndədir» deyə qışqırı bu yalançı dindarlar, yenə də, heç nə anlamırlar». Nəsimi burada xalq arasında çox işlənən bir ifadəni, «zurna-balaban da bunları qandırı bilmir» ifadəsini eyhamla işlətmüşdür.

**Gər «ənəlhəq» dedi Mənsur, qıldı də'va ey həkim,  
Neçələr yalan dedilər, oldu bərdar, iştə gör!**

Burada da, «yalan dedilər» ifadəsi «Lə ilahə illəllah» kəlamını uca tutan dindarlarla aiddir və beyt belə şərh olunur: «Ey hikmet sahibi, dindarlar öz kəlamını söyləyib özləri mənfəət gördülər, amma gör ki Mənsur «ənəlhəq» deyib coxlarla dərdinə dərman qıldı, onlara ilahi eşqlərində vüsala yetməyin yolunu göstərdi, hicran dərdinini yüngülləşdirdi».

Bəzən şair öz könlünün nurlanmasını, vüsali şərabından dadib «ənəlhəq» məstliyinə yetmə kimi bildirir:

**Şərabi-lə'linizdən cür'a içdi,  
«Ənəlhəq», çağırır eşqində Mənsur.**

Sair könlündə gördüyü surətin al dodaqlarını yaquta və al şərabı bənzədərək onu görmeyin məstliyini şərabdan bir qurtum dadmaq kimi qiymətləndirərək, belə deyir: «Mənsur al dodağın şərabından bir qurtum içib vüsali məstliyindən «ənəlhəq» çağırır».

**Gözləri, qaşı «ənəlhəq» çağırır,  
Gör bu sırrı kim, nə pünhan eyləmiş?**

Gözlə qaşın birlikdə «Qaf» (qafun) hərfi şəklində olmasının şəhri artıq bize məlumdur. «Qaf» hərfinin əbcəd hesabında Allahın adına delalet edən 100 rəqəmi ilə ifadə olunmasını, adlardan üçünün bu hərfə başlanması, bir çox əsas «Quran» terminlərinin bu hərfə bağlı olduğunu da bilirik. Allah özünü aşkar göstərməsə de göz ilə qaşı «haq monəm» çağırır, — deyir.

Bəzən de Nəsimi «ənəlhəq»qi Allahın surətini gizlətmək üçün örtük (pərdə) kimi qələmə verir. Belə ki, könlündə gördüyüni tam açıqlığı ilə ifadə etmir və yalnız nurun təcəllasının ne olduğunu dərk edən kamil suflərin anlaya biləcəyi şəkildə «ənəlhəq» kəlamı ilə pərdə altında verir.

**Cün ənəlhəqdən götürdü surətin mahi niqab,  
Sən ənəlhəqqi nihan etmək dilərsən, etməgil!**

Bu beytin şəhri belədir: «Ya rəbb, ay cəmalın «ənəlhəq» pərdəsi ilə örtülüb, sen isə könlümü tərk edib, manı xoş «ənəlhəq» məqamını yaşamaqdan məhrum etmək istəyirsən, yalvarıram, könlümü tərk etmə».

Göründüyü kimi «ənəlhəq» eşq və elmin sayəsində təmiz, saf insanın könlündə ilahi nurun təcəllasının məhsuludur. «Ənəlhəq» qışkırmış heç də hər kəsə qismət olmur, bunun üçün adılıyın fəvqündə dayanıb övliyalıq səviyyəsinə ucalmaq lazımdır.

**Gəl «ənəlhəq» söyləməkdən dərə asılsam nə qəm,  
Necə Mənsurun asılmış başı bərdar, iştə gör!**

H.Mənsur əqidə yolunda ölümə getmeyi bacaran kişilik, mərdlik rəmzi kimi, bütün sufiler üçün əhədə sadıqlıq, qorxmazlıq, mübarizlik və vüslə qovuşmaq üçün ezabə qatlaşmaq nümunəsi idi. Sufilik H.Mənsuru özüne örnək seçdi və bu nümunədən faydalandı. Mənsur ölümü sufiler üçün örnək oldu, onlar bu ölümdən faydalınlıb pərvanə kimi oda can atmaqdən çəkinmədilər.

Burada S.Şirazinin bir beytini xatırlamaq yerinə düşər:

Söylə nəyə lazımdır görünməyən bir hünər?  
Ud yananda, mişk işə əziləndə iy verər.

Hindistan torpağında bitən ud ağacı adı halda digər ağaclardan fərqlənməsə də, yandıqda olduqca gözəl etir saçır. Eyni müşkün ətrini duymaq üçün onun döyüllüb əzilməsi lazımlı gelir.

Bu manədə, əger Mənsur dar ağacından asılmasağdı, Nəsimi dırı-dırı soyulmasağdı, bəlkə də adı sufi şairi kimi ad tanınacaqdılar. Ancaq, baş vermiş hadisələr hər ikisinin şəxsiyyətini tanıdıb, onları diller əzbərinə çevirdi. Ona görə de Nəsimi yuxarıdakı beytində, — «ənəlhəq» söyləmeye görə məni dar ağacından assalar qəm deyil, necə ki, Mənsurun asılmış başının verdiyi faydaya bax, gör, — fikrini vermişdir.

Cün fəna darını ol Mənsur olubdur istəyən,  
Olmayan Mənsur «Ənəlhəq», «Leysə-fiddar» istəməz.

Bu fani dünyanın dar ağacını Mənsur öz istəyi ilə seçib, çünkü eşqində Mənsur səviyyəsinə ucalmayanlar nə «ənəlhəq» deyə bilər, nə də ucalıqdan ölüm qəbul edə bilər.

Sufiliyə görə insan hadisələrin mahiyyətini dərk etmədikcə yalançı etiqadın quluna çevrilir. Yeni, dili ilə «La ilahə illəllah» dediyi halda, Allahın nurunu yaratdığı mövcudatlarda görə bilmir. Ona görə də, sufılar belə insanların etiqadını yalançı etiqad adlandırır. Aləmi və alem içinde özünü dərk etməyə qadır olan kamil insanlar isə öz eşiğinə sadıqlıyın və güclü etiqadın sayesində

«ənəlhəq» deməyə əsas verən ilahi nurlanmanın səviyyəsinə uca-la bilirlər. Şəksiz onlar övliyadırlar.

Bu övliyalar haqqı dana bilməzlər, əksinə, haqqı tanımayanlar onu tanıdırırlar. Onlar Allahın yox, yalançı etiqadla «La ilahə illəllah» deyənlərin inkarında durub, öz sıralarına dəvət edirdilər. «Canda kim, eşq olmadı, dildə xəber na faidə» qəzeli müqayisəli şəkilde, gözəl teşbehlərlə yalançı etiqadın faydasız olmasını, həqiqi aşiqə isə, eşqi yolunda heç nəyin mane ola bilməyəcəyini açıqlayırlar.

Başqa bir qəzəldə:

Kim ki, səni sevmədi, eşqinə can vermədi,  
Yoxdur anın həqqinə zərrəcə iqrarımız.

—deyən şair haqqı sevməyen, onun eşqi yolunda can verməyə hazırlı olmayan dindarlara deyir ki, sizin etiqadınıza zərrəcə inanmırıq və bunu dilimizə getire bilmərik.

Mənsur kimi söylərisəm daim «ənəlhəq»  
Yapışdım anın zülfünə kim, dar əla girdi.

Burada da şair, «ənəlhəq»qı mənfəətli və ucalıq hesab edərək, bu sözden berk tutmasına «yapışdım onun zülfünə» kimi ifadə ilə hürufi rəmzinə görə sırlı, şehrli bir aləmə işarə edir.

Beyt belə şərh olunur: «Sehrli bir aləmdən xəber verdiyinə görə daim Mənsur kimi «ənəlhəq» söylərəm ki, bu xoşbəxtlik mənfəəti əlimdə olsun».

Ayəti-təbbət əlilə nə dəvi eylədin  
Uş hənuz oldu, «ənəlhəq» dasitanı səndədir.

«Təbbət» (qurusun, qurusun əlin) Quranın «Əbu-Ləhəb» surəsinin 1-ci ayəsindən götürülmüş kələmdir. Məhəmməd (s) peyğəmbərliyinin ilk dövründə emisi Əbu Ləhəb tərəfindən sonsuz

təhqirlərə və təqiblərə məruz qalmış, Əbu Ləhəbən arvadı Ümm Cəmeyl isa (Əbu Süfyanın bacısı), onun yoluna daş-kəsek atar, üstünə çirkab sular tullayardı. Peyğəmbərə həmin şəxsləri lenetləyən şərə nazıl olmuşdur. Həmin surənin 1-ci ayəsində belə deyilir: «Əbu Ləhəbin əlləri qurusun, qurudu da». Bunları bildikdən sonra, şairin beytini belə açıqlamaq olar: «Əlləri qurusun ayəti ilə necə tələb etdinsə, o saat da oldu ve bu əhvalatını sərgizəştəi sondan olduğuna görə «haqq mənəm»liyin bir daha sübut olundu».

Burada «ənəlhəq» haşqa misralarda olduğu kimi sufinin dilindən yox, bilavasitə Allahan dilindən söylenilmiş kimi verildiyinə görə, gizli yox, öz hərfi təcümə mənənasında işlədilmişdir.

Nəsiminin bir daha Allaha müraciətə yazdığı «Götür niqabü-vü xəlqə görün, ey şəmsi qəmər» misrası ilə başlayan qəzəlinin sonunda, belə bir möcüzənin baş vermesi, şairin könül nurlanması ilə haqqa yetişməsi, külə güzün birləşməsi hadisəsi baş verir:

**İrişdi möcüsü həqqin Nəsimiyyə cün kim.  
Anın üçün ki, ana həq dedilər əhli-nəzər.**

Hadisə-beytin birinci misrasında ifadə olunur. İkinci misrada isə əhli nəzərin (etibar əhlinin) Nəsiminin «haqq məndədir» demək məqamına yetişdiyini görək, haqq ilə haqq olmuş şairə, yeni, vəhdətə olan küllə cüzün birliyinə, küllün adı ilə «haqq» dedilər. Nəsimi burada etibar əhli dedikdə, söz yox ki, ona inanıb arxasında gedən, «ənəlhəq»nın sırrını vaqif olan kamil insanları nəzərdə tuturdu. Bəzi şərhçilərin dediyi kimi, bu heç də Nəsiminin özünü Allah adlandırması demək deyildir. Çünkü Nəsimi insan, bəşər olduğunu Allahınsa dini həqiqət kimi hər cür təriflərə layiq olduğunu biliyək deyirdi:

**Ey Nəsimi sən həqi bil, həqqə iqrar eyləgil,  
Cün sən insan, bəşərsən, həqqi din sübhan mənəm.**

Allahın adından özüne müraciətə yazdığını bu beyt belə şərh olunur: «Ey Nəsimi sən dini həqiqətləri bil və haqqa iman

getirdiyini dilinə iqrar eyle, çünkü sən insan oğlu insansan, mən isə, hər cür təriflərə layiq dini həqiqətəm».

Belə misalları çox göstərmək olar. Hürufilərin insan sıfətində Allaha məxsus xüsusiyyətləri görməsi və «ənəlhəq» deməyin yetişmiş məqamında Allahan kamıl insan sıfətində göründürməsini tərənnüm etdirmələri, onların təqib səbəblərindən biri olmuşdur. Mövhümətçi din xadimləri Nəsimi «ənəlhəq»qını anlamaq istəmir, bu günəşin işığından qaçırdılar. Sədi Şirazi demişkən:

**Həyat verən bu günəşin özü də,  
Çırkıń seydir yarasanın gözündə.**

Belə «yarasalar», yanlış olaraq hürufiləri insanı allahlaşdırmaqdə, yaxud, insanı Allah adlandırmada günahlandırırlar. Belələrinə cavab kimi səciyyəvi olan Nəsimi qəzəllerindən birini təhlili edib, şərhini vermək, mənəcə dəyərlə olar:

**Kim dilərsə görməyə təhqiqə rəhman surətin,  
Gəlsin uş, görsün yəqin can ilə canan surətin.**

**Münkir olma bu sözə, varub kəlamüllahda gör,  
«Əhsəni təqvim» ilə göstərdi rəhman surətin.**

**«Mən ərəfna» hökmü ilə öz nəfsini gər bilməsən,  
Haq bilir səndən ayırmaz kimse heyvan surətin.**

**«Künti kənz» əsrəri məxfi qalmasın deyib, fəqih,  
Verdi uş adam libasında sənə can surətin.**

**Təki əmrullah qılıncı boynuna düşmək üçün,  
Zahidi gör ki, uzatmışdır müsəlman surətin.**

**Daima cün, Nəsimi həq görər, «Lareyb fih»,  
Dilbərin üzündə billah gördü yəzdan surətin.**

Birinci misrada şair, həqiqəti araşdırır Allahın mehriban suretini görmek isteyenlərə ikinci misri ilə belə cavab verir ki, gelsin Nəsimi eşqində canla canan (Allah) olan surəti görsün. Hem de külli cüzün vəhdətinin Nəsimi suretində təzahürünü görsün, - fikrini ifadə etmişdir. Bu fikir ikinci beytde öz əksini təpib təmamlanır. Belə ki, bunun inkarında olanlara deyir: «Allah kelamı olan Qurana baxsan mənim dediklerimi tapa bilərsən, yəni «əhsəni təqvim» ilə öz mehriban suretini insana verdiyini görərsən». «Əhsəni təqvim» («Ət-tin» surəsi IV aya) Quran kelamı olub «gözel gün», «yaranış günü» mənası daşımaqla, Adəmin yaradılmışının gününü bildirir.

Üçüncü beytde işlədilən «mən ərəfna» ifadəsi «ərefənə» mənasını daşıyır. Quranın «Əl-ə-rəf» surəsinin 46-ci ayəsində ərafın cənnətlə cəhənnəm arasında olan bir sədd, cennetə sonuncu daxil olacaq bir qrup insanın toplaşlığı yer olduğu, onların cənnət və cəhənnəm əhlini görüb seyr edəcəyi bildirilir. Hemin surənin 48-ci ayəsində isə belə deyilir: «Əraf əhli üzərindən tənqidləri adama müraciət edib: «Size ne yığdırınız mal dövlət nə de təkəbbürünüz bir fayda verdi» — deyəcək».

«Əl-hecc» surəsinin 7-ci ayəsində «qiyamət günü mütləq gələcəkdir», - deyilir.

«Əl-əraf» surəsinin 8-ci ayəsində oxuyuruq: «O gün əməllərin çəkilməsi haqqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır». Məhşər günü sörgü-sualla her kəsin savab və günahları müqayisə olunacaq, savabı böyük olanın əməl dəfteri sağ elinə verilərək cənnətə, günahı böyük olanların əməl dəfteri sol elinə verilərək cəhənnəmə göndəriləcəkdir. Cəhənnəmə göndərilenlər sonsuz ezbərlər, işğəncələrə məruz qalır, onlar heyvan səviyyəsinə endirilirlər. Bu baxımdan üçüncü beytə belə şərh etmək olar: «Hesab günü hökmünü yada salıb nefşini bu dünyada idarə etməsən, Allah bilir başına nələr gələcək və səninle heyvana fərq qoyulma yacاد».

Dördüncü beytde işlədilmiş «küntə kənz» Qurandan götürülmüş «Allah adlanan gizli xəzinə» mənası verən ifadə olduğunu biliyor. Bir daha «Quran» kəlamlarından ustalıkla istifadə edən

Nəsimi bu beytde, -o hüquq alımı (yəni, hər şeyi qayda-qanunla yaradan) Allah adlanan gizli xəzinənin sırları möxfi qalmışın deyə insan libasında Adəmi yaratdı və ona öz suretində can verdi, - demişdir.

Quranın «Əl-Fürqan» surəsinin 2-ci ayəsində, — «O hər şeyi yaratmış və onu (onun nə cür olacağım) əvvəlcədən müəyyən etmişdir», — yazılmışla Allahın hər şeyi düşünülmüş şəkildə ölüçü ilə yaratdığı vurğulanır.

«Əs-səcde» surəsinin 9-cu ayəsində isə belə yazılıb: «Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü: o size göz, qulaq və ürək verdi. Siz az şükr edirsiniz!»

Hürfüllerde Allah və insan surətlərinin yaxınlaşdırılub eyni-ləşdirilməsi bu hadisədə iżli gəlirdi.

Dindarlar içerisinde beylə bir deyim vardır: «Allahın qılıncı qarşısında müsəlmanların boynu tükdən nazikdir». Beşinci beytde Nəsimi həməni ifadəni poetik dildə işlədərək deyir ki, Allahın qılıncının boynuna düşməsinə itaət edən dindarı gör ki, öz müsəlman surətini necə (ibadət vaxtı) iżli uzatmışdır. Hər şey Allahın əlinədir, onun hökmü ilə yerinə yetirilir və onun qədərindən qaçmaq mümkün deyildir, — müsəlmanların vacib inancıdır. Hər bir müsəlmanın bu inama qıl olması həməni beytde olduqca gözəl ifadə olunmuşdur.

Altıncı beytde işlədilən «lareyb fih» ifadəsində «fiqh» sözü «fiḥ» kimi işlədilmiş Quran kelamıdır və «dini elmə (şəriətə) şəkk getirmə» mənasını daşıyır. Bu beytde Nəsimi Allahı öz eşqinin dilbəri adlandırır və onun üz cizgilərində «Quran»ı gördüğünü söyləyir. Beyt tamlığı ilə belə şərh olunur: «Nəsimi daim könlündə haqqı və Allaha and olsun ki, onun surətində «Quran»ı görür, buna şəkk etmə».

Nəsimi poeziyasına, onun eşq və elminə, dini etiqadına, poeziyanın gücünə, inkaredilməz məntiqinə, nəhayət iradə və dözmə timsali kimi şəxsiyyətinə sonsuz hörmət bəslədiyimdən, and içirom ki, şairin sözlerinin doğruluğuna zərrəce şübhəm yoxdur.

Məsələ burasındadır ki, insan dərk edə bilmədiyi her bir hadisəyə, ya mövhumi don geydirib möcüzə səviyyəsinə qaldırır, ya

da, yalan, riya gözbağlıca və s. adlandıraraq, heç endirir. Əslində fokşunun göstərdiyi hər bir foks ilk baxışda anlaşılmaz olduğuna görə qeyri adilik kimi baxılır. Ancaq, fokşu hər hansı bir fokşun sırrını açıqladıqda bunun çox adı, hamının bacaracağı bir şey olduğu məlum olur.

Nəsiminin anlaşılmazlığı da, təsəvvüf fəlsəfəsinin öyrənilməsindən, sufi telimi barədə məlumatların azlığından, hürufi rəmzlərini tam açıqlayan mənbələrin yoxluğundan, şairin az araşdırılmasından və araşdırıcıların dini bilgilərinin zəifliyindən irəli gəlmışdır.

Nəsimi araşdırıcılarının böyük mübahisəsinə səbəb olan məsələlərdən biri de «iki dünya», yaxud «ikən dünya» məsəlesidir.

## «İKİ», YOXSA «İKƏN»

Son 20-30 il ərzində şimal və cənubi Azərbaycan alimlərinin gərgin mübahisəsinə səbəb olan «iki», yaxud «ikən» məsəlesi hələ də öz həllini tapa bilməmişdir. Əslində burada mübahisə etməli heç nə yoxdur, hər şey çox sadə və aydın, düzgün yazılmış «iki» səhv kimi qiymətləndirilir «ikən» təqdim olunmuşdur. «ikən» yazılığını iddia edənlərin fikrincə əski Azərbaycan əlif-bası ilə yazılmış «ikən» () sözündə «n»-nin üstündəki nöqtə hansısa sebəbdən (bəlkə də üzköçürən katiblərin səhvi üzündən) itmiş və bu söz «iki» () kimi oxunmuşdur. İslam dini etiqadına və ərəb qrafikasına yaxından bələd olduğum üçün qabaqcadan əsərətə deyə bilerəm ki, bu yanlışdır. Ərəb qrafikasında «n» () və «i» () hərflerinin yazılışları bir-birindən çox ferqlənir. Tutaq ki, hansısa xəttatın yazısında bunların yaxınlığı əldə olunub və ilk baxışda «ikən» yazılığına inanaq. Yəni, İ.Nəsiminin məşhur «Şığmazam» qəzelində «n»-nin üstündə nöqtənin düşməsini qəbul edək. Çünkü, oxşar texniki səhvlərə ədəbiyyatımızda çox təsadüf olunmuşdur, deməli bələ hal mümkündür. Ancaq, heç kəs deyə bilməz ki, bələ texniki səhv şairin bütün yaradıcılığına aid edilməlidir.

Bəla ki, 1987-ci ildə Bakıda çap edilmiş İ.Nəsiminin «İraq Divani» kitabında 20-dən çox «iki dünya», «iki alım» (səh.19, beyt 6; səh.22, beyt 6; səh.30, beyt 1; səh. 4, beyt 4; səh. 53, beyt 9; səh. 57, beyt 3; səh. 62, beyt 6; səh. 69, beyt 8; səh. 97, beyt 1; səh. 98, beyt 7; səh. 99, beyt 3; səh. 104, beyt 3; səh. 138, beyt 3; səh. 149, beyt 1; səh. 151, beyt 1; səh. 168, beyt 1.) ifadələrinə təsadüf olunur. Bütün bu misallarda «n»-nin üzərindən nöqtənin itməsi praktiki olaraq qeyri mümkündür.

Diger tərəfdən, sufiliyin islam təriqəti, hürufiliyin bu təriqətdə bir cərəyan olduğunu bilirik və Nəsiminin güclü etiqada malik

müsəlman olması artıq heç kəsde şübhə doğurmamalıdır. Az da olsa şübhə ilə yanaşanlar varsa onlar üçün şairin daha bir qəzeli-nin təhlilini vermək mənçə, faydalı olar:

**Əğərçi candansan, candan nihansan,  
Değilsən candan ayrı, bəlkə, cansan.**

**Kimi verməz nişan səndən əğərçi,  
Yerü gög dopdolu cümlə-nişansan.**

**Necə gizlədəyim, məndən səniyçün,  
Nəyə kim baxıram, anda əyansan.**

**Xəcıl eylər rüxün hüsn ilə ayı,  
Məgər sən fitneyi-axırzəmansan?**

**Ərəbin dili bağlandı dilindən,  
Səni kimdir deyən kim, türkmansan.**

**Canımı tarh edib bezdim cahandan,  
Səni buldum ki, can ilə cahansan.**

**Görən sən, görünən sənsən gözümdə,  
Söz etmə, gəl, vəli, külli-lisansan.**

**Vəhyi-mütləqdir, ey arif, bu gövtər,  
Bu sözü bil ki, andan tərcümansan.**

**Ətəkin sill, əlin çək kün -fekandan,  
Nə axır zübdeyi-kövnü məkansan.**

**Nəsimi, sür, bu gün dövran sənindir,  
Əcəb kim, Xosrovi- sahibzamansan.**

Şair birinci misrada «Ey Allah candasansa candan da gizlisən» deyərək, məsələni bir qədər şübhəli qoyur və ikinci misrada «Candan ayrı deyilsən bəlkə də cansan» ifadəsi ilə şübhələri dağıdır.

İkinci beytdə — kimsə (Allah her şeydə təcəlla edir müddə-asını qəbul etməyenlər) sənin əlamətlərini görüb dərk etməsə də, yer, göy, hər yan sənin əlamətlərinle dopdoludur, — deyilir.

Üçüncü beytdə sufilərin «La mövcuda iləllah» müddəasının təsdiqi olaraq belə fikir ifade olunmuşdur: «Səni özümdən necə qızıldım ki, hər neyə baxsam sənin təcəlləni görürəm və sən gözlərimin önündə aşkar olursan».

Dördüncü beytdə Allahın çöhrəsinin gözəlliyi hər şey, o cümlədən ayı xəcaletli qoyar deyilir və ikinci misrada «gözəllerin pəşəsi fitnə-fəsad törməkdir» eyhamı ilə, Axirət zamanının fitəsini verəcək kesin qarşısında həmin sual qoyulur. Yəni ki, sən hər şəxsi qadir olduğun halda, bütün yaxşı əmələrlə bahem, Axirətin fitvasını verməyin gözəlliyyindən ireli gelen bir eməldirmi?

Beşinci beytdə deyilir ki, Qurani ərəb dilində göndərmeyinlə dilinlə (Quranla) ərəbin dilində bağlılıq yarandı, ancaq heç kəs sənin konkret olaraq hansısa bir millətə mənşəb olduğunu söyleyə bilməz.

Altıncı beytdə sufinin öz eşqinin vüsalına yetişməsi üçün bu dünyani terk etməklə əbədiyyətə qovuşmağa can atması məqamına toxunularaq belə deyilmişdir: «Canımı başlı-başına buraxmışam, çünkü dünyadan bezmişəm və sənə sığınmışam, sənə qovuşmağa can atıram, arzuma yetişəm canımda qovuşduğum cahanımları olarsan».

Yedinci beytdə, — görən gözüm də, daim gözlərimin önündə olan da sənəsen, ey ağam, öz zəngin, dilinlə sözlerimi söz eyləmə — deyilmiştir. Burada şair «zəngin dilim» dedikdə «Quran»a və onun bütün bəşər müsəlmanları üçün deyişilməz və zəngin olmasına işarə edir. Bu mənada «sözlərimi Quran'a görə günah hesab etmə» fikrini anlamaq lazımdır.

Sekkizinci beytde şairin müraciət etdiyi ünvan tam aşkarlığı ile göstərilərək deyilir: «Ey arif insan, bil ki, səhəbet Allahdan, ondan nazil olmuş həqiqətdən (yəni, Qurandan) gedir və Allahın varlığı, onun haqqında doğru məlumatlar «Quran» vasitəsi ilə bize çatdırılmışdır».

Dooquzuncu beytde işlədilmiş «eteyin silk el çək» ifadəsi «dad eylə, el çək» mənası veren xalq içərisində bu gün de işlədi-lən bir deyimdir. Şair bu ifadədən istifadə edərək belə bir fikir söyləmişdir: «Dad eylə, el çək bu xaraba dünyadan, nədən ki, axırət məkanının (o dünyananın) en bəyənilmiş varlığısan».

Burada eşq və elmı, dini etiqadı və saflığı ile övliyalığa layiq olan şair o dünyada cənnətə gedəcəyinə emin olduğundan, özünü bəyənilmiş varlıq adlandırır, həm də çox aydın «bu dünya» və «o dünya» ifadələrini işlədir.

Onuncu beytde həyata nikbin baxan, bu dünyada şairliyin şahlıq möqamına yetmiş Nəsimi deyir ki, Xosrov Ənuşirəvan (VI əsr sasanilər dövlətinin hökməndəri) kimi zəmanənin sahibəsen, kefini çək, dövrən soninkidir.

Bu qəzəldə Nəsimi Allahi öz canı, görən gözü ürəyinin ve bəyininin ağası adlandırmış, onun bütün millətlərə və dillərə mən-subluğununu bildirmiş, bütün gördüklərində onun əlamətlərini gördüyüünü demiş, bu dünyadanın faniliyini, insanın axırət dünyasının varlığını güclü poetik dillə obrazlı şəkildə ifadə etmişdir. Mə-nə elə gelir ki, doqquzuncu beytdəki «iki dünya»nı heç kəs etiraz edə bilməz, cünki burada nöqtə itməsindən səhəbet gedə bilməz. Buna baxmayaraq yənə də dəlillərimizi göstərməkdə davam edək.

Allah özünün dərki üçün insan yaratmaq ilhamı ilə əvvəlcə yeri və göyü, cənnət və cəhənnəmi, yerde və göydə olan hər şeyi yaratmış, sonra isə insanı xəlq etmişdir.

Bu hadisə Nəsimi poeziyasında da öz əksini tapıb:

Cuş qıldı əqli-küll, gəldi vücudə kainat,  
Kafu nun əmrindən oldu du cahan yekbər məst.

Allahın ilhamı coşub kainatı yaratdı, bunun üçün bir «ol!» emri kifayət etdi ki, iki dünya birdən yaransın — deyib şair.

Bu misalda, işlədilmiş «du cahan» ifadəsində heç bir nöqtə düşümündən səhəbet gedə bilməz və bu dəliliñ inkarı qeyri-müm-kündür. Başqa bir qəzəldə Nəsimi axırəti dərk eyləməyenləri dəli adlandırır və deyir ki, ağıllısansa bu fani qəddar dünyadan bərk yapışma:

Kəsb eyləməyən axırəti, anı dəli bil,  
Gər aqıl isən dünyavi-qəddar yapışma!

Quranın «Ər-rum» surəsinin 7-ci ayesində bu qəbildən olan insanlar üçün deyilir: «Onlar dünya həyatının zahirini biliirlər, axırətdən isə xəbərsizdirler».

Müsəlman olmaq üçün üç amilin-inam, iman, iqrar, — sözsüz və şərtzsiz qəbul olunmasının vacibliyini qeyd etmişdik. Onda, imanın beşinci şərtini bir də xatırlayaq: «Axırət gününe (bu dünya və o dünyananın, cənnət və cəhənnəmin varlığına) inandım». Nəsiminin nə qədər dərin islam etiqadında olması, Allaha ilahi eşqə bağlılığı, bu dünyamı fani hesab etməsi, vüsala qovuşmaq üçün o dünyaya yetişməyə hər vasitə ilə can atmasını bütün misal gətirən nümunələr boyu izledik. Belə olan halda, şair nə üçün «Mənde siğar iki cahan» deməsin?..

Nəsimi bu ifadə ilə, müsəlmanın iki dünyası olmasına işarə edərək, özünün də bunu qəbul edən (özündə siğdiran, yəni, hər ikisinin varlığını dərk edən) müsəlman olduğunu bildirmişdir. Bü-tün yazılarında «Quran»dan bəhrələnən şair elə burada da «Quran»a istinad etmiş və əsl dünyani əbədiyyət dünyası hesab etmişdir. Əger Nəsimi haqqqa iman getirmişdirsə bu onun həqiqi inanmadın irəli gəlirdi.

Allah eşqi onun qəlbine hakim olduğundan, ona iman getir-məyin vacibliyini bildirib, hər dildə ifadə olunan imanı qəbul et-mirdi, onu qəlbdən kenar, boğazdan yuxarı hesab edərək deyirdi:

**Ey Nəsimi, həq qətində çün yeqin iman imiş,  
Hər şəhadət kim, yeqindən tişradır, iman dəgül.**

«İki dünya», «iki alem» ifadələri demək olar ki, bütün klassik müsəlman şair və yazılılarının əsərlərində öz əksini tapmış, bir çox müasir ədiblərimiz də bu ənənəyə sadıq qalmışlar.

Məsələn şairlər şairi N.Gəncəvi «Leyli Məcnun» əsərində (Bakı, 1983) Allaha müraciətlə deyir:

**Ey iki dünyanan saray ağası.  
O qabu- qövseynin mahir ustası.**

Başqa bir yerde:

**Sənin torpağında bəzəndi Adəm,  
Nurunla bəzəndi hər iki alem.**

Sədi Şirazinin «Gülüstan» əsərindən bir misal getirək: «Yoxsulluq hər iki dünyada üzü qaralıqdır. Çünkü yoxsulluq aparıb dinsizliyə çıxarıır».

Nəsiminin «İraq divanı» (Bakı 1987) kitabında şəhərlərin müəllifi Məmmədəli Əsgərov belə yazar: «İki cahan — klassik ədəbiyatımızda (poetik anlayışı) çox işlənmiş ifadədir».

Hörəmtli yazıçımız İsa Hüseynov isə «Mehşər» romanında «ikən» iddiasında olanlara daha keşkin, cavab verərək deyir: «... çökük sinəli, kəhrəba üzü, gecə gözülü məkansızın müqəddəs «iki cahan» kəlmələri isə, qorxu əsiri bir cahil əli ilə «ikən cahan» yazılıb. Nəsiminin elmi ilə birlikdə özünü də, Bakının tən ortasında qoyulmuş heykelini də, heykelin dövrəsində daşlıarda daşlaşış qalmış «Ənəlheq»qi de tamam mənasızlaşdıracaqdı».

Belə misalların sayını istənilən qədər artırmaq olar. Ancaq «iki cahan» barədə bütün şübhələri əritmək üçün deyilənlər kifayətdir. Məsələ burasındadır ki, Nəsiminin dini etiqadına kölgə sala bilecek heç bir kəlməsinə, işarə və eyhamına rast gele bil-

mədiyim halda, şairin araşdırıcıları öz yanlış şəhərli ilə onu dinsiz, müşrik (Allaha şərīk qoşan), yaxud, panteist kimi təqdim etmişlər. Söz yox ki, bu, İslam dinini onun əsətirlərini, şəriəti, təriqət və cəreyanları bilməməkden, təsəvvüf fəlsəfəsinin məhiyyətinə varmamaqdən, sufiliyin az öyrənilən və çətin bir sahə olmasından, hürufi remz və eyhamları ilə dolğun olan Nəsimi fəlsəfəsinin (Quş dilinin) açıqlanmasının çətinliyindən irəli gəldi.

Əslində Nəsimi dərin dini bilgilərə malik, sufinin dörd məhələsinə keçib (mənim nəzərimdə üç mərhəle) kamilləşmiş «Ənəlheq» çağırmağa layiq övlidiya, insanlığın və şairliyin ən yüksək mərtəbəsinə yetişmiş filosof olmuşdur.

İmadəddin Nəsimi bir şair kimi Azərbaycan ədəbiyyatında öz möhtəşəmliyi ilə göylərə meydan oxuyan, onun ənginliyindən sədəsi gələn uca bir zirvedir. Mənim araşdırımlarım isə, bu zirvəyə gedən ciğira düşmək üçün kiçik bir izdir.

Güman edirəm ki, alim filoloqlarımız, filosof və dindarlarımız birgə fəaliyyət göstərərək, alpinistlərə məxsus peşəkarlıq, qorxmazlıq və inadkarlıq sayesində Nəsimi zirvesinin fəthi uğrunda mübarizə aparıb, şairi öz xalqına daha yaxından tanıda bileyəklər.

Bu işdə hamiya uğurlar dileyirəm!

Öz növbəmdə gördüğüm işlərlə kifayətlenmir və qismət olsa ömrümün sonuna dək bu istiqamətdə axtarışlar aparacaq, əldə etdiyim nailiyyətləri Nəsimisəvərlərle bölüşməyə çalışacağam.

## İSTİFADƏ OLUNAN ƏDƏBİYYATLAR

1. Paşayev Q. və Əsgərov M.- İ.Nəsimi «İraq divanı», 1987.
  2. Qəhrəmanov C.-«Nəsimi divanının leksikası», 1970.
  3. Bünyadov Z., Məmmədəliyev V.-Quran (tercümesi), 1992.
  4. Məmmədov A., Məmmədəliyev V.- «Böyük övliyalan», 1993.
  5. Bayat F. -«Oğuz epik ənənesi» və «Oğuz Kaqan dastanı», 1993.
  6. Köprülü F. - İll Mütesəvvüflər...
  7. Bayat F. - Xoca Əhməd Yesevi və xalq sufizminin bəzi problemləri, Bakı, 1997.
  8. Məmmədəliyev V. -«İslam» qısa sorğu kitabı, 1985.
  9. «Azerbaijan mifoloji mətnləri», Bakı, 1998.
  10. Bertels E.-«Sufizm i sufiskaya literatura», Moskva, 1965.
  11. Bolviranlı Ə.K. -«İslam prinsipləri», 1993.
  12. Demidov S.-«Sufizm v Türkmeniy», Aşxabad, 1976.
  13. Gözəlov F. -«Əhməd Yesevinin Tanrı Eşqi», «Qala» №31, 1991.
  14. Gözəlov F.-«Türk təsəvvüf seri», «Qala» № 25, 1991.
  15. Ksenofontov Q.V.- «Xrestes», «Şamanizm i xristianstvo», İrkutsk, 1929.
  16. Fərhadoğlu M.-«Felsəfənin əsasları», 1996.
  17. Hüseynov İ. - «Mehşər» romanı.
  18. Vahabzadə B.İ.-«Fəryad» mənzum dram.
  19. Qabil - «Nəsimi» poeması.
  20. Məsədixanım Nəmet- «Azərbaycanda pirlər», 1992.
  21. Şirazi S. - «Gülüstan».
  22. Füzuli M.- «Seçilmiş əsərləri», 1984.
  23. Gəncəvi N.-«Leyli və Məcnun», 1983.
  24. Masse A. -«Islam», 1992.
  25. Qasımovə A.-«Füzuli yaradıcılığında quran rəvayətləri», 1995.
  26. Abdullayev B.T., Orucov Ə.Ə., Şirvani U.Z. -«Ərəb və fars sözleri lügəti», 1985.
- Müxtəlif dini kitablar və ədəbiyyatlar.

## KİTABIN İÇİNDƏKİLƏR

Müəllifdən .....	3
«Heç kimse Nəsimi sözünü fəhm edə bilməz»... .....	5
Nəsiminin həyatı barədə qısa məlumat.....	9
Nəsiminin dini etiqadi.....	13
Təsəvvüf felsəfəsinin mahiyəti .....	18
Sufilik kamilleşmə yoludur .....	32
Arifi-lamekan otuz ikidir.....	51
Allahla vüsəlin iqrarı.....	76
«İki», yoxsa «ikən».....	91

*Əbüllət Həsənoğlu (Ədilov)*

NƏSİMİ «ƏNƏLHƏQ» QİNİN KÖKLƏRİ

Kompüterdə yimişdir: *Abuşova P.M.*  
Komputer tərtibatçısı: *Saatov P.Ə.*

Yığuma verilmişdir 02.02.2004. Çapa imzalanmışdır 03.04.2004.  
Fiziki çap varaqı 6,25. Ofset kağızı №1. Sifariş №08.  
300 nüsxə. Qiyməti müqavilə ilə.

---

“Şəfq-İ.M.” İKF-nin mətbəəsi.  
Bakı şəh. , Sabunçu qəs. , Əsədullayev küç. , 33.

## Əbülfət

Həsən oğlu) I.

dilbər gəşələrindən olan Şəki rayonunun Baş Göynük kəndində dünyaya gələcəkmişdir. 1973-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyası) istilik energetikası mühəndisi ixtisası üzrə bitirmişdir.

Dörd övladı və dörd nəvəsi vardır. O Həsənoğlu 1975-ci ildə keçmiş hərbi xidməti başa vurduqdan sonra tələyini respublikamızın enerji nüshəngi olan "Azərbaycan DRES" və nüvə şəhəri sayılan Mingəçevirlə bağlamışdır.

Azərbaycan DRES"-də təmir və istismarın həxtiliyyət sahələrində icra etdiyi bütün vəzifələrdə özünü hədəfənləşdirən mütləqəssis kimli göstərmisdir. Onun 30-dan çox səmərələşdiricə təklifi istehsalata tətbiq olunmuşdur.

Fiziki və təhniki fəaliyyəti ilə nur istehsal edən O.Həsənoğlu, öz dəyərli yazıları ilə də insanlara mənəviyinur bəxs etməkdədir.

O.Həsənoğlunun 1999-cu ildə çap edilən "Kamilliyə gedən yol" kitabı və matbuat səhifələrində çap olunmuş rüyaları oxucuların rəğbətinə qazanmışdır.

"Nasimi ənənəyinin kökleri" kitabı onun geniş mədəni kütləsi ilə ikinci görüşüdür.

Daha sair İmadəddin Nasimi fəlsəfəsinə yeni baxımdan açıqlayan bu kitab, inanırıq ki, geniş oxucu marağına səbəb olacaqdır.

